

Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Gəncə Dövlət Universiteti

Professor Abbas Səmədov



MİRZƏ ŞƏFİ VAZEH -220

GƏNCƏ - 2014

İy 2014  
726

Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Gəncə Dövlət Universiteti

Professor Abbas Səmədov



MİRZƏ ŞƏFI VAZEH -220

10/461

98954

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

GƏNCƏ - 2014

ARXIV

**Baş redaktor:** Elmar Vəliyev,  
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.

**Elmi redaktor:** Qara Namazov,  
filologiya elmləri doktoru, Bakı Dövlət  
Universitetinin professoru.

**Rəyçi:** Səmistan Mikayilov,  
Azərbaycan Respublikası Təhsil Problemləri  
İnstitutunun şöbə müdürü, pedaqoji elmləri  
doktoru, professor.

Kompyuterdə yazdı – Zülfüyyə İsmayılova

**PROFESSOR ABBAS SƏMƏDOV ABBAS OĞLU  
MİRZƏ ŞƏFI VAZEH - 220.**

Görkəmli şair, böyük maarifçi, mahir pedaqoq, məsuliyyətli  
publisist Mirzə Şəfi Vazeh (1792-1852) zəngin ədəbi irs yaratmış  
əbədiyyaşar sənətkardır.

Maarifpərvər mədəniyyət xadimi Mirzə Şəfi Vazeh mənali ömrü  
boyu doğma Vətəninə və xalqına şərəfli xidmət etmiş, fitri istedadlı  
şair kimi nadir sənət inciləri, zəngin lirika yaratmış, mahir pedaqoq  
gənc nəslin təlim-tərbiyəsinin və bədii-estetik zövqünün inkişafına  
bütün varlığı ilə çalışmış, ümumxalq məhəbbəti qazanmışdır.

Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri,  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üç fevral 2014-cü  
ildə «Mirzə Şəfi Vazehin 220 illik yubleyinin keçirilməsi haqqında»  
Sərəncam vermiş, Mirzə Şəfi Vazehin Şərqi poeziyasının çoxəsrlik  
ənənələrini layiqincə yaratmış və yüksək insanpərvərliyi, mənəvi  
gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getdiyini göstərmişdir.

«Mirzə Şəfi Vazeh-220» adlı bu kitab Mirzə Şəfi Vazehin  
anadan olmasının 220 illik yubleyinə həsr edilmişdir. Kitabda Mirzə  
Şəfi Vazehin həyatı, bədii yaradıcılıq yolu, «Divani-hikmət» ədəbi  
məclisi, əmək fəaliyyəti, xüsusilə fitri istedadlı şair və mahir müəllim  
olması, poeziyası, Vətənə və xalqa şərəfli xidmət etməsi tarixilik,  
elmlilik, müasirlik, pedaqoji və metodik prinsiplər əsasında təhlil edilib  
ümumiləşdirilir.

Kitab universitetlər, institutlar, kolleclər, ümumtəhsil məktəbləri  
və kütləvi oxucular üçün faydalı vəsaitdir.

### Ön söz

Azərbaycan xalqının azadlığı yolunda misilsiz əmək sərf  
etmiş polad iradəli, bütöv xarakterli, yenilməz qüvvətə malik  
olan şairlər, nasirlər, dramaturqlar, ümumiyyətlə, sənətkarlar  
bir məqsədə, yəni Azərbaycan ədəbiyyatının zənginləşməsinə  
xidmət etmiş və edirlər.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, fitri  
istedadlı şair, böyük maarifçi, mahir pedaqoq, Vətənpərvər və  
əməksevər sənətkar Mirzə Şəfi Vazehin 220 illik yubleyinin  
keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti  
İlham Əliyev üç fevral 2014-cü ildə bu Sərəncamı vermişdir:

2014-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli  
önümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi  
Vazehin anadan olmasının 220 illiyi tamam olur.

Vazeh Şərqi poeziyasının çoxəsrlik ənənələrini layiqincə  
yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi  
tərənnüm edən diqqətəlayiq irs qoyub getmişdir. Onun  
yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni  
əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu  
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şair və  
maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubleyinin keçirilməsini  
təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm  
Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Gəncə  
Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yaziçılar  
Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə Şəfi Vazehin 220  
illik yubleyinə həsr olunmuş tədbirlər planını hazırlayıb  
həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu  
sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham Əliyev**

Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 3 fevral 2014-cü il.

Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mirzə Şəfi Vazehi Şərqi poeziyasını yaşatmış, insanpərvərliyi və mənəvi gözəlliyi tərənnüm edən sənətkar adlandırır, onun yubleyinin təntənəli keçirilməsini göstərir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri zəngin ədəbi irs yaratmış, təbiət və cəmiyyət hadisələrinin təsvirini real və təsirli vermişlər.

Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı xəzinəsinə Məhsəti Gəncəvi (1090-1188), Xaqani Şirvani (1126-1199), Nizami Gəncəvi (1141-1209), Məhəmməd Füzuli (1494-1556), Molla Pənah Vaqif (1717-1797), Molla Vəli Vidadi (1709-1809), Abbasqulu ağa Bakıxanov (1794-1846), Mirzə Şəfi Vazeh (1792-1852), Qasım bəy Zakir (1784-1857), Mirzə Fətəli Axundzadə (1812-1878), Seyid Əzim Şirvani (1835-1888), Həsən bəy Məlikov Zərdabi (1837-1907), Cəlil Məmmədquluzadə (1866-1932), Mirzə Ələkbər Sabir (1862-1911), Nəriman Nərimanov (1870-1925), Səməd Vurğun (1906-1956) kimi dahi sənətkarlar vermiş, onlar dünya ədəbiyyatı xəzinəsini zənginləşdirmişlər. «Ədəbiyyat» sözü ərəb dilində olmuş «ədəb» kəlməsindən yaranmışdır. Bu sözün mənası gözəl əxlaq, dəvət, nəfsi öldürmək, yeməyə dəvət, gözəl xasiyyət, xeyirxah əməl və s. deməkdir. Ümumiyyətlə, «ədəb» sözü islamdan yüz il əvvəl zəriflik və gözəl əxlaq mənasında işlədilmişdir. Ədəbiyyat xalqın bədii təfəkkürü, obrazlı düşüncəsi, həyata, dünyaya, insana poetik münasibətinin ifadəsidir. Ədəbiyyat tərbiyə məktəbidir. Ədəbiyyat xalqın şürə və idrakı, gözəl düşüncə, mənəviyyat və zövqü ilə möhkəm bağlıdır, onun inkişafına təkan verir.

Əbədiyyatşunaslığın ən böyük qolu olan ədəbiyyat nəzəriyyəsinə və ədəbi tənqidə əsaslanır. Azərbaycan ədəbiyyatının öyrənilməsində S.Mümtaz, H.Arası, Mir Cəlal, M.Quluzadə, M.Arif, M.Rəfili, M.Cəfər, Ə.Sultanhı, Q.Kəndli, M.Seyidov, Q.Əliyev, A.Dadaşzadə səmərəli xidmətləri vardır.

Adlarını çəkdiyimiz ədəbiyyat mütəxəssisləri görkəmli sənətkar Mirzə Şəfi Vazeh Kərbəlayı Sadiq oğlunun (1792-1852) şərəfli fəaliyyəti haqqında bəhs etmiş, onu yüksək qiymətləndirmişlər. Salman Mümtaz (1885-1941) görkəmli ədəbiyyatşunas kimi Mirzə Şəfi Vazehin fəaliyyəti ilə çox ciddi məşğul olmuş və «Mirzə Şəfi» əsərini yazmış, onun fəaliyyətini şərh etmişdir.

Akademik Feyzulla Qasimzadə, professor Mir Cəlal, professor Mikayıl Rəfili, professor Əjdər Səidzadə Mirzə Şəfi Vazehin yaradıcılıq yolu ilə səmərəli axtarışlar aparmış, əsərlər yazmış, onun yaradıcılığını və əmək fəaliyyətini, maarifpərvər və mahir pedaqqoq olduğunu göstərmişlər.

Görkəmli tarixi şəxsiyyətlərin, o cümlədən ədəbiyyat klassiklərinin bədii surətlərini yaratmaq sahəsində müstəqil və çoxmilləti Azərbaycan ədəbiyyatının zəngin təcrübəsi vardır. Belə əsərlərin məfkurə mübarizəmizdə ulu Heydər Əliyevin ideya-siyasi tərbiyəsi, böyük rol və əhəmiyyəti şəksiz və aydırındır.

Tarixi-bioqrafik bədii əsərlərin inkişafında, eləcə də ədəbiyyatşunaslığın tədqiqində hadisələrə yeni fikirlə yanaşib qiymətləndirmək tamamilə yeni bir mərhələdir. Bu XXI əsr mərhələsidir, mütəfəkkir Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan ədəbiyyatına məxsus realizm metodu, ədəbi yaradıcılığın və klassiklərin öyrənilməsi sahəsində əsaslı dəyişiklik əmələ gətirdi.

XIX əsrдə nəgmələri ilə avropalıları heyran qoyan Mirzə Şəfi Vazeh şəxsiyyəti, tədqiqatçılarının psixologiyasını, subyektiv keyfiyyətlərini, istedadını, mənəvi aləmini, dünyagörüşünü və sairi çox vaxt obyektiv şəraitdən, ictimai-iqtisadi münasibətlər dairəsindən ayıran, təcrid edən sovet dövrü tarixi-bioqrafik tədqiqat əsərlərindən, bədii əsərlərdən fərqli olaraq müstəqil Azərbaycan ədəbiyyatının ən yaxşı bədii və elmi-tədqiqat əsərlərində Mirzə Şəfi Vazeh kimi görkəmli şəxsiyyətlərin, böyük söz və sənət ustalarının həyat və fəaliyyəti, yüksək humanizm idealları uğrunda mübarizəsi

mövcud cəmiyyətlə, xalqın mübarizəsi ilə, tarixi inkişafın qanuna uyğunluqları ilə sıx əlaqədə əks etdirilir.

Həqiqəti inkar etmədən deyək ki, sosialist inqilabınadək tarixi bioqrafik janr bizim Azərbaycan ədəbiyyatında yaranmışdır. Bunun ən mühüm səbəblərindən biri, görünür, qabaqcıl, tərəqqipərvər, tarixi simalarla antokonist sinfi cəmiyyətin, hakim istismarçı siniflərin arasındaki barişmaz ziddiyyətləri təsvir etməyin o zamankı şəraitdə çətin və təhlükəli olması idi.

Dünya ədəbiyyatının təcrübəsi göstərir ki, hətta burjuamülkədar quruluşu şəraitində də, o cümlədən çar Rusiyasında və Sovet dövründə ayrı-ayrı yazıçılar tərəqqipərvər tarixi xadimlərin və qəhrəmanların bədii surətlərini yaratmış, onların xalq səadəti uğrunda mübarizəsini təsvir etməkdən, klassikləri tədqiqdən çəkinməmişlər.

Deməli, vətəndaş cəsarəti və hünəri ilə bərabər tarixi-bioqrafik janrın təşəkkül tapıb inkişaf etməsi üçün müəyyən ədəbi-bədii təcrübə, müvafiq ictimai-ədəbi ənənələr də zəruri idi.

Heç də demək olmaz ki, Mirzə Şəfi Vazehin tədqiqatçılarının psixoloji nəticələri insanı duyğulandırır, tədqiqi vacib sayılır. Belə düşünmək özünü dərk etməmək, özündən uzaqlaşmaq, yaşamaq hissinin ölgünləşməsidir... Ədəbiyyatımızda belə ənənələr qətiyən olmamışdır, bunların rüseymləri, ayrı-ayrı ilk cüçətiləri belə görünməmişdir.

Mirzə Şəfi Vazehin qələmə aldığı «Teymur», «Sədi və Şah», «Knyaz Abbas», «Dərviş» mənzum hekayələri öz fəlsəfi təfəkkürü, xalqdan qidalanmaq qüdrəti ilə yenidən işləməyi bir çox el rəvayətlərində ayrı-ayrı şah və fatehlərin, xalq qəhrəmanlarının həyat epizodları, məhəbbət motivləri («Yusif və Züleyxa») öz əksini tapmışdır.

Buraya ayrı-ayrı salnamələrdə, cünglərdə-Mirzə Şəfi Vazehin tərcüməyi halı, poeziyasının psixologiyası, müəyyən ədəbi-bədii üslubda ifadə olunmuş bioqrafik məlumatları və Fridrix Bodenstedtin sözlərini də əlavə etsək, ədəbiy-

yatımızda tarixi-bioqrafik janrın formalaşması və inkişafi üçün zəmin və material olduğunu, aydın təzahür edən ənənələr yaratmağa başladığını görərik.

Lakin bu ilk ənənələrin coşgun bir qüvvəyə, yenilik işığına «Sədi və Şah» mənzuməsinə çevrilməsi xalqın qələbəsi, şahın məğlubiyyətidir. Şah haqqında Vazehdən soruşduqda: «Şah ağılsız və axmaq doğulmuşdur, lakin xalqın geriliyi və cəhaləti şaha onlar üzərində aqalıq etməyə imkan verir».<sup>1</sup> demiş və xalıqı başa salmaq məqsədi daşımışdır.

Bu sözlərlə Mirzə Şəfi Vazeh bir maarifçi kimi xalqı maarifləndirmək yolu ilə ona öz hüququnu başa salıb ayıltmaq fikrini ifadə edir, feodal şahlığı zülmü əleyhinə çıxır. Onun «Dərviş» və «Teymur» mənzum hekayələri də şahlıq zülmü əleyhinə yazılmışdır. Bu əsərlərdə İran şahı və öz dövründə məşhur olan Teymurləng insanların qəddar düşmənləri kimi təsvir edilmişdir.

Görkəmli yazıçı, tarixi faktların bilicisi Əlisa Nicatin «Nəgməyə dönmüş ömür» romanı da bu cəhətdən Vazehin həyatı haqqında yuxarıda dediklərimizə az və çox dərəcədə işıq salır, aydınlaşdırır.

Roman XIX əsr Azərbaycan ədəbiyyatının şair-filosofu Mirzə Şəfi Vazehin gənclik illərində bəhs edir və bu onun sonrakı dərin ictimai fəaliyyətinin real zəminə bağlı olduğunun sağlamlığına inam doğurur. Romanda Gəncə məscidinin hücrələrində yaşayıb dövlətli balarına dərs deməklə güzaran keçirən böyük şairin acı taleyi, onun kəmsavad, mürtəce din xadimləri ilə ciddi mübahisələri qələmə alınmışdır.

«Mən bütün dünyani həbsdən azad etmək istəyirəm» deyən Mirzə Şəfi Vazehə həsr olunan şairin xarakterini müəyyənləşdirir və bu oxuçuya xoş gəlir. «Mənim müəllimim Hafız, məscidim isə meyxanədir. Ey uca tanrı, qədəmlərimi məsciddən uzaqlaşdır, meyxanəyə doğru apar, qəlbimi isə

<sup>1</sup> «Mirzə Şəfinin nəgmələri», H.Y.Eyfertin tərcüməsində, Moskva, 1930, səh. 71.

gözəllərə tərəf yönəlt!». Axı mən bir qızıl kitabam, ədəbiyəşaram, məsd olub məscidi – müqəddəsə girmənəm, məstliyim əqidə, büövlüyüm tanrıya xidmətdir. «Mənim tanrıım gözəllikdir, gözəllik». Tanrıdan gözəl heç bir şey yoxdur...

Elə buna görə də kitabda Şərq təfəkkürü ilə Qərb təfəkkürü arasındaki fərqi Həsən bəy Məlikovun Lev Nikolayeviç Tolstoyun məktubuna cavabında daha aydın nəzərə çatdırırıq. Həmin məktubda hadisələrin aydın dərk olunmasına əsaslı kömək edilir. Ona görə ki, Həsən bəy Məlikov Zərdabinin Lev Nikolayeviç Tolstoya məktubu dərin məzmunlu və tərbiyəvi mahiyyətlidir. Bu hadisələrin əsaslı şərhinə Mirzə Şəfi Vazehin nitqi oxucuya çox gözəl və tərbiyəvi təsir edir.

Mirzə Şəfi Vazehin müdrik kəlamı dərin mənalı və prlaq ideyalıdır. Mirzə Şəfi Vazeh deyir: «Mənim müəllimim Hafiz, məscidim isə meyxanədir. Ey uca tanrı, qədəmlərimi məscidən uzaqlaşdır, meyxanəyə doğru apar, qəlbimi isə gözəllərə tərəf yönəlt!».

Mirzə Şəfi Vazeh iftixar hissi ilə deyir: «Mənim tanrıım gözəllikdir, gözəllik». Görkəmli şair Mirzə Şəfi Vazeh alovlu qəlbindən həqiqəti vurgulayır və çox haqlı olaraq deyir: «Tanrıdan gözəl heç bir şey yoxdur».

Azadlığın və xoşbəxtliyin carçası Mirzə Şəfi Vazeh Vətən və xalq sevgisi ilə yaşayır, həm də nadir sənət inciləri yazır və gənc nəslə təlim-tərbiyə verir, elm öyrədir, müqəddəs müəllimlik vəzifəsini şərəflə icra edir.

İstedadlı sənətkar Mirzə Şəfi Vazehin dövründə realizmin inkişafına xüsusi diqqət yetirilir, realist ədəbi məktəblərin inkişafında sənətkarlar səmərəli çalışırdılar. Realizm inkişafı bu dövrdə əsasən iki xətt üzrə gedirdi. Bunlardan biri Vaqif ədəbi məktəbi, digəri isə A.A.Bakıxanov, İ.Qutqaşınlı və M.Ş.Vazehin simasında yaranmış olan erkən maarifçilik xətti idi. Bu erkən maarifçiliyin A.A.Bakıxanov, İ.Qutqaşınlı və Vazeh simasında

təzahür edən Azərbaycan maarifçiliyi özünün xarakterik xüsusiyyətləri ilə XVIII əsrin Qərbi Avropa maarifçiliyinə yaxın idilər. Bu baxımdan F.Bodenştedtin, M.Ş.Vazeh nəğmələrinin Avropada tanıtılmasında rolü başlıca yer tutur.

Qətiyətlə demək olar ki, XIX əsrin 40-50-ci illərində Avropada tanınan və ümumxalq məhəbbəti qazanan, əsərləri oxuculara təlim-tərbiyəvi, bədii-estetik və yüksək əxlaqi keyfiyyətlər aşılıyan görkəmli vətənpərvər, maarifpərvər, humanist sənətkar Mirzə Şəfi Vazeh olmuşdur.

Yalnız Azərbaycanda, həm də Yaxın və Orta Şərqdə deyil, Avropada və başqa yerlərdə tanınan Mirzə Şəfi Vazeh daha səmərəli çalışır, qiymətli sənət inciləri yaradır, lirikasını zənginləşdirir.

Kitabda Mirzə Şəfi Vazehin həyatı, yaradıcılığı, «Divani-hikmət» ədəbi məclisi, əmək fəaliyyəti, xüsusilə əsərlərinin şəhəri tarixilik, elmlilik, müasirlik, pedaqoji və metodik prinsiplər əsasında şərh edilib ümumiləşdirilir.

Kitabı mütaliə edən, onun tənqidi qüsurlarını göstərib bizə bildirən alimlərə, ziyanlılara, mütəxəssislərə, aspirant, dissertant və tələbələrə dərin minnətdarlığımızı bildirir, onlara uzun ömür, cansağlığı və səmərəli yaradıcılıqlarında parlaq uğurlar arzulayıraq!

## MİRZƏ ŞƏFİ VAZEHİN HƏYATI... (1792-1852)

Azərbaycan ədəbiyyatı tarixində görkəmli şair, mahir pedaqoq, mütəfəkkir Mirzə Şəfi Kərbəlayı Sadiq oğlu Gəncə şəhərində memar ailəsində 1792-ci ildə anadan olmuşdur. Uşaqlığını, gəncliyini Gəncədə keçirmiş, mədrəsədə təhsil almışdır.

Mirzə Şəfi Vazehin atası Sadiq Gəncədə Cavad xanın memarı vəzifəsində çalışmışdır. Kərbəlayı Sadiq böyük oğlu Əbdüləlini özünə şagird götürmiş, onu bənnə etmək istəmişdir. Kiçik oğlu Şəfini ruhani etmək məqsədilə Şah Abbas məscidində Axun Hüseyn Pişnamazın rəhbərliyi altında fəaliyyət göstərən mədrəsəyə qoymuşdur.

Şəfi mədrəsədə ərəb və fars dillərini, şəriət elmlərini, hüsnüxət dərslerini səmərəli öyrənir və atasını sevindirir. Ancaq Şəfi mədrəsədə oxuyarkən atası 1805-ci ildə vəfat edir, onun vəziyyəti ağırlaşır. Dövrünün xeyirxah insanı olan tacir Hacı Abdulla Təbrizdən Gəncəyə qayıdır, Şəfini himayəsinə götürür, ona elm öyrənməyin səmərəli yollarını göstərir.

Hacı Abdulla Şəfini Cavad xanın qızı Püstə xanımın kənd və mülklərini idarə etmək üçün mirzəlik vəzifəsinə təyin etdirir. Şəfi ona tapşırılan işin öhdəsində ləyaqətlə gəlir, el içində «Mirzə» kimi tanınır, ona bu vəzifə ilə əlaqədar «Mirzə Şəfi» deyirlər.

1826-ci ildə Cavad xanın oğlu Uğurlu ağa Gəncənin hakimi olur. Ancaq üç aydan sonra Uğurlu xan bacısı Püstə xanımla İran'a qaçıır. Ona görə ki, İran döyüşçüləri məğlub olub Gəncədən çıxarıılır. Mirzə Şəfinin vəziyyəti ağırlaşır. O, 1830-cu ildə Gəncədə Şah Abbas məscidi yanındaki mədrəsədə uşaqlara nəstəliq-gözəl xətti ilə yazıl-oxumağı öyrədir, həm də bədii yaradıcılığa başlayıb xalq arasında şair kimi tanınıb hörmət qazanır.

İstedadlı xəttat, gözəl müəllim, görkəmli şair kimi şöhrət qazanan Mirzə Şəfinin vəziyyəti yenə də ağırlaşır. Ona görə

ki, 1831-ci ildə Hacı Abdulla vəfat edir. Mirzə Şəfi ərəb və fars dillərində fərdi dərs deməklə məşğul olur. Gəncədə Mirzə Fətəli Axundova (1812-1878) dərs deyir və onu qəflət yuxusundan ayıldır, ona ruhani təhsilin gərəksiz olduğunu başa salır, dünyəvi elmləri və rus dilini mükəmməl öyrənməyin əhəmiyyətini dərk etdirir.

Mirzə Şəfi 1840-ci ildə Gəncədən Tiflisə köçür. Keçmiş tələbəsi M.F.Axundovun köməyi ilə Tiflis qəza məktəbinə Azərbaycan və fars dilləri müəllimi təyin edilir. O, Tiflisdə azərbaycanlı, gürcü, rus və xarici ölkə ziyalıları ilə səmimi dost olur, elmi-nəzəri fəaliyyətini zənginləşdirir, eyni zamanda, fərdi dərs deyir.

M.S.Vazeh 1846-ci ilin sonuna kimi, yəni altı il burada müəllim işləyir.

Mirzə Şəfi Vazeh 1844-cü ildə Tiflisdə «Divani-hikmət» adlı məclis təşkil edir. Məclisdə şeir yazmaq yarışı və ədəbi-fəlsəfi mübahisələr keçirir. Məclisin müxtəlif ölkələrdən üzvləri olmuşdur. Almaniyadan Fridrix Martin Fon Bodenstedt Tiflisə gəlmiş, Mirzə Şəfidən Azərbaycan və fars dillərini öyrənir, həm də məclisdə iştirak edirdi.

O, 1846-ci ilin aprelində Almaniyaya qayıdır. 1850-ci ildə Berlində «Şərqdə min bir gün» adlı icikildilik əsərini çap etdirir. Bu əsərində «Gəncənin müdrik adamı Mirzə Şəfi ilə» tanışlığını və ona bağlılığı şerlərin tərcüməsini verir. 1851-ci ildə «Mirzə Şəfinin nəgmələri» adlı kitabı Berlində nəşr etdirir.

Mirzə Şəfinin şerləri geniş yayılır, alman, ingilis, fransız, italyan, Norveç, Holland, Danimarka, polyaq, çex, bolqar, qədim yəhudilərin dilinə tərcümə olunub nəşr edilir. Avropada «Mirzə Şəfi nəgmələri» məşhur bəstəkarların diqqətini cəlb edir, onlar Mirzə Şəfi nəgmələrinə musiqi bəstələyirlər.

Mirzə Şəfinin nəgmələrinin sürətlə yayılması haqqında alman ədəbiyyatşunası O.Burger yazır: «1849-50-ci illərdə F.Bodenstedtin «Şərqdə min bir gün» əsərində Şərq poeziyasından verilən şeirlər o qədər gözəl səsləndi ki, onlar

ayrıca kitabça halında 1917-ci ilə qədər iki yüz altmış dörd dəfə çap olunmuşdu». Ədəbiyyatşunas Balke yazır ki, «Mirzə Şəfinin nəgmələri» ilk dəfə 1851-ci ildə nəşr olunmuş, indiyə kimi üç yüz dəfədən artıq nəşr edilib oxucuların mütaliəsinə verilmişdir.

Mirzə Şəfi Vazeh Tiflis gimnaziyasının müəllimi İvan Qriqoryevlə birlikdə Azərbaycan dilini öyrənənlər üçün «Müntəxəbat» (Hikmətlər və nəsihətlər) adlı dərslik yazır. Həmin dərsliyi İvan Qriqoryev Mirzə Şəfinin ölümündən (1852) sonra Təbrizdə Daş basmasında çap etdirmişdir.

Professor Mikayıl Rəfili «Mirzə Şəfi dünya ədəbiyyatında» adlı (1958) monoqrafiyasında Mirzə Şəfinin yaradıcılığını yüksək qiymətləndirmiştir. Prof. F.Qasızməzadə, prof. A.Aslanov, prof. Z.Orucov, prof. S.Şükürov, prof. A.Bayramov kimi görkəmli tədqiqatçı alımlar Mirzə Şəfi Vazehin bədii yaradıcılığını, əmək fəaliyyətini, zəngin əbədi irsini yüksək dəyərləndirmişlər.

Azərbaycanda milli məktəblərin açılması və dərsliklərlə təmin olunması dövrün əsas problemlərindən biri olmuşdur. A.Bakıxanov, M.Kazımbəy, L.Z.Budaqov, M.Ə.Vəzirov, A.O.Çernyayevski bu problemin həllində çox səmərəli fəaliyyət göstərmiş, faydalı dərsliklər yazımlılar. Bu sahədə Mirzə Şəfi Vazehin şərəfli xidməti olmuşdur.

M.Ş.Vazehin «Nəgmələr» kitabı və «Azərbaycan dilində tatar müntəxəbatı» dərsliyi görkəmli mütəxəssislər A.Abdullayev, Ə.Qarabağlı, Ə.Səidzadə, H.Əhmədov, Ş.Mikayılov, C.Əhmədov, M.Məmmədov, A.Səmədov, S.Şükürov, X.Məmmədov, B.Bağirov, A.Hacıyev, B.Muradov və başqları tərəfindən diqqətlə öyrənilmişdir. Bu dərslikdən İrəvan mahalında, Qaraqoyunlu dərəsində, Göyçə mahalında, Gəncəbasarda və ümumiyyətlə, Azərbaycanın hər yerində səmərəli istifadə olunmuş, müəlliflərə dərin hörmət qazandırmışdır.

Mirzə Şəfi Vazehin haqqında Ə.Səidzadə «Mirzə Şəfi Vazeh» (1929), İ.K.Yenikolopov «Şair Mirzə Şəfi» (1938),

M.Rəfili «Mirzə Şəfi və dünya ədəbiyyatı» (1958), A.Bayramov «Mirzə Şəfi Vazehin ədəbi irsi» (1980), S.Şükürovun «Gəncəli Vazehin nağılı» (2000) kitabları çap olunub oxuculara ərməğan verilmişdir. M.Ş.Vazehin əsərləri çap olunmuş, haqqında dissertasiyalar yazılmış, adı əbədiləşdirilmişdir.

Mirzə Şəfi Vazehin bədii obrazı ədəbiyyatda yaradılmışdır. Onun haqqında Əlisa Nicatın «Nəgməyə dönən ömür» romanı (1980), Nəbi Xəzrinin «Heykəlsiz abidə» poeması, «Mirzə Şəfi» adlı pyesi, F.Mustafayevin «Mən işığa gedirəm» povesti, S.Xurşudun «Bəxtiyar deyil» dramı, Zeynal Xəlil, F.Rəhmanzadə, Vaqif Arzumanlı və başqa sənətkarların əsərləri çap olunmuşdur.

Tədqiqatçı Əlekberli Mirzə Şəfi Vazehin əsərlərinin Almaniyada 167 dəfə çap olunmasını göstərir. Litva Şərqşünası Yurqis Zayerveynas 1899-cu ildə Mirzə Şəfini «dahi pedaqqoq və yüksək istedadlı şair» adlandırmışdır. Görkəmli folklorşunas Salman Mümtaz Mirzə Şəfinin «Şeirlər» adlı kitabını Bakıda 1926-ci ildə çap etdirmiş, məzmunlu müqəddimə yazmış, kitabda «Vazeh, Hacı və Şeyxinin deyişməsi», «Min kəlami-Mirzə Şəfi Gəncəvi», «Mirzə Şəfi Gəncəvi» və s. əsərləri oxuculara ərməğan vermiş, M.Şəfinin fəaliyyətini yüksək qiymətləndirmiş, onun dünyaşöhrətli sənətkar olduğunu göstərmişdir.

M.Ş.Vazehin şərəfli fəaliyyətini M.F.Axundzadə, L.N.Tolstoy, V.Markov, A.Berje, Y.Bertels, N.Marr, Ə.Ə.Səidzadə, S.Mümtaz və başqa görkəmli mütəfəkkirlər yüksək qiymətləndirmiş, Mirzə Şəfi Vazehin əbədiyaşar dahi sənətkar olduğunu göstərmişlər.

Görkəmli şair, mahir pedaqqoq Mirzə Şəfi Vazeh Kərbəlayı Sadıq oğlu 1852-ci ildə Tiflis şəhərində vəfat etmiş və dəfn olunmuşdur. Mirzə Şəfi Vazehin dəfn mərasimi çox izdihamlı keçmiş, insanlar bu dahi sənətkarın müqəddəs torpağa əbədi tapşırılmasını dərin hörmət və məhəbbətlə icra etmiş, onun əbədiyaşar sənətkar və mahir pedaqqoq, əməksevər və vətənpərvər tarixi şəxsiyyət olduğunu göstərmişlər.

## MİRZƏ ŞƏFI VAZEHİN YARADICILIĞI

Mirzə Şəfinin şeirlərini rus dilinə Mixail Mixaylov, V. Markov, M. Ramşov, H. Eyfert, A. Fet və başqa sənətkarlar tərcümə etmişdir.

Böyük rus şairi Lev Nikolayeviç Tolstoy şair A. Fetə məktubunda yazır: «Hörmətli A. Fet! «Şərqilər» kitabını oxudum, xoşuma gəldi, çox maraqlıdır». Fridrix Bodenstedt 1873-cü ildə özünü «Şərqilər» kitabının müəllifi elan edir, Mirzə Şəfinin müəllifliyini danır. Uzun müddət Fridrix Bodenstedt «Şərqilər» kitabının müəllifi kimi tanınır.

Görkəmli ədəbiyyatşunas Salman Mümtaz (1885-1941) Mirzə Şəfi Vazehin şeirlərini 1926-ci ildə Bakıda «Mirzə Şəfi Vazeh» adlı kiçik bir kitabda nəşr etdirir. Mirzə Şəfi Vazehin əlyazmasında tapılmış «Məktubun intizarında» adlı poeması yüz altmış səkkiz misradan ibarətdir. Bu poema fars dilində yazılmışdır.

Mirzə Şəfi Vazeh «Elm və kamal», «Yer və göy», «Uşaq» və başqa şeirlərində dünyəvi nemətləri tərənnüm edir. Mirzə Şəfi Vazeh «Məktubun intizarında» adlı poemasında sevgilisini «zamanın ən seçilmiş növcavanı», «xoşiqbal, xoşəməl» və «mehriban» bir gözəl adlandırır.

Fridrix Bodenstedt Mirzə Şəfinin şeirlərini alman dilinə tərcümə edir, 1851-ci ildə «Mirzə Şəfinin şərqiləri», 1873-cü ildə «Mirzə Şəfinin ırsindən qalan şeirlər» adlı kitablarını çap etdirir.

Mirzə Şəfinin ikinci kitabında lirik-aşiqanə şeirlərdən başqa «Sədi və Şah», «Dərvish», «Teymur», «Yusif və Züleyxan» kimi poemalar da vardır. Mirzə Şəfinin şeirlərində həyata nikbin baxışı hakimdir.

Deməli, Mirzə Şəfi istedadlı şairdir, onun üçün həyat hər şeydən üstündür. Mirzə Şəfi poeziyasında Füzuli şeirinin varisi kimi meydana çıxır. Ona görə ki, Mirzə Şəfi həyatla bağlı olan həqiqi sevgini tərənnüm etmişdir.

Mirzə Şəfi Vazeh dünya miqyasında tanınan, sevilən, dərin şöhrət qazanan Məhəmməd Füzulini bütün varlığı ilə sevir, ona dərin hörmət və məhəbbət bəsləyir, onun zəngin poeziyasından çox səmərəli bəhrələnir.

Mirzə Şəfi Vazeh dini ehkam, ruhanilik və mütləqiyət əleyhinə «Teymur», «Dərvish», «Sədi və Şah», «Sual cavab» poemalarını yazmış, köhnə cəmiyyətin eyibləri əleyhinə mübarizə aparan satirik şair kimi tanınmış, parlaq uğurlar qazanmışdır. Mirzə Şəfi Vazeh müfti haqqında satirasında həyat həqiqətlərini poetik dillə vurğulayır, ona qətiyyən uymayacağını çox təsirli göstərib yazır:

Bizi cəhənəmlə qorxudur müfti,  
Qorxmaz boş sözlərdən ağıllı insan.  
Müftinin nə qədər olsa əfsunu,  
Uymaz Mirzə Şəfi ona heç zaman.

Mirzə Şəfi Vazeh klassik şeirlərindəki mənzum hekayəciliyi birləşdirməkdə müasiri olan Abbasqulu ağa Bakıxanovla birləşmişdir. Mirzə Şəfi «Teymur» poemasında istismarçı hakim sinfi ifşa edir, ona nifrət yağdırır.

Mirzə Şəfinin İvan Qriqoriyevlə tərtib etdiyi müntəxəbat onun ölümündən sonra 1855-ci ildə İvan Qriqoriyev tərəfindən Təbriz şəhərində çap etdirilir. Bu dərslik çox hörmətlə qarşılanır və yüksək qiymətləndirilir.

Mirzə Şəfi Vazehin şərəfli fəaliyyətini M.F. Axundzadə, L.N. Tolstoy, V. Markov, A. Berje, Y. Bertels, N. Marr, Ə. Ə. Səidzadə, S. Mümtaz və başqa görkəmli mütəfəkkirlər yüksək qiymətləndirmiş, onu «dahi pedaqoq və yüksək istedadlı şair» adlandırmış, Mirzə Şəfi Vazehin əbədiyaşar dahi sənətkar olduğunu göstərmişlər.

Mirzə Şəfi Vazehin vəziyyətini Hacı Abdullanın 1831-ci ildə vəfat etməsi və Uğurlu xan ilə bacısı Püstə xanımın İранa qaçması ağırlaşdırır. Ona görə ki, Mirzə Şəfi Vazeh kimsəsiz və köməksiz qalır.

Otuzuncu illerin əvvəllərində Mirzə Şəfi gənc Mirzə Fətəli Axundzadə ilə tanış olur və ona öz görüşləri ilə ciddi, xeyirxah təsir göstərir. Özünün mənəvi həyatında böyük təbəddülət yaranan bu həyəcanlı görüşləri haqqında Mirzə Fətəli Axundzadə ətraflı bəhs etmişdir.

Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə (1812-1878) öz tərcüməyi-halında yazır: «Gəncə məscidinin hücrələrindən birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırırdı. Bu adam növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox yaxşı yazırırdı. Bu həmən Mirzə Şəfidir ki, Almaniya məmləkətində onun həyatı və farsca şeirdə malik olduğu fəziləti haqqında məlumat yazılıbdır.

Mən atalığımın buyruğu üzrə hər gün bu şəxsin yanına gedib nəstəliq yazısının məşqini edirdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu.

Bir gün bu möhtərəm şəxs məndən soruşdu: «Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?» Cavab verdim ki, ruhani olmaq istəyirəm.

Dedi: «Sən də onlar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?»

Təccüb və heyrət etdim ki, bu nə sözdür. Mirzə Şəfi mənim halima baxıb dedi: «Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içərisində puç etmə, başqa bir məşguliyyət qəbul et».

Onun ruhaniliyə nifrat etməsinin səbəbini soruşturduda, o günə qədər mənim üçün örtülü qalan mətləbləri açmağa başladı. Atalığımın Həccdən qayıtmasına qədər Mirzə Şəfi bütün mətalibi-irfaniyyəni mənə təlqin etdi və gözümüz qabağından qəflət pərdəsini qaldırdı».

M.F.Axundzadə ruhanılıkdən əl çəkir, 1832-ci ildə Nuxa (Şəki) qəza məktəbinə daxil olub oxuyur. 1840-ci ildə M.F.Axundzadə Tiflis qəza məktəbində Şərq dilləri üzrə müəllim işləyirdi. Həmin il o, bu vəzifədən çıxarkən öz yerinə Mirzə Şəfini məsləhət görmüşdür.

Qəza məktəbinin Azərbaycan dili müəllimi vəzifəsini tutmaq üçün xüsusi imtahan verdikdən sonra Mirzə Şəfi bu vəzifəyə qəbul edilmiş, uzun zaman Tiflisdə yaşamışdır. O, burada fərdi dərs verməklə və bədii yaradıcılıqla səmərəli məşğul olmuşdur.

Mirzə Şəfi Vazeh Tiflisdə Bodenstedtlə tanış olmuş, ona dərs demiş, Firdosi, Xəyyam, Sədi, Hafiz və Füzulinin şeirlərini ona öyrətmiş və yazdırılmışdır.

Bodenstedt deyir ki, Mirzə Şəfi şeirlər küliyyatını mənə bağışladı. Bu küliyyat onun Azərbaycan və fars dillərində yazdığı əsərlərdən ibarət bir xəzinə idi.

Almaniyalı Fridrix Bodenstedt müəllimi Mirzə Şəfi Vazehin şeirlərini oxuyur, onun şeirlərinin zəngin təlim-tərbiyə və bədii-estetik zövq mənbəyi olduğunu dərk edir. Buna görə də o, Mirzə Şəfi Vazehin şeirlərini kitab şəklində nəşr etdirib, oxoculara hədiyyə verir.

Mirzə Şəfi Vazehin yaradıcılıq yolunun öyrənilməsində görkəmli ədəbiyyatşunaslar Ə.Ə.Səidzadə, S.Mümtaz, E.Enikolopov, M.Qasimov, M.Rəfili, F.Qasimzadə, H.Hüseynov, akademik A.Makovelskinin çox şərəfli xidmətləri olmuşdur.

Mirzə Şəfi Vazehin Almaniyada 1851-ci ildə nəşr edilən «Mirzə Şəfi nəgmələri» kitabının 1893-cü ildə yüz qırıq beşinci, 1924-cü ildə isə yüz yetmişinci nəşri çapdan çıxmışdır. İndiyə qədər həmin kitab üç yüz dəfədən artıq təkrar nəşr edilmişdir.

«Mirzə Şəfi nəgmələri» fransız, ingilis, italyan, isveç, holland, danimarka, ispan, portuqal, rus, çex, macar, yəhudilər və s. dillərdə dəfələrlə çap olunub geniş yayılmışdır. Buradan da Bodenstedtin özünü bu şeirlərin tərcüməçisi kimi deyil, müəllifi kimi qələmə verməsinin səbəbi aydındır.

Bodenstedt 1847-ci ildə Tiflisi tərk edir. Bundan bir il sonra, yəni 1848-ci ildə Mirzə Şəfi də Tiflisdən köçüb Gəncəyə gəlir. O, burada qəza məktəbində Azərbaycan dilindən dərs deyir, hörmət qazanır.

Mirzə Şəfi Vazeh əsərlərində feodal quruluşunu kəskin tənqid atəşinə tutur. Mirzə Şəfi Vazeh şeirlərində insanların sevincini, xoşbəxtlik və azadlıq arzularını real ifadə edir. Onun şeirlərində dindar firildaqçılar, ziyankarlar, soyğunçular, rüşvətxorlar ifşa olunur.

Mirzə Şəfi Vazeh poeziyasında məzmunsuz, ideyəsiz şeirlər yanan, özünü şair adlandıran böhdançıları ifşa edir və yazar:

Sizin tutduğunuz bu yol asandır,  
Fəqət axmaqlarçın «ürəkaçandır».  
Şeriniz ürəyi gətirməz coşa,  
Qanan kəslər üçün bəladır başa!

Mirzə Şəfi Vazeh poeziyasında insanları həyatdan zövq almağa çağırır, maarifçilik ideyalarını təbliğ edir, şərəfli, məhsuldar əməyin əhəmiyyətini poetik dillə vurgulayır.

Mirzə Şəfi Vazeh poetik dillə özünü şair adlandıran, insanın qəlbini pərvazlandırmayan, ona təbiyəvi təsir etməyən şeirlər yanan saxtakarları ifşa edir, onlara nifrət yağıdır. Mirzə Şəfinin şeirləri insana gözəl təlim-təbiyəvi təsir bağışlayır.

Mirzə Şəfi Vazeh zəhmətkeş insanın əməyinə poetik dillə müraciət edir, onu yüksək qiymətləndirir və deyir:

Ey bəşerin xilasına edilən kömək,  
Ey göylərin ilk töhfəs sevimli əmək!  
Sənə xidmət edənlərə təsəllisən sən,  
Müdriklərin ilk arzusu, ilk istəyisən.

Ancaq, nadan çətin işdən qaçar asana,  
Məhv olardım dirənmədən min yol əsana!  
Ey göylərin ilk vergisi!..İnsan ki, sənə  
Daim sadiq qalasıyam gedincə sinə.

Mirzə Şəfi Vazeh yazar ki, mənalı ömründə mən həmişə əməksevər insanlara sadiq qalacam, onlara dərin hörmət edəcəyəm.

Mirzə Şəfi öz şeirlərində həqiqət və doğruluğun tərəfində durur. O deyir ki, həqiqəti müdafiə etmək çətin olsa da, onu müdafiə etmək lazımdır.

Qoy sən həqiqəti söyləyən zaman,  
Qopsun min təhlükə, qopsun min tufan.  
Gəl baxma bunlara, ey Mirzə Şəfi,  
Uca tut daima ari, şərəfi!

Mirzə Şəfi Vazeh mənalı ömründə namusu, əməyi, dostluğunu, qayğıkeşiliyi, müdrikliyi uca tutmuş, bunlara sadiq qalmışdır.

Mirzə Şəfiyə görə, həqiqəti ifadə etməyin ən yaxşı yolu şeirdir. Şeirlə həqiqət, həqiqətlə şeir qardaşdır:

Qəlbimin, ruhumun qanadıyla mən,  
Çıxdım aydınlığa zülmət gecədən.  
Gördüm şəriyyətdə həqiqətimi,  
Tapdim həqiqətdə şəriyyətimi.

Fitri istedadlı şair Mirzə Şəfi Vazeh poeziyasında həqiqəti tapdığını, ondan zövq aldığıni göstərir.

Qadın azadlığı məsələsi Mirzə Şəfi poeziyasında xüsusi yer tutur. Şair deyir ki, Şərq gözəlinin qara çadra altında gizlənən üzündən çadranı atması lazımdır ki, bəşəriyyət həyatın ən gözəl nemətlərinin birindən məhrum olmasın. Bu cəhətdən «Tulla çadranı» şeri xarakterikdir. Ona görə ki, şeirdə qadını qadir Allahın gözəl, zəngin mənəviyyatlı, əməksevər, qayğıkeş, vətənpərvər və müdrik yaratdığı poetik dillə çox təsirli verilir, oxucunun qəlbini zənginləşdirir.

Tulla gəl çadranı... görünüşün üzün,  
Gül də, gizlədərmi de, bağda özün?

Səni qadir Allah, ey incə çiçək,  
Yaratmış dünyaya verməkçin bəzək.  
De, bunca lətafət, bunca məlahət,  
Solsun dar qəfəsdə neyçin, nəhayət?

Şair yoxsulluğa dünyada ən böyük, hətta ölümdən də dəhşətli bir hadisə kimi baxır. Yoxsulluq, ehtiyac Mirzə Şəfiyə görə ən ağıllı adamin belə qürurunu sindirir, onu elə adamlara tabe edir ki, onların qarşısında boyun əyməkdənsə, ölüm yaxşıdır. Ehtiyac şəriyyətin düşmənidir. Çadranı qadının örtməsinə nifrət yağıdır və poetik dillə deyir:

Çadranı at! Qoy aləm camalını görsün ki,  
Yer üzündə səndən gözəl məxluq yoxdur.  
Qoy gözlərin yanın köz kimi qıgilcım saçın,  
Qoy dodaqların qızılıgül rəngi kimi gülsün.

Mirzə Şəfi Vazehin şeirlərinin tərcüməsi də gözəl olmuşdur. Bodenstedt demişdir ki, «Mirzə Şəfinin şeirlərini dəyişməmişəm, alman geyimində vermişəm».

«Çadranı at» şeri orijinal və təsirli sənət incisidir. Mirzə Şəfi xalqın azadlığının yolunu maarifləndirməkdə görür, gənc nəslİ elm öyrənməyə çağırır.

Mirzə Şəfi Vazeh şeirlərində şeyxulislamlara, müftilərə və mollalara nifrət yağıdır, onlara qarşı çıxır və onların yaramaz olduqlarını göstərir.

Mirzə Şəfi Vazeh Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Seyid Əzim Şirvaninin materialist yolunu davam etdirir, müfti haqqında satirasında yazır:

Xəsislikdə vurub ömrünü başa,  
O dünyada cənnət axtarır nadan.  
Bizi cəhənnəmlə qorxudur müfti,  
Qorxmaz boş sözlərdən ağıllı insan.  
Müftinin nə qədər olsa əfsunu,  
Uymaz Mirzə Şəfi ona heç zaman.

Mirzə Şəfi Vazeh iftixarla deyir ki, ağıllı, əməksevər, müdrik insanlar boş və mənasız sözlərdən qorxmur, onu deyən nadanlara nifrət yağıdır.

Görkəmli maarif xadimi, istedadlı şair Mirzə Şəfi Vazeh həqiqəti vurğulayıb deyir:

Poeziyasında varlığı real, gözəl sayan və tərənnüm edən Mirzə Şəfi «Məktubun intizarında» adlı poemasında insan təbiətinə xas olan qəmginlik və şadlıq hisslerinin real səbəblərini göstərir. Həyatın və zəmanənin törətdiyi ziddiyyətlər insanın göz yaşı, hicran və qəmginliyinin əsas səbəbidir.

Mirzə Şəfi Vazeh həyatın xoşbəxtliyini əqidədə axtarır, köhnəlmış adət və ənənələrdən cəsarətlə əl çəkməyi tələb edir. O, deyir ki, insan xoşbəxtlik uğrunda mübarizə aparmalı, mənasız kitablardan üz çevirməyi bacarmalıdır.

Mirzə Şəfi Vazeh insanı real həyatdan zövq almağa çağırır və poetik dillə deyir: şair «yoxsulluq» və «bədbəxtlik» haqqında danışsa da, onlardan qurtarmağın yolunu müdriklikdə, ağılda, insanın möhkəm iradə və mənəvi yüksəkliyində görür.

Şair bəzən öz oxucusuna təsəlli verir, ruhdan düşməməyə, gözəl gələcəyə ümid bəsləməyə çağırır. Mirzə Şəfi deyir ki, elə bir varlıq yoxdur ki, əzabdan azad olsun. Lakin, hər gecənin bir gündüzü var! Hər şeyi ürəyinə salma, çünkü hər şey dəyişir.

Mirzə Şəfinin şeirlərində dini xurafata qarşı mübprizə ideyası mühüm yer tutur. Şair göstərir ki, insan bir dəfə dünyaya gəldiyi və onun iki həyati olmadığı üçün, o biri dünyaya ümid bəsləməməli, yer üzündə xoşbəxt olmağa çalışmalıdır. Cənnəti bu dünyada axtarmaq lazımdır, xoşbəxtlik göylərdə deyildir.

Mirzə Şəfi Vazeh poeziyasında xalqın azadlıq və xoşbəxtlik uğrunda arzu və istəklərini tərənnüm edir, istismarçı hakim sınıfə nifrət yağıdır, onu kəskin tənqid atəşinə tutub ifşa edir.

Mirzə Şəfi Vazehin poeziyasındaki mütərəqqi ideyaları M.F.Axundzadə, H.M.Zərdabi, S.Ə.Şirvani və başqa sənətkarlar inkişaf etdirmişlər. Mirzə Şəfinin yaradıcılığını alman alimləri qətiyyən qiymətləndirmir, onun lirikasını şərh etmir, poeziyanın məzmun və ideyasının elmi və nəzəri şərhini vermirlər.

Azərbaycan şairi və maarif xadimi Mirzə Şəfi Vazehin zəngin poeziyasını, təlim-tərbiyəvi mahiyyətli şeirlərini alman alimləri Kurt Zündermeyerin və Yahannes Mundhengin qiymətləndirmirlər, bu zəngin xəzinəni təhlil etmirlər.

Görkəmli rus sənətkarları N.Q.Çernışevski, akademiklər-dən H.Y.Marr, A.Y.Krimski ilk dəfə Mirzə Şəfi Vazehin haqqında qiymətli fikirlərini bildirmiş, onun istedadlı sənətkar olduğunu göstərmmiş və yaradıcılığını yüksək dəyərləndirmişlər.

Ədəbiyatşunas Əjdər Səidzadə Mirzə Şəfi Vazehin böyük və istedadlı sənətkar olduğunu göstərmmiş, Fridrix Bodenstedti ifşa etmişdir. Akademik Feyzulla Qasimzadə Mirzə Şəfi Vazehin haqqında tədqiqat aparmış, əsərlər yazmış, onun yaradıcılıq yolunu «XIX əsr Azərbaycan ədəbiyyatı» dərsliyində vermişdir.

Yazıcı Əlisa Nicat «Nəğməyə dönmüş ürək» adlı romanında, tənqidçi Faiq Mustafayev «Mən işığa gedirdim» povestində Mirzə Şəfinin canlı bədii obrazını yaratmışlar. Professor Mikayıl Rəfili «Mirzə Şəfi Vazeh dünya ədəbiyatında» kitabında Fridrix Bodenstedti ifşa etmiş, Mirzə Şəfi Vazehin fəaliyyətini yüksək qiymətləndirmişdir.

Alman ədəbiyatşunası Ernst Alger 1961-ci ildə Berlində nəşr olunan «XIX əsr alman ədəbiyyatı» kitabında Fridrix Bodenstedtin Mirzə Şəfi irlərini mənimsədiyini göstərmmiş, onu ifşa etmiş, həqiqəti real vurğulamışdır.

Alman tədqiqatçısı Xoret Ripix 1958-ci ildə Berlində «Fridrix Bodenstedt, İ.S.Aksakov, S.Turgenevlə şəxsi əlaqələri baxımından Rusiyaya münasibət» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, dissertasiyada Fridrix

Bodenstedtə nifrət yağıdırmış, onu kəskin tənqid atəsinə tutmuşdur.

R.F.Rodetski 1948-ci ildə Berlində nəşr olunan «Rus lirikası» kitabından sitat gətirir, Bodenstedtin rus poeziyasının ilk carçası olduğunu, bu sahədə onun səmərəli əmək sərf etməsini yüksək qiymətləndirir. Lakin dövrü mətbuatda bu məsələyə münasibət bildirilir, Rodetski və Bodenstedt kəskin tənqid edilib ifşa olunurlar. Ona görə ki, «Rus lirikası» kitabında həqiqət inkar edilir, heç bir əsas olmadan Fridrix Bodenstedt «rus poeziyasının ilk carçası» adlandırılır.

Azərbaycan ədəbiyyatı tarixində filologiya elmləri doktoru, professor Akif Bayramov tədqiqatla səmərəli məşğul olur, maraqlı əsərlər yazar.

Professor Akif Bayramov «Klassik irlsimizdən» (1975) adlı kitabında və digər əsərlərində Mirzə Şəfi Vazehin bədii yaradıcılığını ətraflı şərh edir, hadisələri düzgün qiymətləndirir. Ona görə ki, tarixi mənbələri dəqiq araşdırır.

Mirzə Şəfi Vazeh İvan Qriqoryevlə birlikdə tərtib etdiyi «Kitabi-türk» dərsliyində Füzulinin əsərlərinə geniş yer vermişdir.

Mirzə Şəfi Vazeh əsərlərində insan gözəlliklərini tərənnüm edir, qadın azadlığını, qadınların vəfali, əməksevər, çalışqan, səliqəli, ülvi, incə, ömür-gün yoldaşlarına sadıq olduqlarını poetik dillə vurğulayır.

Dünyəvi gözəllikləri lirik planda yüksək sənətkarlıqla tərənnüm edən Mirzə Şəfi Vazeh qadını azad, vəfali, sevib-sevilən, qayğıkeş, əməksevər insan hesab edir, onun bədii obrazını yaradır və yazar:

Bir kişi isteyirsə bir qadını,  
Bu təşəbbüs xəbərləməz adını.  
Nə səbəbdən qadın sevəndə onun,  
Adı olsun xətalı, ya dolğun.

Mirzə Şəfi Vazeh ilk dəfə Azərbaycan qadınını səhnəyə çıxaran Mirzə Fətəli Axundzadənin yaradıcılıq yoluna işiq saçmış, onu yüksək dəyərləndirmişdir.

Mirzə Şəfi Vazeh qadının saf məhəbbətini, sevilməsini tərənnüm edir, qadının örtülü gəzməsini, çadra örtməsini poetik dillə göstərir və buna nifrət edib deyir:

Oxudum naməsin gülüzlü yarın,  
İşindən hali oldum ol nigarın.  
O namə çox şəfəqqətlə yazılmış,  
Yazıb «Ey hicranın bəndində dustaq,  
Hicrana səbr ilə dözərlər ancaq,  
Qoy üzün dönməsin çevri-fəraqdan,  
Hicrində əl üzmə sən iştayaqdan.  
Hələ əsgilməmiş mehrin yanında.  
Sevdan başımdadır, zövqün canımda.  
Səni unutmaram, fikrim bu olmuş,  
Nə vaxt ollam o yarımla həmağuş.  
Bütün eşq əhlinə bu bir məramdır,  
Naümidlik məşuqlara haramdır.

Mirzə Şəfi Vazeh insanları xoşbəxtliyə, azadlığa çağırır, yaşamaq, yaratmaq, əməksevər, vətənpərvər olmayı onlara tövsiyyə edir. O, əxlaqsızlığa nifrət yağıdır.

Azərbaycan ədəbiyyatı tarixində Mirzə Şəfi Vazehin, Seyid Əzimi Şirvaninin, Mirzə Mehdi Şükuhinin nəşrlə miniatür hekayə yazmalarının ictimai səbəbləri vardır. Bu tələb əsas pedaqoji tələb idi, məktəbə, dərsliyə, həvəs idi. Həmin sənətkarlar maarifpərvər insanlar olmuşlar, onlar gözəl sənət əsərləri yazuşlardır.

Mirzə Şəfi Vazeh məhəbbəti insanın mənəvi gözəlliyi kimi tərənnüm etmişdir. Eşq kamil insanın əqli və fiziki fəaliyyətinin açarıdır. Ona görə ki, eşq insanı xeyirxahlığa, insanpərvərliyə və qəhrəmanlığa aparan qüvvədir. Eşq insanı həyatdan zövq almağa, arzu və istəklərini ifadə etməyə

çağırın qüvvədir. Onun şeirlərində həyatda yaşamağın səmərəli yolları ifadə edilir, poetik dillə göstərilir.

Mirzə Şəfi Vazeh ədəbiyyatın bədii-estetik mahiyyətini dərk edən və qiymətləndirən sənətkardır. Mirzə Şəfinin «Sədi və Şah», «Teymur», «Dərviş» kimi məzmunlu əsərləri bədii cəhətdən mükəmməl poeziya nümunələridir.

Mirzə Şəfi 1846-cı ildə Tiflisdən Azərbaycana gələndə «Tiflisə əlvida» adlı şerini yazmış, vəziyyətini qeyd etmişdir. Tiflis onun dünyagörüşünü genişləndirmiş, hadisələri qələmə almış, məhəbbəti tərənnüm etmişdir.

Mirzə Şəfi Vazehin «Nəğmələr» kitabındaki şeirləri alman dilindən Aslan Aslanov tərcümə etmişdir. Mirzə Şəfi Vazehin 1961-ci ildə nəşr olunan kitabını 2004-cü ildə Firuz Sadıqzadə çap etdirmiş, həm də gözəl tərtib etmişdir. Mirzə Şəfi Vazehə göstərdikləri qayğıya görə Aslan Aslanov və Firuz Sadıqzadə dərin hörmət qazanmışlar.

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə verilir.

Mirzə Şəfi Vazehin «Nəğmələr» kitabındaki əsərləri məzmun və ideyasına görə gözəl sənət inciləridir. İstismarçı hakim sinif cəmiyyətdə yaşayan şarilərə, sənətkarlara zülm etmiş, Xaqani, Nəsimi, Vəqif, Hadi, Sabir kimi sənətkarlara divan tutmuşdur.

Mirzə Şəfinin yaradıcılıq taleyi faciəli olmuş, onun şeirləri xalqına nəsib olmamışdır. Ancaq görkəmli Azərbaycan ədəbiyyatşunasları Salman Mümtaz və Əjdər Seyidzadə onun əsərlərinin toplanmasında səmərəli çalışmış, məqsədlərinə nail olmuş, Azərbaycan xalqına səmərəli xidmət etmişlər.

Fridrix Bodenstedtin plagiatorluğu təsdiq edilmişdir. Ancaq onun bədii təcrübə sahəsində fəaliyyəti səmərəlidir. Bunu onun Mirzə Şəfinin şeirlərini alman dilinə tərcümə

etdiyi təsdiqləyir. Ona görə ki, onun tərcümələri əhəmiyyətli və faydalıdır, həm də Mirzə Şəfini dünyaya tanıdır.

Mirzə Şəfi Vazehin zəngin poeziyası oxucu kütləsini təmin edən, oxoculara gözəl əxlaqi keyfiyyətlər aşlayan nadir sənət xəzinəsidir. Bu baxımdan onun qəzəl və müxəmməsi, rübai və beytləri çox səciyyəvidir. Ona görə ki, məzmunlu və tərbiyəvi ideyalı, bədii-estetik zövqə malik sənət inciləridir.

Mirzə Şəfi Vazehin şeirlərini alman dilindən Azərbaycan dilinə Aslan Aslanov gözəl tərcümə etmiş və Fridrix Bodenstedtin tərcüməsi haqqında fikrini düzgün əsaslandırmış, onun tərcüməçilik fəaliyyətini düzgün qiymətləndirmişdir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Şəfi Vazehin həyatı və yaradıcılığı çox çətin və davamlı tarixi hadisələrlə bağlıdır. Mirzə Şəfi Vazeh haqqında yazılan əsərlər və onun zəngin poeziyası bu həqiqəti təsdiqləyir.

Mirzə Şəfi Vazehin əsərləri nəşr olunmuş, haqqında dissertasiyalar yazılıb müdafiə edilmiş monoqrafiyalar buraxılmış, adı əbədiləşdirilmiş, heykəli ucaldılmış, müqəddəs məzarı ziyarətgaha çevrilmişdir.

Görkəmli maarif xadimi, mahir pedaqqoq, istedadlı şair Mirzə Şəfi Vazehin tərcüməyi-halı və poeziyası dərslikləri və dərs vəsaitlərini zənginləşdirmiş, tələbələrə və şagirdlərə gözəl təsir etmişdir.

Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mirzə Şəfi Vazehi «Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi» adlandırmış, onun anadan olmasının 220 illik yubleyinin təntənəli keçirilməsini göstərmişdir.

Görkəmli Azərbaycan şairi, mahir maarifçi və pedaqqoq Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubleyi təntənəli keçirilir və əbədiyaşar sənətkara parlaq uğurlar qazandırılır. Ona görə ki, humanist, əməksevər, maarifpərvər, qayğıkeş, tələbkar tarixi şəxsiyyətdir, əbədiyaşar lirika ustasıdır.

Yaxın və Orta Şərqdə, Qafqazda, Azərbaycanda dramaturgiyanın banisi, görkəmli ədəbiyyatşunas, mütərcim, jurnalist, mahir pedaqqoq Mirzə Fətəli Axundzadənin müəllimi Mirzə Şəfi Vazeh olmuş, onun gözünün qabağından ruhani pərdəsini götürüb atmış, ona demişdir ki: «Mirzə Fətəli öz ömrünü bu qaragürühün içərisində zay etmə, başqa bir iş qəbul et!».

Bu hadisədən sonra Mirzə Fətəli Axundzadə ruhaniliyə nifrət edir və fikrini tamamilə dəyişdirir, elm və sənət ilə məşğul olur.

Mirzə Şəfi Vazeh yüksək rütbəli ruhanilərin biri ilə məscid haqda söhbət edərkən əsəbləşir və deyir:

Min ev yıxıb, tikirsiniz bir boş minarə,  
Ərşə çıxıb, yetmək üçün pərvərdigarə.

## MİRZƏ ŞƏFI VAZEHİN «DİVANI-HİKMƏT» (1844) ƏDƏBİ MƏCLİSİ

Azərbaycan realist ədəbiyyatının görkəmli nümayəndəsi, fitri istedadlı şair, mahir pedaqoq, məsuliyyətli publisist Mirzə Şəfi Vazeh zəngin təlim-tərbiyəvi və bədii-estetik mahiyətli ədəbi irs və məclis yaratmışdır.

Mirzə Şəfi Vazeh dünyada tanınan, əsərlərini oxucular və tədqiqatçılar yüksək qiymətləndirən əbədiyaşar sənətkardır. Mirzə Şəfi Vazehin bədii ədəbiyyatda canlı obrazı yaradılmışdır.

Əlisa Nicat «Nəğməyə dönmüş ömr» roman və hekayələr (1980), Nəbi Xəzri «Heykəlsiz abidə» (1982) adlı kitablarında «Nəğməyə dönmüş ömr» romanını, «Heykəlsiz abidə» poemasını, povest və hekayələrini Mirzə Şəfi Vazehə həsr etmiş, onun müdrik obrazını yaratmışlar.

R.Qusarçaylı, X.Zeynalov, Z.Xəlil, A.Bayramov, Qabil, M.Əliyev, E.İsmayılov Mirzə Şəfi Vazehə, onun vətənpərvər, humanist, əməksevər, qayğıkeş, tələbkar sənətkar, gözəl insan, mahir tarixi şəxsiyyət olmasına poetik əsərlər, lirik şeirlər həsr etmiş, milyonların qəlbində özünə əbədi abidə qurdunu poetik dillə tərənnüm etmişlər.

Ədəbiyyatşunaslar, folklorşunaslar, elm və mədəniyyət xadimləri Mirzə Şəfi Vazehin maarif, mədəniyyət, təhsil sahəsindəki şərəfli xidmətlərini, xüsusilə onun «Divani-hikmət» ədəbi məclisinin səmərəli fəaliyyətini yüksək qiymətləndirmiş və qiymətləndirirlər.

Azərbaycan ədəbiyyatı tarixində Mirzə Şəfi Vazehin yaradıcılıq yolu, əsərləri, pedaqoji fəaliyyəti, poeziyası, «Divani-hikmət» məclisi yüksək qiymətləndirilir, əbədiyaşar sənətkar adlandırılır.

Filosof şair Mirzə Şəfi Vazehin şəxsiyyəti, məhəbbəti, yaradıcılığı, pedaqoji fəaliyyəti, xüsusilə «Divani-hikmət» məclisi haqqında ətraflı elmi-nəzəri kitab, tezis və məqalələr

yazan, onun haqqındaki xatirələri, məqalə və tezisləri dilimizə tərcümə edən prof. Akif Bayramovdur.

Professor Akif Bayramov məsuliyyətli, tələbkar, qayğıkeş, çox əməksevər və vətənpərvər alimdir, gözəl tarixi şəxsiyyətdir.

Professor Akif Bayramovun həyatı çox zəngin və mənalıdır. Akif Bayramov 1938-ci ildə Borçalı mahalında anadan olmuşdur. Akif Bayramov orta məktəbi qızıl medalla, Azərbaycan Dövlət Dillər Universitetinin alman dili fakültəsini 1961-ci ildə fərqlənmə diplomu ilə bitirmiştir. İndi Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəcilik Akademiyasında xarici dillər kafedrasının müdiridir.

Mirzə Şəfi 1840-ci ildə Gəncədən Tiflisə köçür və keçmiş tələbəsi Mirzə Fətəli Axundzadənin köməyi ilə Tiflis qəza məktəbinə Azərbaycan və fars dilləri müəllimi vəzifəsinə təyin edilir.

Tiflisdə 1844-ci ildə «Divani-hikmət» adlı ədəbi məclis yaradır. Məclisdə poeziyaya və elmə maraq təşkil edilir, şeir yaznlara hədiyyələr verilir. Bu məclisdə Fridrix Martin Fon Bodenstedt (1819-1892) də iştirak edir, Mirzə Şəfidən Azərbaycan və fars dillərini öyrənir.

Mirzə Şəfi Fridrix Bodenstedtə şeirlərinin əlyazmasını da hədiyyə verir. 1846-ci ildə F.Bodenstedt Almaniyaya qayıdır. 1850-ci ildə Berlində «Deker» nəşriyyatında «Şərqdə min bir gün» adlı iki cildlik əsərini çap etdirir. Kitabda Mirzə Şəfinin haqqında «Gəncənin müdrik adımı» adlı maraqlı yazı və onun şeirlərindən nümunələr verilir.

Fridrix Bodenstedt 1851-ci ildə Berlində alman dilində «Mirzə Şəfinin nəğmələri» adlı kitab nəşr etdirir. Kitabda Mirzə Şəfinin şeirləri verilir.

Mirzə Şəfinin şeirləri «Divani-hikmət» ədəbi məclisində müzakirələrdən keçmiş, oxunmuş və üzərində həmişə işlənilmişdir.

Alman ədəbiyyatşunası O.Burger şərqiləri oxuyur, bəyənir və yazar: «1849-1850-ci illərdə Fridrix Bodenstedtin

«Şərqdə min bir gün» əsərində Şərq poeziyasından verilən şeirlər o qədər gözəl səslənir ki, onlar ayrıca kitabça halında 1917-ci ilə qədər iki yüz altmış dörd dəfə çap olunmuşdur».

Azərbaycan ədəbiyyatının dünya şöhrətli korifeylərindən biri olan Mirzə Şəfi Vazehin yaradıcılıq yolunu, poeziyasını, bir çox dünya xalqlarının dillərinə tərcümə olunmuş nəğmələrini, məşhur «Divani-hikmət» ədəbi məclisinin fəaliyyətini araşdırmaq, toplamaq, tədqiq etmək, oxucuların mütaliəsinə vermək müasir müstəqillik dövrümüzdə ədəbiyyatşunasların, elm və mədəniyyət xadimlərimizin karşısındadır duran başlıca vəzifələrdən biridir.

Görkəmli sənətkar Mirzə Şəfi Vazehin «Divani-hikmət» ədəbi məclisi dövrün ən nüfuzlu və əhəmiyyətli ədəbi məclisi olmuş, ədəbiyyatın inkişafına təkan vermişdir.

Ədəbiyyat tədrisi metodikası sahəsində ədibin «Divani-hikmət» ədəbi məktəbinin misilsiz əhəmiyyəti, zəngin təriyəvi mahiyyəti tədqiq olunmalı, ali və orta təhsil müəssisələrinə, alımlarə, müəllimlərə, aspirantlara, magistrlərə, tələbələrə ərməğan verilməlidir.

Mirzə Şəfi Vazehin «Divani-hikmət» ədəbi məclisində təlim-təriyəvi, bədii-estetik və yüksək əxlaqi keyfiyyətlərə malik olan şifahi xalq yaradıcılığının və klassik ədəbiyyatın öyrənilməsinə geniş yer verilir.

Şifahi xalq ədəbiyyatının və yazılı ədəbiyyatın zəngin ədəbi nümunələrinin, poeziya, nəşr və dram əsərlərinin öyrənilməsinə Mirzə Şəfi Vazeh xüsusi diqqət yetirir, tarixilik, elmlilik, pedaqoji və metodik prinsiplər əsasında tədris olunmasına, öyrənilməsinə xüsusi diqqət yetirir.

Arxiv materialları, tədqiqat monoqrafiyaları, namizədlik və doktorluq dissertasiyaları, xatirələr, dövrü mətbuat, rəsmi dövlət sənədləri Mirzə Şəfi Vazehin mənalı ömrünün tarixi salnaməsi, xüsusilə poeziyası, şeirləri, nəğmələri və «Divani-hikmət» ədəbi məktəbi haqqında zəngin məlumat verir.

Azərbaycan ədəbiyyatının tədrisi tarixində «Divani-hikmət» ədəbi məclisinin əhəmiyyətini, görkəmli şair, nasir

və dramaturqların, ədəbiyyatşunas və folklorşunaslarının fəaliyyətini gənc nəslə tədris edib öyrətməsində Mirzə Şəfinin səmərəli xidmətini professor Əliyar Qarabağlı, professor Camal Əhmədov, professor Şəmistan Mikayılov və başqa elm xadimləri «Azərbaycan ədəbiyyatının tədrisi metodikası» dərsliklərində yüksək dəyərləndirmişlər.

Tarixi mənbələr göstərir ki, «Divani-hikmət» ədəbi məclisinin yaradıcısı, müdürü, görkəmli ictimai-mədəni elm xadimi, şair və mahir pedaqoq Mirzə Şəfi Vazeh təsis edib yaratdığı bu ədəbi məclis haqqında tələbələrinə ətraflı məlumat verir, onların birliyini, dünyagörüşünü, nitqini zənginləşdirir, «Divani-hikmət» məclisinin tarixi inkişaf yolunu və əhəmiyyətini şərh edir, tələbələrə şüurlu mənimsədirmiş.

Divan ədəbiyyatının faydalandığı və əsaslandığı ideya-mövzu mənbələri zəngin və rəngarəngdir. Divan ədəbiyyatında Quranın ayələri və hədislərdən, islam tarixindən, əfsanəvi hadisə və qəhrəmanlar haqqında hekayələrdən, şifahi xalq ədəbiyyatının nümunələrindən ətraflı istifadə edilmiş, Divan ədəbiyyatında məhəbbət mövzusu baş mövzu hesab olunmuşdur.

Divan ədəbiyyatı şairləri məhəbbət və gözəllik nəğməkarı kimi tanınır. Divan şairləri həm də aşiq kimi sevilirdi. Divan ədəbiyyatı məhəbbət mövzusu ilə məhdudlaşdır. Nəşr və dini əsərlər, nəsihətnamələr, səyahətnamələr, elmi və tarixi əsərlər yazılrı.

Divan ədəbiyyatında ədəbi janrlar mövzu və formaca rəngarəng olur. Bu baxımdan müxtəlif şeir topluları, nəsirlə yazılan mətnlər, şairlərin tərcüməyi-hallarından yazılan toplular, qərhəmanların savaşları, böyük toy-düyünlərə həsr olunmuş əsərlər, nəsihətnamə-öyüd kitabları, tarixi hadisələrin əksi, müxtəlif ölkə və insanlar barəsində təəssüratlar, bir şəhərin və şəhərdə yaşayan insanların tərifini haqqında toplular diqqəti cəlb edir.

Divan ədəbiyyatında nəzm şəkilləri çoxdur və şeirin janlarından (qəsidə, qəzəl, müstəzad, məsnəvi, rübai və s.) eniş istifadə edilir.

Görkəmli söz sənətkarları Xaqani, Nizami, Həsənoğlu, Nəsimi, Həbibli, Kişvəri, Xətayi, Füzuli və başqaları faydalı divanlar yaratmışlar. Divan lirik şeirlər toplusudur. Divanları şairlərin özləri tərtib edirlər. Məhəmməd Füzuli tərtib etdiyi divanına məzmunlu giriş yazmış, onun tərbiyəvi mahiyyətini göstərmişdir.

Mirzə Şəfi Vazehin «Divani-hikmət» ədəbi məclisində divan haqqında tələbələrinə ətraflı məlumat verməsi, görkəmli sənətkarların divanlarının məzmun və ideyasını şərh edib tələbələrinə şüurlu mənimsətməsi haqqında arxiv materialları, rəsmi sənədlər, tədqiqat kitabları və ədəbiyyatşunasların, şair və yazıçıların əsərləri faydalı məlumat verir.

Mirzə Şəfinin «Divani-hikmət» ədəbi məclisində oxuduğu bu şeir tələbələrə çox gözəl təsir bağışlayır:

Mən oxuduqca nəgmələrimi,  
Qızların sevincdən qəlbə kövrəlir.  
Zümrüdtək incə sözlərim,  
Saplara düzülüb sevinc gətirər.

Hurimin nəfəsilə dolmuş,  
Sözlərim ətir qoxuyar.  
Sanki bir dəstə qızılğülü,  
Hədiyyə vermiş mənə Züleyxam!

Təəccüb etməyin ki, nəgməkarın  
Qəlbə hikmətlə doludur.  
Hikmətlərimlə şıltaq gəncliyim,  
Ancaq şeirlərimdə qovuşur.

Eşqdır, məhəbbətdir müdrikliyim,  
Ondan öyrəndim sözü, söhbəti.  
Qara gözlüm, gözəl mələyim  
Çevrilmiş nəgməmin sözlərinə.

Hikmətsiz olsa da nəgmələrim,  
Xoş gələr sizə, mənə bəllidir.  
Dodaqlarından qopan sözlərim,  
Çünki sevgilimin vəsfidir.

Cəmşidin cüşə gətirən şərabının,  
Qüvvətinə bənzər onun qüdrəti.  
Hikmətin sırrını mənə açdırıan,  
Füsunkar aləmdir, bir də şöhrəti.

Gözəl səslənirmi o nəgmələrim,  
Qəlbləri oxşayan ahənglərimdə?  
Nəgmələrimin axını deyilmi,  
Gözəlin yüngül qədəmləri?

Mirzə Şəfi Vazeh İrandan «Divani-hikmət» ədəbi məclisinə gələn tələbəsinin sualına bu şeirlə cavab verir:

Nazlı canan, qəlbim sənin gözəlliylə bəzənir,  
Səma günəş şəfəqlərindən bəzənən kimi.  
Sən mənə, ey gül, camalını bəxş etməsəydin,  
Qaranlıq aləm olardı mənə zindan kimi.

Günəş işıqlandırmamasayıdı qaranlıqları,  
Dünya gözəlliklərə, inan, həsrət qalardı.  
Sənin gözəlliyyindən şəfəq alan anları,  
Qəlbim qızılğül kimi xoş ətir saçardı.

Fridrix Bodenstedtin «Divani-hikmət» ədəbi məclisində almanın, ingilislər və fransızlar haqqında sualına cavabında

Mirzə Şəfi Vazeh deyir: «Alman xalqı alımlar, dilşünaslar yetirən xalqdır, ingilislər zəhmətkeşdirlər. Onlar gözəl toxuyur, üst-başımızı bəzəyir, iti ülgüt istehsal edirlər ki, üz-başımızı qırxbı, özümüzü sahmana salırıq.

Fransızlar isə şən millətdir. Onlar həmişə deyib-gülürlər. Onların üst-başlarından daim ətir qoxusu gəlir. Bu xalqların görkəmli sənətkarları və zəngin ədəbiyyatı vardır».

Almaniyadan gəlmış alim həkimə Mirzə Şəfi məktubunda yazmışdır:

«Şərqi işığı, hikmətin mənası»

Səni sevən, sənə böyük hörməti olan dostunun mənə bağışladığı iki ədəd ingilis ülgücü çox xoşuma gəldi. Mən sənin üzqırxanına nəzər yetirdim, o da ingilisin məhsulu olduğuna görə mənə daha çox əlverişlidir.

Ayaqların altına çiçəklər!»

«Divani-hikmət» ədəbi məclisində Mirzə Şəfi F.Bodenstedtin xahişinə əməl edir və onun alman dilinə tərcümə edəcəyi bir çox şeirlərini ona hədiyyə verir.

Şeirləri oxuyan tələbəsi müəlliminə deyir ki, sizin nəgmələriniz bizi valeh etdi. Mən əminəm ki, Almaniyada hamının xoşuna gələcək, sizə hörmət qazandıracaqdır.

Mirzə Şəfi Vazehin «Divani-hikmət» ədəbi məclisində Abbasqulu ağa Bakıxanov iştirak edir. O, Mirzə Şəfinin fəaliyyətini yüksək qiymətləndirir, Qurandan, Sədidən, Hafizdən və Füzulidən şeirlər oxuyur, tələbələrə maraqlı məlumat verir. Abbasqulu ağa Bakıxanov tələbələrə «Fatma tar çalır» şeirini bağışlayır.

Tələbə Fridrix Bodenstedt demişdir: «Mirzə Şəfi mənə öz nəgmələr toplusunu bağışlamışdı. O, lirik nəgmələrinin çoxunu kağıza köçürmiş, nəgmələri, onların şöhrəti, öz zəhməti barədə ön söz də yazmışdır. Onu da deyim ki, şeirlərindən böyük xəzinə yaranan bir adam vardısa, o da Mizə Şəfi idi.

Gəncəli üstadımın bir çox nəgmələri şənliklərdə gürcü, azərbaycanlı sazəndələrin dilindən düşmürdü. Mən onun şeirlərini alman dilinə tərcümə edib kitab şəklində çap etdirdim. Onun nəgmələri oxuculara gözəl təsir bağışladı və müəllifə dərin hörmət qazandırdı.

Mirzə Şəfidən tərcümə etdiyim nəgmələrin orijinallığına xələl gətirmədən, onları alman donunda vermİŞəm, çünkü bu nəgmələrin yaranmasının özü kimi də, onların fikrimizdə qalan maraqlı tarixçəsinin şahidi olmuşam».

Sözü obrazlı, yerli-yerində işlətməyin mahir ustası olan Mirzə Şəfi «Şərqdə min bir gün» əsərində dünya xalqlarının hörmətini qazanmışdır. Onun şeirlərində həyat hadisələri çox təsirli və inandırıcı verilir, oxucuya təlim-tərbiyəvi və bədii-estetik zövq aşayırlı.

Dünya şöhrətli sənətkar Mirzə Şəfi Vazehin yaratdığı «Divani-hikmət» ədəbi məclisi Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində ədəbi məktəb səviyyəsinə yüksəlmiş, yalnız Azərbaycan gənclərini deyil, dünyanın bir sıra ölkələrindən gələn gənclərin oxumasına, səmərəli təhsil almasına, elmi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti mükəmməl öyrənməsinə şərəfli xidmət etmişdir.

Məhz buna görə də Mirzə Şəfi Vazehin əsərləri çap olunmuş, adı əbədiləşdirilmiş, müqəddəs məzarı milyonların ziyarətgahına çəvrilmiş, insanların qəlbində özünə abidə qurmuş, ölümsüzlüyün əbədiyəşar parlaq zirvəsinə yüksəlmişdir.

Azərbaycan ədəbiyyatı tarixində görkəmli maarifpərvər şair, mahir müəllim Mirzə Şəfi Vazeh Kərbəlayi Sadiq oğlu ədəbi-pedaqoji fikrin inkişafında şərəfli fəaliyyət göstərən mütəfəkkir şəxsiyyətdir.

Mirzə Şəfi Vazeh 1840-cı ildə Tiflisə köçür və M.F.Axundzadənin köməyi ilə Tiflis qəza məktəbinə Azərbaycan və fars dilləri müəllimi vəzifəsinə təyin olunur. Tiflisdə 1846-cı ilin sonuna qədər müəllim işləyir və bu altı ildə istedadlı şair, mahir pedaqoq kimi tanınır. Onun fars

dilində yazdığı «Tiflislə əlvida» şeiri ömrünün ədəbi-pedaqoji səlnaməsini çox təsirli ifadə edir.

Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi «Difani-hikmət» (1844) adlı ədəbi məclisdə şagirdləri və dostları iştirak edirdi. Məclisdə ədəbi və fəlsəfi mübahisələr gedir, dəyərli poetik əsərlər yaratmağın əsasları şərh olunurdu.

Qırx dil bilən Litva poliqlotu Yurqis Zauverveynas 1899-cu ildə «Mirzə Şəfinin Qərb-Şərq divanı» adlı üç hissədən ibarət qiymətli kitabını çap etdirir və dahi pedaqoq və şairi yüksək qiymətləndirir.

Mirzə Şəfi Vazeh 1846-cı ildə Tiflisdən doğma vətəni Nizami yurduna Gəncəyə qayıdır. Dövlət tərəfindən Gəncədə yeni açılan qəza məktəbində pedaqoji fəaliyyətini davam etdirir.

Mirzə Şəfi Vazeh müəllimliklə kifayətlənmir, bədii yaradıcılıqla da məşgül olur, Şeyx İbrahim Naseh, Mirzə Mehdi Naci və başqa şairlərlə görüşür, poeziya haqqında ciddi sõhbətlər aparr, maraqlı şeirlər yazar.

Mirzə Şəfi Vazehin vəziyyəti Gəncədə çətinləşir, ruhanilərlə qarşılaşmalı olur. Ona görə ki, Gəncə qəza məktəbində Mirzə Şəfi maarifpərvər şair-müəllim kimi tanınır və dərin şöhrət qazanır. Buna baxmayaraq, sıxışdırılır, mənəvi əziyyət çəkir.

Mirzə Şəfi Vazeh 1850-ci ildə Tiflis zədaganlar gimnaziyasına Azərbaycan dili müəllimi təyin olunur. O, zədaganlar gimnaziyasında səmərəli işləyir, hamının hörmətini qazanır.

Mirzə Şəfi gözəlliyi, həqiqəti, ədaləti, hikməti, mənəvi zənginliyi, etikanı yüksək qiymətləndirən fitri istedadlı söz ustası, mahir pedaqoqdur. Onun bədii-pedaqoji irsi zəngin xəzinədir.

Azərbaycan pedaqoji fikrinin inkişafında Mirzə Şəfi Vazehin fəaliyyəti yüksək qiymətləndirilir və Azərbaycan dilində ilk vəsait yaratması təqdirdə olunur.

A.Bakıxanovun «Краткая грамматика...» («Müxtəsər qrammatika...»), «Qanuni-Qüdsi», Mirzə Kazimbəyin «Türk-tatar dili qrammatikası», L.Z.Budaqovun «Türk-tatar əlifbası», «Azərbaycan türk-tatar ləhcəsində praktik rəhbərlik», M.Ş.Vazehlə İvan Qriqoriyevin «Azərbaycan ləhcəsində tatar müntəxəbatı», Mirzə Əbülhəsən bəy Vəzirov Zuinin «Azərbaycan türk ləhcəsində dərslik», A.O.Çernyayevskinin iki hissədən ibarət «Vətən dili» və s. dərsliklər mühüm rol oynamışdır. Bu problemlərin həyata keçirilməsində «Divani-hikmət» ədəbi məclisinin rolu çox böyük və əhəmiyyətli olmuşdur.

Məlumdur ki, Mirzə Şəfi, 1846-cı ildə Tiflisdən Gəncəyə gəlmış və gimnaziyada dərs demişdir. Bu zaman gimnaziyada «Divani-hikmət» ədəbi məclisinin fəaliyyəti ilə bağlı maraqlı tədbirlər həyata keçirilir.

Mirzə Şəfi Vazeh «Divani-hikmət» ədəbi məclisinin fəaliyyəti və programı, xüsusilə məclisdəki bədii əsərlərin təhlili, məzmunu, ideyası, tərbiyəvi mahiyyəti haqqında çox geniş elmi-nəzəri məlumatı Gəncə şəhərinin maarifpərvər müəllimlərinin elmi-nəzəri, ədəbi-pedaqoji və metodik görüşlərini zənginləşdirmək məqsədi ilə ətraflı şərh etmişdir.

Azərbaycan ədəbiyyatı tarixində «Divani-hikmət» ədəbi məclisinin banisi, zəngin təlim-tərbiyəvi, bədii-estetik zövq, mahiyyətli ədəbi irs memarı Mirzə Şəfi Vazeh Kərbəlayı Sadiq oğlunun müstəqil dövrümüzdə adı əbədiləşdirilmiş, əsərləri çap olunmuş, haqqında bədii və elmi tədqiqat əsərləri yazılmış, heykəli ucaldılmış, müqəddəs məzarı insanların ziyarətgahına çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Sərəncamı Mirzə Şəfi Vazehin 220 illik yubleyinin keçirilməsinə gözəl hədiyyə oldu, yubleyin təntənəli keçirilməsinə şərəfli təkan verdi.

Azərbaycan Elmlər Akademiyası Mirzə Şəfi Vazehin 220 illik yubleyini çox təntənəli keçirdi və bu səmərəli işin hər yerdə keçirilməsinə kömək göstərdi.

Ulu öndərimiz Heydər Əliyev demişdir: «Xalqın ümumi zəkasını, ağlını birləşdirən Azərbaycan Elmlər Akademiyası böyük bir sərvətdir.

Ötən dövrdə bu akademianın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir».

Ali Baş Komandan, YAP-in sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: «Milli Elmlər Akademiyası Azərbaycanda fundamental və tətbiqi elmin mərkəzinə çevrilmişdir. Azərbaycan tarixinə, mədəniyyətinə, dilinə və ədəbiyyatına, ictimai-fəlsəfi fikrinə aid tədqiqatlar elmi ictimaiyyət tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir çox sahələrdə alimlərimizin əldə etdiyi nəticələr elm aləmində öz layiqli yerini tutmuşdur».

## SƏLMAN MUMTAZ (1885-1941) MİRZƏ ŞƏFI

«Qurtuluş»da mənim də iştirakım arzu olunmuşdu. Məmnuniyyətlə bunu qəbul edirəm. Çoxdan bəridir ki, ədəbi bir məcmuənin müştəğində idik. Təəssüf ki, müəssisələr və idarələr, ali idarələr bizim bu ehtiyacımızı təmin etmədi.

Qələm arkadaşlarının hazırlığı ağır şəraiti altında ədəbi bir məcmuə təsis etmək fikri şayani-təqddirdir. Mən bunu alqışlayıram. Ümidim budur ki, ərbəbi-qələmlə bərabər millət də bunu təqdir edər. «Qurtuluşun»un birinci sayısına acızanə hədiyyə olaraq Azərbaycanımızın filosofu mərhum Mirzə Şəfinin hələ gənc ikən öz məşuqəsinə yazmış aşiqanə bir məktubunu təqdim edirəm. Yeri gəlmışkən. Mirzə Şəfi haqqında bir neçə söz söyləməyi də münasib görürəm.

Cənnətməkan filosof Mirzə Şəfi Vazeh Azərbaycan ədəbiyyatı səltənətinin... ən ləyaqətli möhtəşəm tacidarlarındandır. Böyük filosofumuzun adı səyi, atasının adı Sadiq və şerdə işlətdiyi təxəllüsü Vazehdir.

Vaxtilə Bodenstedt adlı durbin bir nemsə alimi tərəfindən möhtərəm filosofumuzun divani-qəzəliyyəti Almanıyanın Leypsiq şəhərinə götürülüb «Qəzəliyyati-Mirzə Şəfi» ünvanı ilə əzəl mətni, sonralar dəfaətilə tərcüməsi dəxi təb və nəşr edilmişdir.

Biz öz böyük filosofumuzun bir sətir yazısını və heç olmasa tək bir beytini belə eşitmədiyimiz və görmədiyimiz bir halda təqribən bir əsr yarımdır ki, nemsə ədib və şairləri mərhumun o asari-ləyəmetunu oxuyaraq olduqca nəfi-bərdar olurlar, mərhum Mirzə Şəfi Vazehin haqqında olunan mülazihələr iki dürlü olduğu kimi o büzürgüvarın hansı irqdən, hansı millətdən olduğu barəsində verilən rəylər dəxi iki qismə ayrıılır.

Zavalı filosofumuzun nemsə zən edənlər olduğu kimi, İrandan gəlmə bir fars olduğunu düşünənlər də az deyildir. Təəssüf olsun ki, müəzzzəz qardaşım Köçərli Firidunbəy

cənabları dəxi filosofumuz haqqındakı ikinci rəydə olanlardandır.

O cənab dəxi mərhum Mirzə Şəfi Vazehin İrandan gəlmə bir iranlı olduğunu qəbul və bunu özü «Mirzə Fətəli Axundov» adlı dəyərli risaləsində etiraf və təsdiq edir.

Halbuki kitabxaneyi-acizanəmdə olan mötəbər vəsiqələrə bianən yuxarıdakı məlumat başdan-başa yanlışdır. Mərhum Mirzə Şəfi Vazeh Məhsətilər, Əbüllülər, Nizamilər, Kəfailər ərseyi-vücudə gətirən Gəncə kəncineyi-ədəb və hünərindən yetişmiş bir dürri-şahvardır.

Onun şərafəti... xüsusən biz azərbaycanlılara aiddir. Artıq şəkk etməməliyik ki, nəcib filosofumuzun məsqətürrəsi Gəncə şəhəri və özü də irqən xalis türk oğlu türkdür.

Biz indi mərhum Mirzə Şəfi Vazehin tərcüməyi-halını yazmaq fikrində deyilik. Çünkü bunu digər mütəbəhhir arkadaşlarımızın qələmlərindən gözləyirik, yalnız daha müəzzəz iki dostumun xahişlərinə binaən bu bir neçə sətirləri qaralamaga cəsarət etdim.

Bu məktubu mərhum Mirzə Şəfi Vazeh hələ gənc ikən yazmış və yeni səfərə çıxmış məşuqəsinin izicə onu irsal etmişdir.

Məktub ayrıca bir lətfətə, xüsusi bir məlahətə malikdir ki, onun tərif və tovsifi qabil deyildir. Zatən dünyada çox şey vardır ki, onların vəsfini qələm ilə yetirmək mümkün olmaz, ərbəbi-hal fəqət hal ilə onları anlıya bilər.

Bunu azərbaycanlıların çox qədim filosofu Şeyx Məhmud Şəbüstərinin «Gülşəni-rəz»ından öyrənmək olar. Şeyx məğfur belə buyurur:

Ki vəsf u beqoftuq məhal əst  
Ki sahibi-hal danəd kin çə haləst.

Həmin məktub eynən:

Rəfti zenəzər-dide zedel eşk rəvan kərd  
Rəsmist bi nosəfəran ab fəşan kərd.

Vəlleyli-əza yəğşa ləlake aşiq şəbe fəraqəst  
Və ənnəhar izə təcəlla sərmayeyi-ömür ruze vüsal.

Hicran gecəsin möhnətini gər görə kafər,  
Şəkk yoxdu ki inkar eyləməz ruzi-qiyamət.

Gər zahidi-xudbin billə zövqünü vüsalın  
Cənnət tələbindən nə bulur qeyri-nədamət.

Vedai dustan rəsmist qədim və ətvare yaran xolqist  
kərim pəs əz çə cəhət an mobəddəl belaf şod və in motəğəyr  
bexilaf.

Ey şohreyi-şəhr əz çə şoddi şəhr beşəhri  
Kalib dərəza sərti-fəsrrət kəhəlali,  
Dur əz to əger didə çenin xune cegər rixt  
Ma tənzürü qəd və cəhəqq illa bexiyali.

Kodam xak rah bitəqbile kerde nəl səməndət  
sərbəçərxə bərinət və kodamin sər mənzili-zənəsimə  
toreyemeşinət reşki-səhrai-Çin.

Dər xaneyi zin cilve konan ərbədə cuyan  
Hərca ki, bədin şəkilo şəmael bəxorami.  
Əz rişki şəvəd çərxi-bərin həlqe bequşət  
Vəz əcz nəhəd rəh biçəbin dağı-qülamı.

Bu məsəl qələtdir ki, deyərlər gözdən gedən könüldən  
gedər. Madam ki, gözdə idin, şimdi ki, gözdən getdin,  
könüldəsən. Göz ağlar kimsəni görməz könül, xod səndən  
ayrlırmaz.

Məgər cism lətifinin nazəninim sərbəst candır. Hərca  
ki, əşraqat qəlbist çə dua çə səlam. Və anca ki, bərid  
məhəbbət əst çə qasid çə pəyam.

Sədre hərəm vəslə tora rahe səba ku. Yaraye-kozəştən nəkoned peyki-xiyaləm.

Tərkib vücudum iqtifaye vüsal mehrnlədir və ədəmi-imkanım qülbeyi fəraqı qəhrinlə.

Bəni eşqin oduna yandırdın

Cünki gördün yanırəm yan durdu.

Baza baza ki, bi to dide ra nur nist və del ra sürur ney, nə çareyi-xənde, nə məcali-goftar, nə zöhreyi neşəst, nə yare rəftar.

Nə qüdrəte səbr nə qüvvətə ah

Can dər kəfo çeşm bər rah.

Baza baza xurşede tələtət binüma pərdeyi əz cəmal beqoşa məclise hərifani biyara çəcayi qətən ey dihən. Dəst əz tornıc əcəbi nist nəşnaxtən boridən. Dər tare hər kəməndət səd sər borudə dare.

Bundan əlavə mərhüm Mirzə Şəfi Vazehin<sup>1</sup> bizdə bir neçə türki, farsi qəzəliyyatı və müxəmməsləri vardır ki, onlar ədəbiyyat xəzinəmizin saf, şəffaf gəranbəha dürləridir. Musaid vəd bulduqca hörmətli oxucularımıza «Qurtuluş» vasitəsilə təqdim edəcəyik.

«Qurtuluş» jurnalı,  
1920, № 1,  
səh. 7-8.

<sup>1</sup> Vazeh – əyan, bəlli, məşhur.

## HƏSƏN BƏY MƏLİKOVUN L.N.TOLSTOYA MƏKTUBU

### Möhtərəm qraf Lev Nikolayeviç!

Məndən ötrü çox qiymətli olan 11 oktaybr tarixli cavabınızı aldım. Əziz dostumun tamamilə sağlam və salamat olduğunu bilib çox şad oldum. İltifat edib mənə cavab yazdığınıza görə Sizə çox təşəkkür edirəm.

Müsəlmanlar ilə əlaqə saxlamağa bu qədər böyük əhəmiyyət verməniz isə məni daha artıq sevindirdi. Cünki indi mən Sizinlə əziz bir dost kimi danışıb, ürəyimi Sizə aça bilərəm.

İndi mən sizin dini görüşlərinizi məktubunuzda tamamilə başa düşdüm. Siz deyirsiniz ki, həqiqi iman yalnız o imandır ki, əzəli bir qüvvənin varlığına inanmış olsun, yəni o qüvvənin varlığına ki, mən ondan nəşət etmişəm və ona da qayıdacağam; o qüvvə ki, mən onunla yaşayıram və onun bir cüzvünü təşkil edirəm.

Ümumiyyətlə, Sizin fikrinizlə razı olmamaq olmaz: lakin axırıncı, Sizin fikrinizin bütün o biri nöqtələrini korlayır.

Axırıncı nöqtə ilə aşağıdakı mülahizələrə görə razı olmaq olmaz. Xalıq ilə onun yaratdığı naciz və aciz məxluq arasında, - sağlam bir düşüncə və əql ilə deyəcək olsaq, - böyük bir fərq olmalıdır.

Cünki Allah hər şeyə qadirdir, insan isə deyib: «Əgər bizim daxilimizdə Allahın bir zərrəsi olsaydı, onda biz də bir şey edə bilərdik».

Bu fikir tamamilə onu sübut edir ki, başqa heyvanlar kimi, insan da Allahın zəif bir xilqətidir; lakin fərq var ki, insan yaradılarkən ona ağıl, kamal və başqa üstünlükler verilmişdir, yəni tam mənası ilə Peyğəmbərin şəriyətinə layiq bir tərzdə yaranmışdır.

«Allah insanı yaradarkən, özünə mədh – sənə etmək üçün ona ağıl-kamal vermiş, heyvanları isə Allah insana fayda getirmək üçün yaratmışdır».

İnsanın ruhunun, bu ruhun nə boyda və nə rəngdə olduğunu biz də təyin edə bilmərik; lakin biz bircə onu bilirik ki, bizdə ruh vardır.

Eyni surətlə, biz Allahı da heç bir tərif olmadan ümumi dərrakə ilə düşünür və bilirik ki, xalıq olmasayı, məxluq da olmazdı; anlayırıq ki, Allah, adı insan şüurunun dərk edə bilməyəcəyi bir ülviyyət, fövqəl-təbii bir vücuddur.

Müsəlman və xristian dinlərində deyilir ki, Allah insanı öz surətinə müvafiq yaratmışdır. Biz, müsəlmanlar, burada insanın ruhu demək istənildiyinə inanırıq, xristianlar isə, insanın bədəni deyilmək istədiyini iddia etməklə, həqiqətdən uzaqlaşmış olurlar.

Peyğəmbərləri və onların dinlərini hələlik bir tərəfə buraxaq və öz şəxsi əqidələrimiz əsasında danışığımızı davam etdirək.

Məsələn: madam ki, mən Allahın bir zərrəsiyəm, demək mənim, onun qüdrətinin bir hissəciyinə malik olmağa ixtiyarım vardır; əgər Allah mənim istədiyim bir şeyi etməzsə, onda mən onuna mübahisəyə girişə bilərəm; lakin böyük və qadir Allah bu kimi qüsurlardan pak və ucadır, insan isə Allahın qüdrəti qarşısında bir heçdir; o, naciz və aciz bir məxluqdur.

Əziz qraf! İnsanın ruhu Allahın bir zərrəsidir – məfhumu, mənim fikrimcə, əqanımı-səlasə məsələsinə olduğu kimi aşağı bir məfhumdur, bir xətagdır və hətta əqanımı-səlasə məfhumundan da müstəqil olan tək bir Allah simasında üç müxtəlif Allah qəbul edilir.

Sizin məfhumunuza görə isə bir neçə milyon Allah qəbul edilir, yəni hər bir insan özü-özlüyündə bir Allahdır; buna görə də təbiidir ki, həqiqi Allahı axtarmaq üçün zəhmət çəkmək lazımdır, həqiqi etiqada heç kəsin ehtiyacı yoxdur, çünkü insanların hamısı bir yerdə bir fəal Allahı təşkil edir.

Bu məfhumu biz din adlandırıb bilmərik, daha doğrusu, bunu biz mərifət adlandırıraq. Məsələn: birisi gəlib mənə desə ki, Moskvada qraf Tolstoy adlı bir şəxs var və onun əsərləri

(Sinoda cavab) budur və mən özüm qrafı tanımiramsa və onu heç bir vaxt görməmişəm, onda mən, Moskvada doğrudan da qraf Tolstoy olduğuna inanaram - bunu mən onun əsrlərindən bilirəm - yox, əgər mən Sizi şəxsən tanıyıramsa və Sizi görmüşəm, onda mənim inanmağımı heç bir ehtiyac yoxdur.

Etiqadı da mərifətdən bununla ayırmak olur. Həm də ki, Sizin məfhumunuz suya batırılmış çörək tikələrindən heç də yaxşı deyil, guya batırılmış bu çörək tikəsini kim yeyərsə Allah özü o adamın içərisinə daxil olarmış.

Bu məfhumunuz ilə Siz, hətta özünüz öz əqidənizə zidd getmiş olursunuz. Çünkü Siz özünüz keşişlərin firıldağından dəhşətə gəlirsiniz (Sinoda cavab) və ya sadə dildə deyəcək olsaq Siz İsa peyğəmbəri taxdından salib, özünüz onun yerini tutursunuz.

Demək, biz aciz bəndələr, həqiqi Allahın ülviliyini və ona doğru gedən yolu öz başımıza anlaya bilmirik, buna görə də bizə həqiqi yolu göstərən və bizi hidayətə çağırın bir şəxs lazımmış. Qadir Allahın öz aciz bəndələrinə rəhmi gəldiyi üçündür ki, o, öz peyğəmbərlərini göndərir.

Mənim fikrimə görə, Büyük Allahın qüdrəti, onun şərəfini alçalda biləcək heç bir ehtiraz və mübahisəyə yol verə bilməz. Sizin fikrinizə görə isə, insanların bu cür mübahisə və etirazlarının arası heç bir zaman kəsilməyəcəkdir; bu kimi bir məfhum ilə biz qətiyyən irəliləyə bilməyəcəyik və öz mənəvi aləmimiz də mübahisə edib firlanacaq və fikir dolaşığından heç bir vaxt çıxa bilməyəcəyik.

Çünki biz bir cüvə olduğumuz üçün heç bir zaman külli qavraya bilməyəcəyik. Əgər biz özümüz fikrən Allahlar təsəvvür etməyə və Allahlar axtarmağa başlasaq, onda biz özümüz üçün yalnız xəyalı bütlər yaratmış olarıq.

İndi biz möhtərəm Qraf, öz acizliyimizi boynumuza alırıq, buna görə də bütün mühakimələrimizi bir yana buraxıb, özümüzü bir anlığa çuvaş yerində qoyaq və iki mübaliğə qulaq asaq, onda və hər iki məfhumu ölçüb-biçək: birincisi, Allah

birdir, onu bir ruh, bir sevgi, bütün varlığın əvvəli kimi başa düşürəm.

İnsan Allahın bir zərrəsidir, Alah məndədir və mən də ondayam – deyən, bu surətlə öz Allahına inanan, lakin onu müəyyən etmədən və özünün nə surətlə onunla bağlı olduğunu aydınlaşdırmaqdən aciz olduğunu boynuna alan qrafin məfhumu; ikincisi isə, Ərəbistanın və vəhşi bir xalqın içində zühur etmiş və hətta özü belə savadsız olan, özünü Peyğəmbər və Allahın Rəsulu adlandıran Qurani Allahın vəhiyi deyə təqdis edən, öz dinini təbliğ etməyə başlayan, bütperəstliyi yavaş-yavaş aradan qaldıran və «İslam» dinini bərpa edən (Xristianların ərəblər, türklər və tatarlar şəxsində tanıldıqları İslami yox: «İslam»- ərəbcə təlimin, rusca tərcümə etdikdə Allaha bağlanmaq və peyğəmbərlərin şəriyətinə inanmaq deməkdir).

Məhəmməd Peyğəmbərin məfhumudur. Bu Peyğəmbərlərin gətirmiş olduğu din insanların bütün dünyəvi, uxrəvi və mənəvi ehtiyaclarını, elm aləmində kəşf olunan və bundan sonra da kəşf ediləcək olan bütün elm və bilikləri qavrayan, keçmiş əsrlərin tarixi ilə bərabər bütün insanların həyatını və onların Allah məfhumu haqqındaki görüşlərini ehtiva edən geniş bir təfsir və dindir, belə ki, dünyada bütün elmlər və dinlər Quranın ehkamı qarşısında dənizdə bir damcı misalındadır.

Bu, peyğəmbər dinin rəmzi olan «Allahdan başqa Allah yoxdur və Məhəmməd onun qulu, peyğəmbəri və rəsuludur» ideyasını bərpa edir.

O, öz dininin əsas prinsiplərini də həmin bu sözlərlə başlayıb belə deyir: «İnanınız mənə ki, Allah Qurani mənə nazil edib, məni Sizin yanımıza göndəribdir.

Allah Quranın bütün hökmərinə dürüst əməl etməyi Sizə əmr edir; ancaq ona, Sizi yaradan Allaha itaət və pərəstiş ediniz: - Allah təkdir, onun şəriki yoxdur, o, yaratmış olduğu heç bir məxluqa bənzəmədiyi kimi onun yaratmış olduğu heç

bir məxluq da ona bənzəməz: çünkü bu, bir-birinə tamamilə zidd olan iki məfhumdur: xaliq və məxluq.

Onun xaliq olduğunu bilin, hər nə cür mühakimə yürüdürsünzsə yürüdünüz, onu hər nə cür təsəvvür edirsinzə, ediniz - bunların heç biri Allahdan deyil, bunların hamısı Sizin ağlinızın çəşqinqılığından və xəyalı bütlərdən başqa bir şey deyildir; lakin Allahı görmədiyimiz və qətiyyən bilmədiyiniz və hətta billə bilmiyəcəyiniz bir tərzə anlayınız, çünkü Siz məxluq olduğunuz üçün Allahın böyüklüyünü öz daxilinizdə yerləşdirə bilməzsınız; Allah yalnız, Siz ikinci dəfə onun həzurunda durduğunuz və şəhvətdən büsbütün xali olduğunuz zaman özünü Sizə göstərməyi vəd edir.

Onu bilməlisiniz ki, Allah sadə insanların ağlı girmədiyi yüksək fövqəltəbi bir vücuddur; bizim fikrimizcə, onun məkanı yoxdur. Lakin öz böyüklüğünə mövqə və idarəsinə görə Allah, hər yerdə mövcuddur; o, hər şeyi bilən və hər şeyi görəndir» və s.

Bu surətlə, peyğəmbər öz ümmətlərini Allah məfhumunun yüksək pilləsinə qaldıraraq, onları hər cür xatadan qoruyur, bu kimi layiqli və doğru bir anlayışdan sonra, insanın qəlbi və ağlı fikrən öz yaradıcısını axtararaq və xəyalı bütlər vəd edərək, tamamilə aciz qalır və volens-nolens (istər-istəməz) peyğəmbərin şəriyətinə görə Allaha tapınmağa başlayır. «İslam» dininin ehkamları da buradan başlayır.

Möhtərəm Qraf! Biz iki mübəlliğin ikisinə də qulaq asdıq, indi gəlin onların dediklərini ölçüb-biçək. Onların birincisi, yəni zəmanəmizin ən elmili və münəvvər bir adamı olan Qraf, peyğəmbərdən 1300 ildən çox sonra, həm də ki, bütün elmlər dünyaya yayılmış olduğu bir vaxtda danışır, lakin öz etiqadında mübahisələrə, ziddiyyətlərə və etirazlara yol verir, avam xalqı ifqal edir və özü üçün yaratmış olduğu, ancaq nə olduğunu özü də müəyyən edə bilmədiyi xəyalı bütünə sitaş etməyə vadar edir.

İkincisi, vəhşi bir xalq içərisində doğulmuş və hətta özü belə savadsız olmuş Məhəmməd peyğəmbər 1300 il

bundan qabaq... Allahın fəzilətini o qədər aydın və doğru təsvir edir ki, ağıllılar buna heyran qalır və insanlar peyğəmbərlərin ehkamı qarşısında aciz qalır, insan qeyri ixtiyari olaraq Allahın əzəməti qarşısında səcdə etməyə və onun peyğəmbəri və rəsulunun ardınca getməyə, yüksək dühanın bu ehkamına kor-koranə inanmağa özünü borclu hesab edir.

Bir də bu peyğəmbər deyir ki, Quran, Allahın son vəhyidir, bundan sonra heç bir vəhy olmuyacaq və heç bir kəs belə bir kitab gətirə və yaza bilmiyəcəkdir, Allah öz kitabını hər cür təhrifdə (Bibilya və İncildə edildiyi təhriflərdən) qoruyub saxlamağı tapşırılmışdır.

Bu peyğəmbər (Məhəmməd (ə)) axırıncı peyğəmbərdir və daha peyğəmbər adı ilə heç kəs dünyaya gəlməyiçəkdir. (Əgər gəlsə onun doğruluğuna heç kəsin şübhə etməməsi üçün o, daha dərindən düşünməyi adamlara öyrətməlidir: cəfəngiyyata, əlbəttə heç kəs inanmaz...).

Əgər Sizi rəncidə etmiş olursam, üzr istəyir və məni bağışlamağınızı xahiş edirəm, çünki həqiqət açıq söyləməyi tələb edir; həqiqətin isə dostu yoxdur. İndi Sizi özümə həkəm dost-seçirəm: bu iki mübəlliğdən hansı biri ilə razı olmalı olduğumu Siz özünüz müəyyənləşdirin.

Mən özüm, allaha şükür tamamilə sağ və salamatam. Sizin də uzun illər ömür sürməyinizi arzu edirəm. Qoca əlinizi uzadın ki, bərk-bərk sıxım və onu hərarətlə öpüm.

Həsən bəy Məlikov  
03 oktyabr, 1903-cü il».<sup>1</sup>


<sup>1</sup> Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi. II hissə, 1944. Məmməd Arif və Heydər Hüseynovun redaktəsi ilə çıxıb. F.Qasimzadə, M.Arif və M.C.Paşayev ayrı-ayrı bölmələri yazıb.

## CƏNNƏTMƏKAN FILOSOF MİRZƏ ŞƏFİ<sup>1</sup>

Salman Mümtazın toplayıb dəftərinə saldığı M.Ş.Vazehin şerlərinin heç biri şairin öz dəsti-xəttilə, hətta, avtoqrafi əsasında olmayıb. M.M.Naci və M.N.Nasirin əlyazmalarından götürülmüşdür.

XVII əsrin birinci yarısında Azərbaycan türklərini avropalılara tanıdan və onların nəzər diqqətlərini Azərbaycan ədəbiyyatına və Azərbaycan kimi bir ölkənin, Gəncənin varlığına cəlb etməyə müvəffəq olan ədib və şairlərimizin ən görkəmlisi məşhur Mirzə Şəfidir.

Və Mirzə Şəfinində bütün Avropa bilməsə Almaniyada şöhrət kəsb etməsinə səbəb olanların birincisi Mirzə Şəfinin öz şagirdi bulunan Fridrix fon Bodensteddir. Bu zat Almanıyanın Hannover adlı şəhərində doğulmuş bir alman şairidir ki, Miladi 1844-də Qafqaziya canişini general Neydelqardtin təklifinə görə Qafqaziyaya gələrək Tiflisdəki (uçitelski institut)-a müəllim təyin edilmişdir.



Mirzə Şəfinin özünün əlyazması

«V 1844 q. po priqlaşeniyu kavkazskoqo namestnika, generala Neytgardta, on prinal doljnost uçitelya Tiflisskoqo Uçitelskoqo İnstituta».

<sup>1</sup> Şəfi - ərəbcə –günahların bağışlanması üçün vasitəçi, olan, havadar çıxan, tərəfini saxlayan, xeyirxah deməkdir.

(Brokqauz yefron» tom. 7 s. 212).

Bu tarixdən etibarən Bodenstedt Mirzə Şəfi ilə görüşmüs və Mirzə Şəfi də həmin instituta müəllim təyin edilmişdir (tədqiqatlar bu fikri təsdiq etmir-prof. Abbas Səmmədov). Mirzə Şəfi müəllimlik vəzifəsini ifa edərkən həm gənc müəllimlərə, həm də xüsusi olaraq Bodenstedtə dərs vermişdir. Bodenstedt türk və fars dillərini Mirzə Şəfidən öyrənmişdir.

Mirzə Şəfinin həman institut müəllimlərindən Qriqoryev familyalı bir zatilə bərabər rus və türk dillərində yazdıqları müstərək bir dərs kitabı da vardır ki, Təbriz şəhərində daş basması ilə basılmışdır.

Nədənsə Bodenstedtin bir müddət Qafqaziyaya və xüsusən Tiflisdə iqamət etməsi bəzi müstəşərq və müvərrixləri mütərəddit buraxmışdır. Bunların bir qismi Mirzə Şəfini Hannoverli bir nemsə və eyni zamanda, yenə Gəncəli bir türkү rədd edirlər.

Digər bir qismi isə onu iranlı bir fars və yaxud mühüm bir sima sanırlar. Hannoverli rədd edənlər Mirzə Şəfi ilə Bodenstedtin hər ikisini bir şəxs və bir sima kimi düşünməkdədirler.

Əz cümlə: «Kak izvestno Mirza ne persa, turok iz Qandje, ili vernee nemeç iz Qannovera» (İst İsl. A. Müller, tom 3 str.3).

Azərbaycan ədəbiyyatından bəhs edərkən professor Krimski də Mirzə Şəfi haqqında aşağıdakı sətirləri yazır:

«Odno iz imen, Mirza Šafi Elizavetpol'skiy, črezviçayno populyarizovano v Qermanii Bodenstedtom»

(İstoriyat turçii i literaturi, A.Krimskoqo. tom 1 str. 140).

«Brokqauz Yefron» da Qamusül-elam»ının 7-ci cildində Bodenstedtin fəzilətlərindən bəhs etdiyi sırada «Mirzə Şəfi» kitabının 123 dəfə təb və nəşr edildiyini söyləyərək bu sözərə ilə məsələni bitirir: «Svoim neobiknovennim uspexom eti pesni obyazani masterstu yazika, cisto vostoçnomu koloritu i dobroduşnomu yumorunu Mnimaqo avtora, kotoriy bil uçitelem


Badenstedta po persidskomu yaziku». (Brokqauz i efron», tom 7, str. 212).

Şübhə və tərəddüdlərə qarşı bu sətirləri qaralamaqdən məqsədimiz azərbaycanlı Mirzə Şəfinin necə qüdrətli şəxsiyyət olduğuna inam yaratmaq, meydana çıxarmaqdır. Təqribən 12 il bundan əqdəm 1967-ci ildə Şah Abbas məscidi təmir olunanda ikinci mərtəbədə səqfin altında bir dəstə, səliqə ilə yiğilmiş qədim yazılar aşkarla çıxmışdır.

Mütəxəsis dos. Faiq Bayramov həmin əlyazmaların Naciyə məxsus olduğunu və orada bir neçə şerin M.Ş.Vazehə məxsusluğunu müəyyənləşdirmişdir.

Kleşələrdə saxlanılan o tapıntıların indiyənədək deyilənlərə yekun vurur. xülasəsi bunlardır.

1. Mirzə Şəfi mövhüm deyil, sənətkar bir Azərbaycan şairidir.
2. İraqən türkdür.
3. Hannoverli yox, gəncəlidir.
4. Atasının adı Sadıqdır.
5. Təxəllüsü Vazehdir.
6. Şeyx İbrahim (Naseh) və Mirzə Mehdi (Naci) ilə müasir, həm də rəfiqdir.
7. Bir müddət Tiflisdə yaşamışdır.
8. Mirzə Şəfi türkə söylədiyi kimi, farsca da şeirlər söyləyirmiş.



Mirzə Mehdi Naci tərəfindən Vazehin surəti çıxarılmış şerləri.

Həqiqət naminə deyək ki, Vazehin Qriqoryevlə birlikdə M.F.Axundovun qeyd etdiyi dərslik onun müəllimliyinin təsdiqi kimi maraq doğurur və bununla yazdığı kitab da izafə edilirsə artıq məsələ bitmiş olur.

Mirzə Fətəli öz əlilə yazdığını tərcüməyi - halında Mirzə Şəfidən azacıq bəhs edərək onun Almaniyada məşhur olduğunu söyləyir. «Brokqauz efron»da «Mirzə Şəfi qəzəlləri»nin Berlin şəhərində 123 mərtəbə təb və nəşr edildiyini qeyd edir.

Eyni əsər, eyni səhifənin axırən əlimizə keçən mətbudigər bir nüxsədən isə daha həqiqi məlumat əldə edilə bilir. 167 dəfə basılan bu kitab nemsə dilində olaraq 106 səhifədən ibarətdir. «Mirzə Şəfinin aşiqanə qəzəlləri» adı ilə adlanmış bu əsər müqəddimədən başqa 101 parça şeirdən ibarətdir. Kitab elə bu səliqə ilə təb və nəşr edilmişdir.

1) Bodenșitedt tərəfindən nəzmən yazılmış müqəddimə 13 səhifədən ibarətdir, sonra aşağıdakı hissələrə bölünür. Züleyxaya aid şeirlər.

1. 1-ci hissə 15 parça.
2. 2-ci hissə «Şikayət»ə aid şeirlər. 13 parça.
3. 3-cü hissə «Şərab ilə işrət»ə aid şeirlər. 7 parça.
4. 4-cü hissə «Həkimanə qəzəllər». 33 parça.
5. 5-ci hissə «Tiflis və digər şeirlər». 23 parça.

Naşiri: R.F.Diqqət.

Tirajı: 267 mindən 269 minə qədər.

**Məhəli - təbi: Berlin şəhəri.**

S.Mümtaz Mirzə Şəfi barəsində əvvəldə qeyd etdiyimiz kimi 1920 neysan tarixdə çıxan «Qurtuluş» məcmuəsində kiçik bir məqalə yazaraq təb etdirmiş və Mirzə Şəfini iranlı iddia edən Firidunbəy Köçərlinskiyə də, «Azaqbəyli Abdullabəyin şəhadəti ilə o məqaləni oxuyub yanıldığını da açıqcasına söyləmişdim. Ümid edirəm ki, türkoloji qurultayı<sup>1</sup> Azərbaycanın ən namdar ədib və

<sup>1</sup> 1926-cı ildə Bakıda çağrılan Birinci Türkoloji qurultayda Rafiq Acaryan çıxış edib demişdir: erməni dilində dörd min türk mənşəli ermoni sözü var, qurultayda bunu fəxrlə elan etməkden qürur duyuram... (Bax, prof. S.Şükürov. Çuxurova xanlığının süqtundunda ermoni məkri:-Həqiqət və yalan. Bakı, 2008).

şairlərindən olan Mirzə Şəfini bizə daha yaxşı və daha ətraflı tanıtmaq iltifatında olacaqdır».

Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov). Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, 1986, səh. 141.

## SÜSƏNİ (Müxəmməs)

Ey nazəkət çəməni içrə xuraman, Süsəni,  
Xubluq kişvərinin təxtinə sultan, Süsəni.  
Sədiğin yayı qaşı Sədqəsi, qurban Süsəni,  
Bir baxışla yaraşır kim, ala yüz can Süsəni.  
Belə getsə, tez olur dillərə, dastan Süsəni.

Hərəkatü rəvişin qıldı səhi-sərvini pəst,  
Sünbü'lə türreyi—zülfün tikəni verdi şikəst,  
Laləni dağa salıb ruyin, edib badəpərəst,  
Ey könül, qaş-göz aradə nə gəzirsən belə məst?  
Yoxdu vəhmin ki, ara yerdə tökə qan Süsəni?

Ey məlek Əbryüzün güldümü, ya bədri-tamam,  
Kim ki, ruyindən olur məst, ona bədə haram,  
Pərdəsiz cilvələnib, nazılə ver qəddə qiyam,  
Küfri-zülfün dağıdır, məst çıxıb, eylə xuram,  
Bilələr ta ki, nədir küfr ilə iman, Süsəni.

Bu qədü qamətinə etləsü xara yaraşır,  
Qaşların guşəsinə qətlimə ima yaraşır,  
Edə gər zində ləbin ləfzi məsiha, yaraşır,  
Səni hər kim ki, sevər başına sevda yaraşır,  
Ola sərgəştəvü divanəvü heyran, Süsəni.

Gün ki, hər gün ki, çıxar dərgahinə səcdə edər,  
Sərv rəftara gəlir, qılsa qəddiin bağa güzər,  
Qönçə gər ağızı ilə qarşı dura, boynun əgər,

Küfri-eşqin yetişib bir yerə kim, ey kafər,  
Desələr Vazehə böhtandı müsəlman, Süsəni.

xxx xxx

Eyki həm hücreyi mayi vərəq zəhd bəşəvi,  
Və yeki sabit qədəmi ğeyr rə eşq məpəvi.  
Əz mən ğəmzədə cüz eşq rəx yar məpərs,  
Ba mən dil şədə cüz səhbət dildar məkəvi.  
Ta əz an dəmki hürrim dil mən xəlvət ost  
Faş binəm rüx o kərnigarəm bir həmə səvi  
Çərx sərgiştə nə anəst münqəş bəncom.  
Bəlkə əndər tələbəş mandə firu ğərqə bəxəvi  
Ruz gəlgüştü bahar əstü tamaşeyi tərb  
Xiz ta xeymə bəzən bami və ney bir ləbm cəvi  
Vazeh əzzak sər ard bə nisəm dər dust  
Kəşteyi eşq bəli zəndə təvan kəlit bəbəvi.

xxx xxx

Hər zaman kan qəd bala zə nəzər meygüzərd  
Və çeha bir dil və bir dideyi tər meygüzərd  
Mənəm ey Şeyx zə nəzarə məkən gəz rüx düst  
To çə dani ki çə bir əhl bəsər meygüzərd  
Ey ki bir mən küzəri məhv küne əz xəvişəm  
Həmçü xurşid ki bir dövr qəmərd meygüzərd  
To ki çəndin bəkeşi da mən əz əftadəyi eşq  
Dəst kutah minnət ki bəkəmər meygüzərd  
Koteyi Vazeh əz an ruhimə şirin aməd  
Bəz bakeş sükən əz ləl şəkər meygüzərd.

xxx xxxx

Şahid xər ki nəşin zülf zərəx kirdbad  
Nur həqiqət pədid əz zülmət məcəz  
Dideyi bə didar dust dəst dir ağuş yar  
Eşq əz an su niyaz hüsən əzan suyn niyaz  
Sədr hürrim qəbul dər xur hər xam nist  
Pəs bənəşin şəri var sərbəkş əz sözü saz  
Türbət Mahmud rəruz cəza in nədast  
Hacət firdos nist kişteyi tiğ ayaz

Min Kəlam Mirzə Şəfi Gəncəyi.  
Eyki həmhücreyi mayi vərəq zəhd bəşəvi.

### MÜŞAİRƏ

Vazeh

Səbzpuş olmuş qədəmin rüxsari-atəşgünilə,  
Museyi-İmrənə guya, tur şəklin göstərir,\*  
Naci

Tığın almış dəstinə ol çeşmi-cəlladin sənin,  
Canə qəsd etmək dilər, məxmur şəklin göstərir.  
Cismi-zarimdan çıxar hicrinin əlindən nalələr,  
Beylə bir təndir tənim, tənbur şəklin göstərir.  
Xətti-rüxsarının edib tarac hüsnün mülküնü,  
Bir xərabə şəhr içində mur şəklin göstərir.

Şeyx

Göz sırsəki mərdimin neyk nüqtəsin bərbad edib,  
Aqibət bir gün olur kim, gör şəklin göstərir.  
Tilbə könlüm teylər ilə asılıb, təldir səbəb,  
Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərir.  
Kəhr badin rəng-zərdim sanməq bihudə kim,  
Dərdi-eşqə uğramış, rəncur şəklin göstərir.

Naseh

Din və dil nəqdini isar etsə Naseh, tanın imas,  
Bir mühəqqər töhfə ilə mur şəklin göstərir.  
İllər ilə mütəssil gər olsa bir kimsə ərəbə  
Bir qarı düşsə əlinə hur şəklin göstərir.

(Bu beyt Salman Mumtazın 1926-cı ildə çap etdirdiyi  
«M.Ş.Vazeh» dəftərində yoxdur).

\* A.A.Bakıxanovun «Göstərir» rədifli bu şeirinə  
Gözlərin Kim, aşiqə məxmur şəklin göstərir,  
Əhli-fəqrə mərdümi-məğrur şəklin göstərir.  
Tiflisdə «Divani-hikmət»də oxunub bəyənilmiş və elə orada Vazeh, Naci,  
Naseh, Məhəmməd Həsən şeyx buna (çox güman ki, Şeyx İbrahim  
Qüdsidir.) nəzirə yazıblar.

## QƏZƏL

Nə qədər kim fələgin sabitü səyyarəsi var,  
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.  
Dəgil əflakda kövkəb görünən çərxi- bülənd  
Oluban didə sərapa sənə nəzərəsi var.  
Ruzigarı qara, daim gecəsi tar keçər  
Hər kimin eşqdə bir yarı- sitəmkarəsi var.

Necə qan cuşa gəlib eyləməsin ahu fəqan  
Könlümün dideyi- giryān kimi fəvvərəsi var.  
Ol qəzəldir ki, bu Vazeh, dedi bir dərd əhli  
Zahirən lalə otağında qonaq -qarəsi var

(1) Bu qəzəli Şəki şairlərindən Mirzə Nəsrulla (Nasir təxəllüsün əl yazmaları arasında (səh.26) tapılmışdır. – «Mümtaz»

(2) Vazehin bu qəzəli (Vidadi) tərəfindən tənzir edilmişdir. (Firudun bəy köçərli) müqtəsim əsəri köçürərkən kimin olduğunu dərk edə bilməmişdir.

Qan tökər xəstə Vidadi ki demişdir Vazeh.  
Könlümün dideyi-giryān kimi fəvvərəsi var.

Azərbaycan materialları cild 4. s. 16.

(Çunk) –də (Mirzə Şəfi) şeirlərilə əlaqədar olan digər (3) qəzəl. Səh.26.

## QƏZƏL

Mətləi hüsnünün gözəl kim nurşəklin göstərir,  
Oda urar afaqə şirin şurşəklən göstərir.

Göstərir aşib qovqayı qiyamət hər zaman,  
Bərqe altdan gül üzü məstur şəklin göstərir.  
İbtida eşqinin ədibi öyrədir dərs cünun,  
Dar sər məşqin çəkər mənsur şəklin göstərir.  
Xəncər müjkan əlində məst şəhla gözlərinin,  
Mey içib bədməst olan məxmur şəklin göstərir.

Gül yanaqın üzrə çin-çin ol çəlipa tellərinin,  
Aftab üzrə təb dicur şəklin göstərir.  
Qamətinin tubi və cənnətdən verir nam və nişan,  
Mumyanın bil bağında mur şəklin göstərir.  
Əhl ürfani edər səbhayı vəhdətdən xarab  
Zahid zahir pərəstə dövr şəklin göstərir.

Nuş nişannın vəsl hicranın məzaq canda,  
Cəm olmuş bir yerə zənbur şəkilin göstərir.  
Gah mey ki cam meyxarə, gahi meyfirut,  
Gah nəql mey kəhn ənkur şəklin göstərir.  
Ki ölü kəni tir gəzir<sup>1</sup> ! Ləl məsih asa və gah,  
Bi kəs və bi xaniman rəncur şəklin göstərir.  
Göstərir cəməhər şəklin surətinin göz kusidə,  
Surətinin göz kusidə cəməhər şəklin göstərir.  
(Fazili) istər qıla eşqində rüsvay cahan,  
Xanimanı qarət olmuş ürşəklin göstərir.

## QƏZƏL

### Müxləs

Dərd eşqinin mərd sahib zor şəklin göstərir,  
Ki hülaku kahicə (1) Timur şəklin göstərir.  
Yanmağa məcbur edən bilməm nədir pərvanəyi,  
Var isə nar əhl eşqə nur şəklin göstərir.

Sərdə atəş dildə dud və əşk (yəm) dudidə çərx,  
Cism aşiq surta (vapor) şəklin göstərir.  
Böylə deyirlər mülk məhviyyətdə rəsm dövləti,  
Kim Süleyman cah olursa mur şəklin göstərir.  
Hər kəsə halınca vardır bir məcligah eşq,  
Bisitun Fərhada Kuh tur şəklin göstərir.

Qeyrət ərbab eşqə afərin, səd afərin,  
Daima məhzun ikən Məsrur şəklin göstərir.

<sup>1</sup> Bu tərkib ciğataycadır

Bənzər ərbab rıyanın hali ol kaşanayə,  
İç üzü viran dişi məmur şəklin göstərir.

Neşəyi zatimdir çeşmində canının əcəb,  
Hər nəkhidə aşiqə məxmur şəklin göstərir.  
Bir pəri rüxsərə çarpıldı ki<sup>1</sup> (Müxləs) əlamən  
Surətə insan əmma şəklin göstərir.  
(1) (Müxləs) təxəllüs Əsəd paşa, (min iki yüz  
altmış üç) tarix hicridə Kürdstan (valisi ikən (Amid) şəhərində  
vəfat etmişdir. «Mümtaz»

Əsəd:

### QƏZƏL

Gözlərinin kim aşiqə məxmur şəklin göstərir,  
Əhl füqərə mərdum məğrur şəklin göstərir.  
Qamətinin yadılə çəkdim bəski ah atəşin,  
Xatirəm nar şəcərdən tur şəklin göstərir.  
Kuy canandan cida eşqlər əhvalin desəm,  
Dəşət ara bikəs qalan rəncur şəklin göstərir.  
Nişan meyxarə bais bulduqun buldum günün,  
Bu pərvəş cam ara məstur şəklin göstərir.  
Qamət üzrə tar kusidən asılmış həqqə var?  
Dil ünal həq söyləsə Mənsur şəklin göstərir.  
Asimanda kövkəb səd olsa (Əsəd)<sup>1</sup> (1) yerdədir  
Bu səbəbdən yer savadi nur şəklin göstərir.

xxx xxx

xxx

Bülbülin bağıri yanıq, nəgməsi nalan bu gecə,  
Doldurub bağçaları, bağları hicran bu gecə.  
Çöl yatıb, çay uyuyub bir əbədi nəgmə ilə,  
Ay doğub, ayna sular nur ilə rəqsan bu gecə.  
Bütün aləm yuxuda, təkcə məhəbbətdir oyaq,

<sup>1</sup> Bu qəzəlin qaili (Əsli – S.Ş.) bizə məlum deyildir. Ehtimal ki bu da Əsəd  
paşanın olsun. «Mümtaz».

Ona aydın görünür hər tərəf, hər yan bu gecə.  
Unudub dərdi-qəmi gör nə yatıb insanlar,  
Yenə bülbül oxuyur onlara dastan bu gecə.

xxx xxx

XX əsrin 60-cı illərində Nizami adına Ədəbiyyat  
Institutunun elmi işçilərindən filologiya elmlər doktoru Həmid  
Məmmədzadə Gürcüstan SSR Elmlər Akademiyası yanında  
K.Kekelidze adına əlyazmaları institutunda başqa bir mövzu  
ətrafında axtarışlar apararkən təsadüfən Mirzə Şəfi Vazehin  
farsca iki beytini və aşağıdan bu iki qəzəlinə rast gəlmışdır.

### QƏZƏL

Gəl ey canım ki, hicrimdə dodağa çatdı bu canım,  
Dodağın qoy dodağıma, özün al canı, cananım.  
Sənin atəşli çöhrəndən iki xislət doğub məndə:  
Gözüm ağlar, özüm yannam, inan ey çeşmi- məstanım.  
Xoşam, qəmlə sevinc tutsa əgər dünyani hər yandan  
Nə onla nə bununlayam, mənim eşq oldu ürfanım.  
Tacım ah, göz yaşım təxt, leşkərim dərddir, qəmimi ölkəm  
Mən eşqə sultan olsam da, sənin eşqindi sultanım.  
Fənayə uğrasam da bil, fəqət məhv olmaram, canam,  
Bu müşkül hikməti özgə təbibdən sorma loğmanım.  
O şirin ləlidən şəhdi, şəkər hərgah nəsib olsa  
Mələklər nuş -can söylər, mənə göylərdən, ey xanə.  
Nigarım, vaxt gəlib çatdı, bu xəstə aşiqi yad et,  
Mən öylə xəstəyəmancaq, sənin vəslindi dərmanım.  
Kim eşqin dərdinə yansa, o nalə eyləyər həm dəm,  
Mən öylə gizli yannam ki, nə naləm var, nə əfqanım.  
O mişkin zülfərin şövqü, o ay tək çöhrənin mehri  
Gecəylə gündüzü almış əlimdən mahi -təbanım.  
O yarın zülfü ruyindən sən ümidi gözləmə,  
Vazeh, tutarsan cini-maçını, əlində vardır imkanın.

xxxx xxx

Xoş olsun ol könül, eşqə məkandır,  
Var olsun ol fikir, eşqə həyandır.  
Susuz çeşməyə bənzər ol ürək kim

Nə eşqin dərdini, nə qəm duyandır.  
 Bax, öyrən gör necə pərvanə, bülbüл  
 Oluclar eşq şeydası, zamandır.  
 Məhəbbət əhlinə bu kafidir kim,  
 Öz eşqiylə o rüsvayı-cahandır.  
 Məhəbbət mürqi, cövlən etsə harda,  
 O eşq ovlar, xəbərdar ol, amandır.  
 İki dünyani verrəm, sən baxanda,  
 Mənə eşqin bu sövdası əyandır.  
 Necə Vazeh, əsiri olmayım mən,  
 Bu eşqin qarşısında Qaf yalandır.

### MƏKTUBUN İNTİZARINDA

Məhəbbət bağıının sərvi- rəvani,  
 Məlahət bağıının tazə fidanı,  
 Uca boyular içrə fəxr- dövran,  
 Şikəstə qəlblərə munisü –dərman  
 Zamanın ən seçilmiş nöcəvani,  
 Gözəllərin gözəli, mehribani,  
 Şəfəqdə, mehridə göylərdə bir ay,  
 Vəfadə, əhdidə yoxdur sənə tay.  
 Xoşəndamsan, xoşiqbal, xoşəməlsən,  
 Zəmanə görməmiş nazlı gözəlsən.  
 İlahi, sən uzaq et bədnəzərdən,  
 Yanında bəd nəzər düşsün kəsərdən.  
 Səni allah görüm ki, hifz qılsın,  
 Könüł aynan həmişə aydın olsun.  
 Kamınca gərdişə gəlsin bu dövran,  
 Sənə sağlıq dilər qəlb ol xudadan.  
 Deyirəm, dost ayağına dəyən daş,  
 Ona yox, sinəmə dəysin mənim kaş,  
 Əbədi ömür qıl sən bu cahanda,  
 Həyatım olmasın sənsiz bir an da.

O tazə qönçə tek ətrin var olsun,  
 Başında daima sövdalar olsun,  
 Məhəbbət şərtininitmamı yetdi,  
 Bizim ərzi-halın əyyamı çatdı.  
 Bizə qafil olubsan, bu nədəndir?  
 Cövrə mayil olubsan, bu nədəndir?  
 Fəraigində gözüm qanla dolubdur.  
 Biri qulzüm<sup>1</sup>, biri Ceyhun olubdur.  
 Bütün kirpiklərin xəncərsayağı  
 Tökər qəlbim qanın üzüm aşağı.  
 Dövrəm Dəclə olub gözün yaşıdan,  
 Oturmuş qan içində min-min insan.  
 Ürək göylər kimi əfgana gəlcək,  
 Gözümdən yaş axar gürşad yağış tək.  
 Mənim göz yaşları, himmət edin siz,  
 Yarın məskəninə axıb gedin siz.  
 Ayağına düşüb nazlı nigarın  
 Yetirin ərzini bu biqərərin.  
 Ürəyim parçalanmış qəm əlindən,  
 Məgər zülfü əsir sübhün yerindən?  
 Hardan bir qafilə gəlsə, qərarsız  
 Sürrünnəm mən, sürrünnəm ixtiyarsız  
 Bu xəstə qəlbimin ahi, nəvası  
 Olar ol qafilənin zəng sədasi.  
 Arayar, varmı yarın bir nişanı,  
 Arayar ol yeni yetmə cəvanı.  
 Nə ümmid, nə cavab tapmaz suali.  
 Suallar dəf qılmaz bu məlali.  
 Niyə didəm dolar həsrət yaşıyla?  
 İlahi, kimsəni salma bu hala!  
 Haray, ey çərx, əlindən, nə edərsən?!  
 Bu könlümü hər an dərdlə didərsən.  
 Mənə min dərdi verdin, yoxdu dərman,  
 Bir anlıq vəsl üçün bu qədri hicran?

<sup>1</sup> Qırmızı dəniz.

Neçə min sinəyə dağlar çəkibsən,  
 Usanmazsan məgər bu coridən sən?  
 Nə olardı, məhəbbət olmayaydı!  
 Olurdu kaş bu möhnət olmayaydı!  
 Üzünü görməyə yox əldə imkan,  
 Nə də gül dərmədim vəslin bağından.  
 Nə bir kəs var ki, həməsrarım olsun,  
 Nə bir kəs var mənim qəmxarım olsun.  
 Kimə deyim ilahi, vəsf-i-halim?  
 Kimə deyim bu dərdim, bu məlalim?  
 Bu əsrara ilahi, kimdi mərhəm?  
 De kimdə var bu qədri dərdilə, qəm,  
 Ki, ona söyləyim dərdimi bir dəm?  
 Alım ondan bu dərdə bəlkə məlhəm.  
 Ey ənbər qoxulu sübhün küləyi,  
 Xəbər gətir, sevindir bu ürəyi.  
 Sən ey, aşıqlərin dərdinə məhrəm,  
 Möhnətkeş insana ən yaxşı həmdəm,  
 Tutulsa qönçə tək bir qəlb kədərdən,  
 Sən onu gül kimi xəndan edərsən.  
 Nə olar ki, olub məhrəmi - əsrar  
 Bizim də dərdimizdən ol xəbərdar.  
 Danışım mən yarımin firqətindən,  
 Xəbər verim cəfəvu- möhnətindən.  
 Mənim bu halıma rəhm eyləyib sən,  
 Tükənməz dərdimə imdad edəsən.  
 Gedib sən yanına ol zülmkarın  
 Yetir peymanını aşiqi -zarın.  
 Onun vüsalına yetən zamanda  
 Tələsmə halımı şərhü-bəyanda.  
 Amandır, xatirinə dəymə birdən,  
 Bəlkə də rəmzi var, gizlindi səndən.  
 Əvvəlcə başına dolan onun sən,  
 Mənim əvəzimdə öp gözlərindən.  
 Yetir bu ərzimi qəlb ovlayana,

Kədərlə qəlblərə məlhəm qoyana.  
 Dəmadəm, ləhzə-ləhzə, sən müdam de,  
 Ona məndən dua söylə, səlam de.  
 Əgər lütf eyləyib halim sorarsa,  
 Bu idbar olmuş iqbalm sorarsa,  
 Nə gecəm var, nə də bir gündüzüm var,  
 Nə bir iş görməyə yox mən girdar.  
 Qərarım ol şəkər gövtarım idi,  
 Mədarım ol gözəl rəftarım idi.  
 O sözlərdən ürəkdə dərd qalmış,  
 O rəftardan məni tufanlar almış.  
 Ürəkdə qəm, bu canımda soyuq tər  
 Həyat baxçamda da Əsir küləklər.  
 Haray, mənim bahar fəslim nə soldu?  
 Həyat çeşməm daha görünməz oldu.  
 İnan, sənsiz elə yannam, yaxıllam,  
 Mənim tək görməmiş təşnə bu əyyam.  
 Əgər sevdam başımda qalsa böylə,  
 Ümidim yoxdu vəslə heç səninlə.  
 Dönüb bəxtim, gecəm bil, gündüz olmaz.  
 Səhər doğsa qəmimdən heç nə qalmaz.  
 Kimin xoş bəxti var gülsün, sevinsin,  
 Ona taleh yar olmuş, qoy öyünsün.  
 Qarabəxtin halın hardan bilər o?  
 Sitəmdən, hicdən bilməz xəbər o.  
 Günəş cəmallıda rəhm olsa hərgah  
 Günəşə həsrətlə mən çəkmərəm ah.  
 Axı, səndən uzaqdı bu kədər-qəm,  
 Ürək darda, ciyər qan, gözlərim nəm.  
 Könül doymuş inan ki, qəm, kədərdən,  
 Qaçaram vəhşi-tək, cinsi – bəşərdən,  
 Elə bil Məcnunam sevdayı-leyli  
 Ürəkdə səhrayə artırdı meyli.  
 Göründü bir qasid, yox-yox o candı,  
 Bu xəstə qəlbimə ruhi-rəvandı.

Məni şad eylədi, o verdi namə,  
Nə namə, ətridə misli şəmamə.  
Dolunca dağ-səhra, müşkilə mən-  
Dedim ahu köbəyi gəldi Çindən  
Başımdan əqlimi aldı bir anda,  
Dəyişdi halimi bu xəstə canda.  
Açarkən naməni getdi kədər, dəm,  
Kəramət qapısı açıldı ol qəm,  
Bu namə dilrüba, o yordan idi,  
O munis sevgilim dildardan idi.  
Gah öpdüm, gah da qəlbim üstə qoydum,  
Mənə sevinc gətirmişiydi, duydum.  
Fəqət birdən halım oldu pərişan  
O xəttə baxmağım deyildi asan.  
Təəccüb eyləyirdim iqbalmadan,  
Mənə namə gəlib mişkin xalımdan.  
Baxanda naməyə halım duruldu,  
Ürək də namənin ətri ilə doldu.  
İlahi, bu necə xoş saət idi?  
Bu ki, bir əvəzsiz səadət idi.  
Məgər bu dövrənən rəyi dolandı,  
Yatam bəxdim məgər birdən oyandı?  
Nə oldu covri – çərx, ol zülmü-dövrən?

O zülümündən məgər oldu peşiman?  
Oxudum naməsin gülüzlü yarın  
İşindən halı oldum ol nigarın.  
O namə çox şəfəqqətlə yazılmış,  
Necə lütfü-məhəbbətlə yazılmış.  
Yazıb «Ey hicranın bəndində dustaq,  
Hicrana səbir ilə dözərlər ancaq,  
Qoy, üzüm dönməsin covri fəraqdan  
Hicrimdə əl üzmə sən iştayaqdan.  
Hələ əskilməmiş mehrin yanımıda,  
Sevdan başımdadır, zövqün canımda.

Səni unutmaram, fikrim bu olmuş  
Nə vaxt ollam o yarımla həmağuş.  
Bütün eşq əhlinə bu bir məramdır  
Naümmidlik məşuqlara haramdır...».  
Gəl ey saqi, gətir bir cami-gülgün,  
Ürəkdə pas tutan dərdimi silsin.  
Şükür olsun ki, bəxtim də yar oldu,  
Nə xoş əyyam, nə xoş rüzigar oldu!  
Gəl ey Vazeh məcazi-eşqidən sən  
Həqiqət tap, onunla yüksələrsən.

Bu iki qəzəl və «Məktubun intizarında» lirik poema yuxarıda dediyimiz kimi Tiblisdə Kekelidze adına əlyazmaları institutunda P- 107 (137) şifri ilə qeyd olunan bir cüngün içərisindədir. Həmid Məmmədzadənin verdiyi məlumatə görə, «Şeir məcmuəsi» adlanan bu cünk Mirzə Şəfi hələ Gəncədəikən 1821-ci ildə onun öz xətti ilə yazılmışdır.

Mirzə Şəfinin bu vaxta qədər məlum olmayan «Məktubun intizarında» lirik poeması və farsca şeirləri filologiya elmləri namizədi Balaş Azəroğlu tərəfindən azərbaycancaya tərcümə edilərək «Azərbaycan» jurnalında Həmid Məmmədzadənin məqaləsi ilə birlikdə dərc edilmişdir. Heç şübhəsiz, bu tapıntıının Mirzə Şəfi Vazeh yaradıcılığının işıqlandırılmasında müəyyən elmi əhəmiyyəti vardır.

Bu şeirlər öz əsas ruhu və motivləri etibarı ilə Mirzə Şəfi Vazeh ırsinin bundan əvvəl tapılan orijinalları ilə həmahəngdir. Üslub, təşbeh, istiarə və s. bədii təsvir vasitələri cəhətdən bu şerlər bir-birinə çox oxşayır. Hər ikisində məhəbbət əsas yer tutur.

Tapılan iki beytdən birincisində deyilir ki, badi-səba «dildarın olduğu» yerdən əsdiyi üçün onun Çin səhrası kimi geniş olan «könlük evini» hərəkətə gətirmiş, ürəyi çırpinmağa başlamışdır.

İkinci beytdə isə «hicran zəhərindən ölümünü gözləyən aşiqə artıq heç bir dərmən fayda verməyəcəkdir» sözləri ifadə olunur.

Mirzə Şəfi Vazehin bu şeirləri həqiqi mənada nadir sənət inciləridir. Ona görə ki, çox məzmunlu və təlim-tərbiyəvi mahiyyətlidir, oxucuya gözəl təsir bağışlayır.

Mirzə Şəfi Vazehin bu şeirlərdəki beytlərin hər ikisinin mənası və təsir qüvvəsi aydın ifadə edilir.

Beləliklə, beytlərdən birində həqiqi aşiq nikbin göründüyü halda, digərində bədbin və şikayətçidir. Eyni hali şairin farsca qəzəllərində də görülür.

Romantik aşiq olan şairin qəlbində sevinc və kədər birləşmişdir. Şair məhəbbət yolunda nə qədər iztirab çəkib qəmlənirsə, vüsal ümidi ilə bir o qədər ruhlanıb şadlanır. Mirzə Şəfi Vazeh iftixarla deyir:

Sənin atəşli çöhrəndən iki xislət doğub məndə:  
Gözüm ağlar, özüm yannam, inan, ey çeşmi-məstanım.  
Xoşam, qəmlə sevinc tutsa əgər dünyani hər yandan.  
Nə onla, nə bununlayam, mənim eşq oldu ürfanım,  
Tacım ah, göz yaşım Təxt, ləşkərim dərddir, qəmim ölkəm.  
Mən eşqə sultan olsam da, sənin eşqində sultanım.

İkinci qəzəlində görkəmli şair Mirzə Şəfi Vazeh eşqi dünya nemətlərinin ən yüksəyi hesab edir; eşqin dərd və qəmini duymayan ürəyi «susuz çeşməyə» bənzədir və eşqin əsiri olduğu üçün özünü xoşbəxt sayır. «Eşq yolunda boran olar, qış olar...» deyir.

Hər iki qəzəl məzmun dolğunluğu və lirizmi ilə seçilir. Ümumiyyətlə, düşünərək mənalı və ürəkdən yazmaq Mirzə Şəfi qəzəllərinin əsas xüsusiyyətlərini təşkil edir. Bu cəhətdən onun qəzəlləri Füzuli şerinin ruhunu xatırladır:

«Aşıqi sadıq mənəm  
Məcnunun ancaq adı var».

Mirzə Şəfinin şeirlərində həm coşgun hiss, həm də dərin fikir vardır. Onun şeirlərini oxuyarkən qarşımızda ürək çırıntısı ilə yazan lirik bir şairi, həm də dərin düşüncən bir mütəfəkkiri görürük. Həqiqətən də Mirzə Şəfi Vazeh dərin düşüncəli sənətkardır, istedadlı lirik şair və mütəfəkkirdir.

Mirzə Şəfinin yeni təpişən əsərləri içərisində poemasının qeyd etdiyimiz kimi xüsusi əhəmiyyəti vardır. Əlyazmasında poemanın adı yaxşı oxunmadığına görə onun adı məzmununa uyğun olaraq «Məktubun intizarında» adlandırılmışdır. Yüz altmış səkkiz misradan ibarət olan bu poema fars dilində, məsnəvi şəklində yazılmışdır.

Mirzə Şəfi Vazehin bu poeması XIX əsrin və ondan əvvəl yazılan poemaların ən dəyərli nümunələrindən biridir.

Mirzə Şəfi Vazehin «Məktubun intizarında» adlandırılan poeması məzmunlu və əxlaqi keyfiyyətli sənət əsəridir.

Poema özünün orijinallığı ilə seçilir, məzmunu və ruhu etibarı ilə XIX əsrə və ondan qabaq yazılan aşiqanə poemalardan əsaslı surətdə fərqlənir.

Poema həcmimin kiçikliyi, məzmununun avtobioqrafik mahiyyətdə olması ilə Əndəbil Qaracadağının «Leyli və Məcnun» poeması ilə birləşsə də, məzmununa və üslub xüsusiyyətlərinə görə ondan ayrıılır.

Şair öz poemasını sevgilisinin tərifi ilə başlayır. Onun sevgilisi «zamanın ən seçilmiş novcavani», «gözəllərin gözəli», «vəfada, əhdində tayı» olmayan, «xoşiqbal», «xoşəməl» və «mehriban» bir gözəldir.

Gözəlin tərifindən sonra şair Allaha müraciət edərək yalvarır ki, onun sevgilisini «bədnəzərdən» uzaq etsin, dünyadan bələlərindən saxlasın, ona cansağlığı və əbədi ömür versin.

Bundan sonra hicran dərdinə dözə bilməyən aşiq dövrana qarşı üsyana keçərək, gah məsuqəsinin cövrü sitəmindən, gah da öz taleyindən acı-acı şikayətlənir:

Mənim göz yaşları, hümmət edin siz,  
Yarın məskəninə axıb gedin siz

Hardan bir qafilə gəlsə, qərarsız,  
 Sürünnəm mən, sürünnəm ixtiyarsız.  
 Bu xəstə qəlbimin ahi, nəvası.  
 Olar ol qafilənin zəng sədası.  
 Haray, ey çərx, əlindən, nə edərsən?  
 Bu könlümü hər an dərdlə didərsən.  
 Mənə min dərdi verdin, yoxdu dərman?  
 Bir anlıq vəsl üçün bu qədri hicran?  
 Neçə min dərdi verdin, yoxdu dərman?  
 Bir anlıq vəsl üçün bu qədri hicran?  
 Neçə min sinəyə dağlar çəkibsən,  
 Usanmazsan məgər bu cövrdən sən?  
 Haray, mənim bahar fəslim nə oldu?  
 Həyat çeşməm daha görünməz oldu.  
 İnan, sənsiz elə yannam, yaxıllam,  
 Mənim tək görməmiş təşnə bu əyyam.

Mirzə Şəfi Vazehin qiymətli sənət nümunəsi olan bu poemasında gözəlin tərifi və Allaha müraciət çox canlı verilir.

Poemanın ayrı-ayrı hissələrindən gətilrilən və aşiqin könül arzularını ifadə edən həmin misralarda nə qədər dərin və odlu bir lirika vardır. Bu yandırıcı lirika poemanın bütün misralarında özünü hiss etdirməkdədir. Bu nöqteyi-nəzərdən əsərin lirik poema adlandırılması çox doğrudur.

Poemadan göründüyü kimi, aşiq sevgilisinin cövründən və bəxtinin dönməsindən nə qədər şikayət edirsə də, eşqində naümid olmur. Şairin fikrincə, «naümidlik məsuqlara haramdır...». Mirzə Şəfinin bu kəlamı çox müdrikdir.

Eşqində naümid olmayan aşiq səba yelinə üz tutur ondan xahiş edir ki, «aşiqi-zarın» əhvalını yarına o xoşbəxt insana xəbər versin və ona desin ki: «o gedəndən sonra aşiqin baharı xəzanə dönüb, təşnəli adam yana-yana su dalınca qaçıdıği kimi, o da sevgilisini yana-yana axtarır, fəraqına dözə bilmir».

Aşıq ayrılıq dərdinə tab gətirə bilməyib Məcnun kimi səhraya qaçmaq istədiyi zaman qasid ona sevgilisindən

məktub gətirir. Sevgilisindən gələn məktub bərk həyəcan keçirən aşiqi sakit və aram edir, kədərini şadlığa çevirir. Məşuqə məktubunda öz aşiqini məhəbbətində dözümlü və səbirli olmağa çağırır.

Poema aşiqin saqiyə müraciəti və ürəyindən qəm pasını silmək üçün ondan «camu-gülgün»ü istəməsi ilə tamam olur.

Beləliklə, Mirzə Şəfinin yeni təpişan bu əsərləri onun lirik şair olduğunu qeydsiz-şərtsiz təsdiqləyir və tərcümə şəklində bizə gəlib çıxan şerlərinin böyük bir əksəriyyəti də onu lirik şair kimi tanıtmaqdadır. Saf-təmiz məhəbbətin tərənnümü bu lirik şeirlərin əsas məzmununu təşkil edir.

Eşqi və gözəli hər şeydən uca tutan şair farsca qəzəllərindən birində deyir: «Ey eşqdə sabit qədəm olan! Eşqdən başqa ayrı yolla getmə. Məndən qəmzəsindən əzab çəkdiyim yarın üzündən başqa bir şey soruşma. Mənə ürəyi sıniqli dildarın söhbətindən başqa ayrı bir söhbət eləmə! Mənim ürəyimin məhrəmi və sirri ancaq odur. Onun əzabları mənə zəmzəm suyu içirdir».

Mirzə Şəfi Vazehin lirikasında təmiz məhəbbətin orijinal və canlı tərənnüm edilməsi oxucuya çox gözəl tərbiyəvi təsir bağışlayır.

Görkəmli şairlərdən biri iftixar hissilə deyir:

«Mehvəri eşqdir uca göylərin  
 Eşqsiz ey dünya nədir dəyərin.  
 eşqsiz olsayıdı xilqətin canı,  
 dirilik sarmazdı bütün dünyani...».

Bu misralardan belə qənaətə gəlmək olar ki, Vazehin farsca yazılan lirik şerlərində panteist görüşlər də hiss olunmaqdadır. Məhəbbəti və gözəli tərənnüm edərkən Mirzə Şəfi bəzən mücərrədliyə qapılıb panteist şairlər kimi «hüsnmütləq»dən daşınır. Lakin bu hal keçicidir, Mirzə Şəfi üçün səciyyəvi deyildir. Ona görə ki, Mirzə Şəfi Vazeh istedadlı sənətkardır.

Mirzə Şəfinin əldə olan əsərləri içərisində onun azərbaycanca «Süsəni» rədifli müxəmməsi və farsca nəşr və nəzmlə yazılışı aşiqanə məktubunda panteizmi hiss etmək olar. Hər iki əsər Süsanna adlı bir xəçpərəst qızına həsr edilmişdir. «Süsəni» rədifli müxəmməsində şair gözəl qızın parlaq romantik təsvrini verərək onu bütün dünya gözəllərindən üstün tutur və ona olan dərin məhəbbətini dini etiqada qarşı qoyur:

Gün ki, hər gün ki, çıxar dərgahinə səcdə edər,  
Sərv rəftarə gəlir, qılsa qəddin bağə güzər.  
Qönçə gər ağızı ilə qarşı dura, boynun əgər,  
Küfri-eşqin yetişib bir yerə kim, ey kafər,  
Desələr Vazehə böhtəndi müsəlman, Süsəni.<sup>1</sup>

Mirzə Şəfi Vazehin nikbin və şux ruhu ilə bu müxəmməs Molla Pənah Vaqifin eyni ruhda yazılmış müxəmməslərini xatırladır.

Şairin Susannaya həsr etdiyi ikinci şeir yuxarıda adı çəkilən aşiqanə məktubudur. Fars dilində yazılan bu məktubun içində, «Quran»dan gətirilən tek-tek ayələr, azərbaycanca cümlələr, tərkiblər vardır. Şairin ürəyindən qopan bu lirik, mənalı şeir parçaları onun xristian qızına olan atəşin məhəbbətini ifadə edir. Mirzə Şəfi Vazehin bu şeri həqiqi və nadir sənət incisidir. Şerin təsir qüvvəsi çox canlıdır.

Məktub Susannanın ərə verilməsindən sonra, onun həqiqi aşığı olan şairdə doğan hicran möhnətinin təsviri ilə başlanır və bu əsas motiv məktubun bütün hissələrində axıra qədər davam etdirilir. Bu da oxucunun qəlbini pərvazlandırır.

Məktubda farsca gedən kiçik şeir parçaları müəllifin lirik, mənalı beytlərindən ibarətdir. Burada «əhli-dərd»in daxili aləmi, onun məhəbbətindəki uğursuzluğu, məşuqəsindən

gileyi, ayrılıqdan şikayətləri məcazi ifadələrlə təsvir edilmişdir.

Məktubda bir neçə bədii, mənalı təşbehə (gözdən tökülen yaşın, səfərə çıxanın ardınca atılan suya, ayrılığın gecəyə, vüsalın gündüzə oxşadılması), cinaslara (məni eşqin oduna yandırdın, gördün ki, yanıram, yan durdur) və s. məcazi ifadə vasitələrinə rast gəlirik.

Ey nəzakət çəməni içrə xuraman, Süsəni,  
Xubluq kişvərinin təxtinə sultan, Süsəni.<sup>1</sup>

mətləi ilə başlanan müxəmməsində demək olar ki, bütün misraları məcazi ifadələrdən, təbii təşbeh və istiarələrdən ibarətdir.

Hərəkatü-rəvişin qıldı səhi-sərvini pəst,  
Sünbü'lə türreyi-zülfün tikəni verdi şikəst,  
Laləni dağə salıb ruyin edib badəpərəst  
Ey könül, qaş - göz aradə nə gəzirsən belə məst?  
Yoxdu vəhmin ki, ara yerdə tökə qan Süsəni?

Mirzə Şəfi Vazehin bu müxəmməsi gözəl sənət nümunəsidir. Ona görə ki, məzmunlu və tərbiyəvi mahiyyətlidir.

<sup>1</sup> Mirzə Şəfi Vazeh. Bakı, «Kommunist» qəzeti nəşriyyatı, 1926, səh. 20.

<sup>1</sup> M.Ş.Vazeh. Bakı, «Kommunist qəzeti» nəşriyyatı, 1926, səh. 22.

## MİRZƏ ŞƏFİ VAZEHİ BODENŞTEDT AVROPA DA TANITMIŞDIR


İstirahət günü idi. Günəş bir adam boyda qalxmışdı. Mirzə Şəfi də sübhdən oyanmışdı. Evinin qarşısındaki balaca bağçada gəzir, ağaclarla qulluq edir, əlindəki bellə güllərin dibini yumşaldırdı. Əhvalı xoş görünürdü.

Bağçada ondan başqa heç kim yox idi. O, tənhalığa öyrənmişdir. Sərv ağacına daha çox diqqət yetirirdi. Başı o qədər qarışmışdı ki, küçə qapısının açıldığını hiss etmədi.

Gələn almaniyalı Fridrix Martin fon Bodenştedt idi. O, bir gün əvvəl Mirzə Şəfinin yanına gəlməyə razılıq alıb ünvanını götürmüşdü. Mirzə Şəfi hənirti duyub arxaya baxanda Fridrix gördü. O, Şəfiyə yaxınlaşış salam verib kefini soruşdu.

- Kefim yaxşıdır, adətim belədir, həmişə gün çitaranda yuxudan qalxıram. Bu məndə vərdişə çevrilibdir. Kişi erkən qalxmalıdır...

-Böyük ustad, bunların hamısı xoşdur. Özünüzün səhhətinizə fikir verin.



Fridrix Bodenstedt

Almaniyalı Fridrix Martin fon Bodenştedt Mirzə Şəfi Vazehə hörmətlə yanaşır, ona dərin məhəbbət bəsləyirdi.

Mirzə Şəfi Vazeh deyir ki, bu Allahın işinə və ona heç kəs qarşı bilməz. Onun özü bilən yaxşıdır. Bir də ki, a Fridrix ömrüm harada qırılar-qırılsın, ağlayanım da olmayacaq.

Ustad, elə demə, sən böyük insan. Dünən mənə verdiyin şərləri gecə oxuduqdan sonra dedim. İlahi, sənə çox şükür Şərqi Hafizi Qafqazda dirilibdir. Sənin şeirlərində həyat qaynayır, məhəbbətə tutulmuş insan Allaha qovuşmağa can atır. Allaha qovuşanlarınsa nəfsi yoxdur, sənin şeirlərin nəfsə qarşı qoyulmuşdur. Şeirlərindəki ilahilik sənin şəxsiyyətiyin təsdiqidir. Bəs, bu ağaca niyə bu qədər diqqətlə baxarsan, axı, o meyvəsizdir...

Elə ona görə vurulmuşam, - deyə Şəfi gülümşədi.

-Meyvəsiz ağacamı?

- Bəli, çünki mənimlə bu ağac arasında fərq yoxdur. Taleymə belə yazılıbdır. Taledən qaçmaq olmaz. Yenə də Allah bilən yaxşıdır. Bu nə ağacdır tanıyrısanmı?

Fridrix ciyinlərini çəkdi.

-Buna Sərv deyirlər.

-Sərv olsun, bəs, niyə buna belə şövqlə baxırsan?

-Sərv- həm də azadlıq ağacıdır. Şərq şerində bu ağac gözəlin qamətilə qiyas edilir. Budaqları goesentrik deyil, heliosentrikdir- aydın fəzaya, tanrı dərgahına göyə baxır, yüksəkliyə can atır. Mən də azadlıq aşiqiyəm...

Mən xeyli fikirləşdim. İlahi, bu insan nə dərin təfəkkür sahibidir.

-Fridrix, nə yaxşı gəldin. Bu gün tək qalmaq istəmirəm. Dünya təkliyi sevmir. Allah da tək adama baxmir, işini düzəltmir.

O, deyəsən axırıncı sözü başa düşmədi. Necə yəni Allah da tək adamı sevmir. Ustad nə demək istəyir, nəzərdə nəyi tutur?-deyə fikirləşdi. Nəhayət, utancaqlığı kənara atıb soruşdu:

-Ey müdrik, ey Şərqiñ məhəbbət rəmzi, axırıcı sözün Allaha asılık deyilmə?... Allah təkliyi sevmir? Necə ola bilər özü tək olan təkliyi sevməsin?

O gülümşədi, başını yuxarı qaldırdı, papağını götürüb əlinin içi ilə başının tərini sildi. Gözlərini ənginliklərə zillədi. Məndə maddi nəfs yoxdur, mənəvi nəfəsim-güclüdür. Bu poeziyadır...«Allaha qovuşmağa can atanda şeir yazıram...».

Mən daha üz vurmadım, daxili aləmimə qapılıb qaldım. Tənhalıqdan darıxdım. Başını çıynımə qoyan Sərv ağacının saçlarını tumarlamaqla vaxtimı öldürmək istədim. O, mənim sərvi kobudluqla tumarladığımı görüb həyəcanlandı.

-Ehtiyatlı ol! «Qızın» qəlbini sindirarsan, o çox kövrəkdir, canlıdır, eşidir. Görmürsən başını ulduzlara doğru necə şax qaldırıbdır. Ulduzlar onun gözüdür. O, Allahın dərgahına can atır. Pak olmaq üçün saçlarını səhər nəsiminə daratmışdır necə deyərlər:

Qara teldi var oynadır,  
İncə belin yar axtarır,  
Təmahkar pul axtarır,  
Kişiləri dul axtarır  
Sərv də dul arvada oxşayır.

«İncildə də deyilir ki, dul arvada, hamı hörmət etsin. Buna görə də Sərvə qulluq edirəm, Allahın tapşırığını yerinə yetirirəm...».

Həyatda ən çox sevdiyim bu ağac paklıq və gözəllik rəmzidir. Meyvəli ağaclararda paklıq yoxdur, çünkü onlara çoxlu napak əllər toxunur. İndi deyərsən ki, «barsız ağacı kəsərlər». Baxar hansı ağacı.

Mən onunla mübahisəyə girməyi özümün məglubiyyətim bildiyim üçün əvvəlki fikrimi ortaya atdım.

-Allah təkliyi sevmir?

-Bəli, sevmir.

-Tək adam nəsil vermir. Allah isə dünyani insan üçün yaratmışdır. Allah təkliyin tərəfdarı olsayıdı. Adəm ata ilə Həvva nənəni cənnətdən qoşa çıxarmazdı, dünyani su basanda Nuh peyğəmbər gəmiyə canlıları cüt götürməzdi.

-Bəs, şeytan- deyə Bibliyadan yadımda qalan bir əhvalatı ortaya atdım. O, buna bənd imiş kimi şeytana lənət oxudu. Bibliyadakı əhvalatı belə xatırladı.

-Böyük Allah yaratdıqlarını şeytana uyduqlarına görə cənnətdən qovdıqdan sonra, İblisin oğlu Xənnas onlara nökər göndərildi. Xənnas ulu babamızla, ulu nənəmizə qulluq edirmiş. Lakin onları lap təngə gətirmişdi. Yer üzünün ilk əravadı qərara gəlirlər ki, Xənnası da özləri ilə birlikdə dərya kənarına aparsınlar və orada onu suya atsınlar, onlar fikirləşdiklərini yerinə yetirdilər.

Şad-xürrəm evə qayıdanda Xənnasın onları qarşılılığıni görüb dilxor oldular. İkinci dəfə tonqal yandırıb Xənnası oda atdlar. Yenə də canları qurtarmadı.

Nəticədə, belə qərara gəldilər ki, onu böyük bir qazana basıb bişirib yesinlər. Fikirləşdikləri kimi etdilər. İndi İblis insanların ürəyində yox, qanındadır. Özü də, o qan İblisin oğlu Xənnasın qanıdır.

Mən bu sualımla müəllimimin müdrikliyinə heyran qalmışam. Axı, o, bir müsəlman kimi Bibliyani bilməyə bilərdi. Ustadımin bu izahı məni daxilən sixdi. O, sözünü belə bir şəkildə ümumiləşdirdi.

Adəmlə Həvva Xənnası yedilər ki, canları dincəlsin, övladlarını isə bəlaya saldılar. Beləcə zaman keçdi, bir ata və bir anadan dünyaya gələnlər bir-birinə düşmən kəsildi. Bax, bəşər övladının başına gətirilən bütün müsibətlər valideynlərə bağlıdır...

Mən nəfəsimi çəkmədən ona qulaq asırdım. O, birdən dayandı, dərindən nəfəs aldı, hiss etdim, yorulubdur, oturmağa yer axtarır. Çarhovuzun yanına gəlib söyüd ağacının altında salınan xalının üstündə oturdu və mənə də yanında yer göstərdi. Bu böyük iltifat idi.

Müəllimlə nimdaş bir xalnın üstündə bardaş qurub oturdum. Müəllimim dedi ki, bardaş qurub oturmaq, insanın qara ciyərinin uzanmasına imkan vermir.

Müəllimimdən xahiş etdim ki, yeni yazdığını şeirlərdən birini oxusun. O, sözümü sindirmədi.

Cəhalət içində olmuşdum sərsəm,  
Qocalıb getmişdim ürəyimdə qəm.  
Gümrah, cavan etdi yenidən məni,  
Bir mey, bir məhəbbət, bir də ki, nəgmə.  
Mey iç Mirzə Şəfi, dayanma gəl boş,  
Ol meylə, sevdayla, nəgməylə sərxoş.

Fridrix bu şeri dərhal qiymətləndirə bilmədi. Lakin sonralar öz müəllimi haqqında belə yazmışdır: «Qəlbimdə əbədi yaşayan hikmətli sözləri, şirin nəgmələri ilə qadın və qızlarımızın dilində əbədiləşmiş, adı bütün avropada iftخارla çəkilən Gəncəli söz ustadım Mirzə Şəfi.

Sən bu gün xatirimdə yenidən canlanırsan. Sanki biz çay süfrəsi ətrafında əyləşib, sizin gözəl nəgmələrinizi dinləyirik. İnsanlara sevinc, özünə əbədi şöhrət gətirmək üçün mənə bəxş etdiyin bu tər çiçəklərdən Sizə gözəl bir çələng hördüm, qarşıma tökmüş olduğunuz bu zümrüt daşları sapa düzüb zərif bir boyunbağı düzəldim, ey mənim söz ustadım».<sup>1</sup>

Almaniyalı Fridrix Martin fon Bodenstedt görkəmlı ustası və mahir müəllimi Mirzə Şəfi Vazehə dərin hörmət və məhəbbət bəsləyir, həmişə ondan bəhrələnməyə çalışır. Həqiqətən də Fridrix Bodenstedt öz arzu və istəyinə çatır, sevimli müəllimindən öyrənir, hafızəsini zənginləşdirir.

<sup>1</sup> Şərqdə min bir gün. Berlin, 1851, səh. 168. (Akif Bayramovun kitabından götürülübdir).

## MƏHƏBBƏTDƏ YAŞ YOXDUR...

Sevgiyə hədd qoymaq düzü günahdır,  
Cahilin hər işi, sözü günahdır  
Eşqi günah saymaq özü günahdır  
Kim deyir eşqimdə günahkaram mən.

Bəxtiyar Vahabzadə

Sentyabr ayı idi. Mirzə Şəfi Tiflisdə gimnaziyada dərs deyirdi. Axşamlar Kür sahilində gəzinir, dünya işlərini xəyalından keçirir, gəlib-gedənlərə baxırı. Neftlə doldurulmuş fanarların sarı işıqları yanmaqdır idi. Yanından qırx yaşlarında bir qadın keçdi, şair heyranlıqla onun arxasında baxdı, tanımadı. Təsadüfən geriyə qanrlan qadın onun arxasında baxanı gördü, geri qayıtdı. O, şairə yaxınlaşış dedi:

- Sən kimsən?
- Qəribəm, Tiflisə təzə gəlmisəm.
- Haradan?
- Gəncədən.
- Hə... Nə haqla arxamca baxırsan?
- Gözəlin arxasında baxarlar. Allah səni gözəl yaradıb ki, mənim kimi yaziqlar arxanca baxıb qovrulsunlar. Axi, Allah səni gözəl yaradıb təkcə özün üçün yox, hamı üçün yaradıb... «Gözələ baxmaq savabdır» (Lev Tolstoy) sözlərini eşidibsinmi? Bəs, sənin adın nədir?
- Susanna.
- Şəfi susdu.
- Nə fikirləşirsən?
- Ad tanışdır.
- Ad-ada oxşayar, özünü çox yorma.
- Doğru buyurursan, xanım. Lakin bu adla əlaqədar macəralarım olubdur.
- Qadın cavab verib özünü tanıtmadı. Aradan xeyli vaxt keçmişdi...
- Bəs, sənin adın nədir?
- Şəfi.

-Yaxşı səslənir, dilim tutur «Şafi»...

Bu gözlənilməz tanışlıqdan sonra Susanna ilə Şəfi arasında vaxtilə Gəncədə əsası qoyulan sevgi əhvalatı yenidən təkrarlandı. Bir neçə görüşdən sonra araları dəyir.

Şəfinin gündüzü qaranlığa döndü. Gecələr gözünə yuxu qonmadı. Gec tapıb tez itirdiyi məhəbbətini yenə də tapa bilmir. «Susanna» şerini yazır. Bir həftə içərisində bu şeir şeytanbazar dəllalarının, gentuman kintoların dilinin əzbərinə döñür. Şerin sorağı Susannaya çatır.

Əsəbləşib özündən çıxan Susanna gimnaziyyaya gəlir. Şəfini çağırtdırır, məktəbin qabağındakı bağa yön alırlar. Qadın gözlənilmədən hücuma keçir.

-Məni niyə rüsvay edibsən, ey şair?

-Sən kimsən, ey mələk?

- Susannayam.

-Lap gözəl, çox pakizə Susanna vaxtı ilə sən mənim saatlarımı şirinləşdirir və bununla qəlbimdə elə bir atəş yandırıbsan ki, bu atəş səhrada yanın atəşə bənzər. Bu məhəbbətdir. Bütün dünya yuxuda olarkən, bütün ətraf sakitikən məhəbbət oyaqdır.

Bu oyaq məhəbbət indi səni tapıb, taleyin üzümə gülüb. İndi gəl fəvvarenin yanındakı skamyanın üstündə oturaq və ilk məhəbbətimizdə saçlarına sığal verə bilməmişəm. İndi çəmidir, yanyana oturaq məşşatəliyimlə səni gözəllər-gözəli eləyim.

Sənin kimi gözəlin məşşatəsi olmaq mənə xoşdur. Çoxdandır barmaqlarım yanaqlarının həsrətini çəkir. Buxağındakı xala baxmaq, ona toxunmaq mənə behişt qapısını bağışlar.

Neçə müddət idi Tiflisi gəzib dolanırdım. Səni tapa bilmədiyim üçün bu şeri yazdım. Axı, şairin qəmxarı şeridir. Şeir şairin dərdçəkənidir. Hara göndərirsən gedir. Allaha min şükür, arzuma çatdım.

-Niyə çatdin?

- Arzuma.

- Arzun nədir?

- Arzum səni görmək.

-Hə, məni gördün, sonra?

- Sonrasını deməzlər. Sən mənə borclusən.

-Nə borcluyam?

- Gəncliyimi qaytar özümə.

- Tökülən şey dolmaz, şair. Belə borcu ancaq Allah qaytara bilər.

-Amin! Kaş dediklərin doğru olaydı. Onda səni sevməzdim.

-Həqiqi sözündür?

- Əlbəttə, həqiqi sözümüzdür.

Susanna tutuldu, az qalmışdı cin atına minsin. Nə düşündüsə dedi:

- Daha nə borcluyam sənə?

-Borcun çoxdur. Səni bütün Tiflisdə tanıdib məşhurlaşdırılmışam.

-Axı, dedin ki, cavan olsam, səni sevmərəm?

-Hələ ki, cavan deyiləm, deməli, sevirəm. Ya köhnə dostluğun təzələ, ya da səni yenidən dilə-dişə salacağam, onda bilərsən necə məşşatəyəm».

Qadın qımışdı. Əlini Şəfinin ciyninə qoydu. Başını irəli uzadıb dedi:

-Başın ağarib, ağlinin ağarmasına da söz ola bilməz.

Şəfi buna bənd imiş kimi aşağıdakı misraları piçıldadı.

Ağlımla qəlbimin özgə yolu var,  
Hər biri bir yolda puç edər məni.  
Birisini sevdadan uzaqlaşdırar,  
O biri sevdaya tuş edər məni.

Ağlılm gecə-gündüz yazıq qəlbimi,  
Daima danlayar, daima söyər,  
Qəlbimsə sevdaya bir həris kimi,  
Daima istəyər, daima sevər.

O, şeri tamamlayıb Susannanın üzünə baxdı. Yadına neçə il qabaq Daruran- Gəncə çayı sahilində çınar ağacının altındaki ilk görüşünü saldı.

Onda Susannanın on altı, Şəfinin iyirmi yaşı vardı. Cavad xan nəslə perkdirilmişdi. Gəncənin də adı dəyişdirilib Yelizavetpol qoyulmuşdu.

Yerli sakinlər Yelizavetpol demədiklərinə görə cərimə-lənirdilər. Şəfinin də atası doqquz il idi ki, Cavad xan müsibətinə tab gətirə bilməyib dünyasını dəyişmişdi...

Susanna yenidən sözə başladı, əvvəlki fikrinin üstünə qayıdır dedi:

-Görürsən, deyəndə ki, sənin ağlin ağarıbdır, mənə inanmırısan. Etiraf etmək əvəzinə yenidən başlayıbsan səni sevirəm, deməyə.

Əgər ağlin ağarmasaydı yazdığını şeri küçələrdə gəzən dərvişlərə verib oxutdurmazdın. Daha məni axtarma, qocalıbsan, başının tükləri də ağarıbdır.

-Bəli, doğru deyirsən.

Vaxt var idi güclü, cavan qolumla,  
Səni bərk-bərk qucaqlayıb öpərdim.  
Gənclik getdi, köhnə eşqin oduyla,  
Vurur qəlbim indiyədək...nə dərdim.  
Mənim həyat üzüyümün qaşışan!  
O üzüyün bəzəyi sən, daşı sən,  
İnan bütün nəğmələrim sənindir,  
Ürəyə bax, neyləyirsən, yaşı sən!

Belə söyləyirlər ki, Susanna şerin birinci beytinə etiraz etmiş və «sən sirr saxlamadığına görədir ki, uzun müddət gözünə görünmədim. Barı elə elə ki, heç olmasa bu şeir özgələrinin əlinə düşməsin, yoxsa tamam biabır ollam».

Şəfi mehribanlıqla dedi:

-Ey mənim mələyim, Süsənim. Gəncədəki ilk görüşümüz yadindadımı. Bəlkə atan səni Tiflisdə ərə verib... O, qara keşış olub bizi bir - birimizdən ayırdı. Yaxşı ki, ayırdı... Amma ilk məhəbbət unudulmur. Məhəbbət-milli ayrıseçkilik bilmir. Hər

millətin şəriəti, adət-ənənəsi, milli qeyrəti var. Lakin Məhəbbət bunları qəbul etmir.

Məhəbbət atəşdir şair demişkən:

«Xoş o qəmə ki, ürəkdə atəş gizlədir,  
Xoş o ürəyə ki, onda od yuva salmış ola»

-Bu sözləri ikimizdə aid etsəm inciməzsənki?

-Əlbəttə, incimərəm.

Susanna gülümsədi.

-Bəs bu sözlər kimindir? Özünmü yazıbsan?

-Yox! Hind hökməri Əkbər Şahın «Şairlər Şahı» adlandırdığı, Nizami «Xəmsə»sinə bənzər beş dastan yanan Əbü'l Feyzi (Feyzi Hindi) –nindir. O, 1547-ci ildə doğulub və 1595-ci ildə vəfat etmişdir. Şerin originalı isə belədir:<sup>1</sup>

-Bununla məni sevdiyinə peşiman olduğumu deyirsən?

-Nə bilim nəticəni özün çıxart. Məhəbbət atəşdir, ürəkdə yuva salıb...

Susannanın yanaqlarında bir damcı göz yaşı donub qaldı...

Belə deyirlər ki, həmin göz yaşı torpağa qarışib görünməz oldu. «Susanna» şeri isə iki yüz ildir konsert salonlarını bəzəyir, milyonlarla insanın ürəyini oxşayır... «Ürəyə bax...» şeri də həqiqi məhəbbətin rəmzi kimi bir çox şairin mövzusuna dönüb, müxtəlif formalı əsərlər yaranıbdir. Onlardan biri belədir:

Sənin atəşli çöhrəndən iki xislət doğub məndən:  
Gözüm atlar, özüm yannam, inan, ey çeşmi-məstanım.  
Xoşam, qəmlə sevinc tutsa əgər dünyani hər yandan,  
Nə onla, nə bununlayam, mənim eşq oldu ürfanım,  
Tacım ah, göz yaşım təxt, ləşgərim dərddir, qəmim ölkəm,  
Mən eşqə sultan olsam da, sənin eşqindi sultanım.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrdən biri olan, əbədiyaşar sənətkar Mirzə Şəfi Vazehin zəngin ədəbi irsi təlim-tərbiyəvi və bədii-estetik zövq xəzinəsidir.

<sup>1</sup> «Xoş an qəmi ke bedelha nəhan gönəd atəş,  
Xoş an deli ke dər u asıyan gönəd atəş.

## EŞQ İDİ ZÜLEYXANI DÜNYASINA QOVUŞDURAN

Ailə qeydiyyatını rəsmiləşdirən sənədlərin heç birində, eləcə də tarixin səhifələrində Mirzə Şəfi Vazehin hər hansı qız və qadınla kəbinə girdiyini təsdiqləyən yazılı heç bir şey yoxdur.

Lakin onun məhəbbətinə aid söz-söhbət düz iki yüz ilə yaxındır ki, yaşayır. Bəzi ədiblərimiz öz gözəl romanlarında xeyirxahlıq edib onu evləndiriblər də. Elə vəziyyət yaradıblar ki, Şəfi qız da qaçırb.

Görkəmli alim professor Mikayıl Rəfili isə mühazirəsində (1953) deyirdi ki, «Şəfi dünyasını məhəbbətinə qovuşmadan tərk etmişdir...».

O, «Züleyxa» şerini İmam Şeyx Şamilin qohumu İbrahim xanın qızı Nohbikəyə həsr etmişdir. Xan, qızı ilə birlikdə Gəncəyə gəlib Cavad xanın qızı Püstə Bəyimin qonağı olmuş, Mirzə Şəfi də Nohbikəni orada görüb «Züleyxa» şerini yazmışdır. Nohbikənin gözəlliyi «Yusif və Züleyxa» dastanının-dakı Züleyxanı xatırladırırdı.

Hüsn idi Yusifi eyləyən şöhreyi - cahan,  
Eşq idi artıran o, Züleyxa məhəbbətin,  
Hüsn ilə eşq olmasa, hasil nə dəhrdən,  
Bieşq kimsə anlamayıb sirri-xilqətin.

xxx xxx

xxx

Dünyaya nikbin bir gözlə baxan, həyatın nemətlərini ancaq bu dünyada axtaran Mirzə Şəfi Vazeh nə mövhüm behiştı arzulamış, nə də cəhənnəmin qəmini çəkmiş, cəhənnəm, cənnət, huri, mələk, qılman onun nəzərində ancaq əfsanə olmuşdur.

Behişt üçün Allaha ibadət edən müfti və «dindarları o «riyakar», məscidi «viranə», orada minbər üstündə avam

camaata vəz oxuyan müfi və vaizləri isə firildaqçı adlandırmış mənəvi meyxanəni məscidə, Kəbəyə qarşı qoymuşdur.

Mirzə Şəfi Vazehin lirkasında müfti və dindarlar yaltaq, ikiüzlü adlandırılır, ifşa edilir, onlara nifrət yağıdırılır. Mirzə Şəfi Vazehin poeziyasında Allaha hörmət və məhəbbət dərin bədii ifadəsini tapır, Allahın müqəddəsliyi canlı ifadə olunur.

Əslində bu meyxanə şərab içilən yer deyil, Allahın yaratdığı insanın mənəvi aləmidir ki, orada Allaha itaət əsas yer tutur. Lakin M.Ş.Vazeh heç bir şerində yaradandan əlini üzmür.

Allah böyükdür, hər şeyi görür və bağışlayandır. Yalançı müfti və vaizləri müqəddəs məscidlərdə görmək istəmir. Cəhənnəm xofu ilə cənnətə bilet satan müfi haqqında deyir:

Xəsisliklə vurub ömrünü başa,  
O dünyada cənnət axtarır nadan.  
Bizi cəhənnəmlə qorxudur müfti,  
Qorxmaz boş sözlərdən ağıllı insan.  
Müftinin nə qədər olsa əfsunu,  
Uymaz Mirzə Şəfi ona heç zaman.

xxx xxx

Cənnət qapıları günün birində,  
Mömün bəndələrə açılan zaman,  
Gunahlı, günahsız...hami yerində,  
Gözləyər qəlbində şübhəylə güman.

xxx xxx

Bütün günahkarlar içində tək mən,  
Dayanıb dururam qara-qorxusuz.  
Cənnət qapısını bu dynyada sən,  
Açmışan üzümə, ey nazəndə qız.

Düzlükələ alçaqlar çarpışan zaman,  
Alçaqlar nədənsə qazanır hər an.  
Çünki alçaqlarçun ən alçaq işlər,  
Alçaqlıq deyildir, hünərdir, hünər.

Mirzə Şəfi Vazehin bu şerində həyat həqiqətləri poetik dilin qüdrəti ilə canlı verilir, xəsisliklə ömrünü başa vuran nadanlar, insanları cəhənnəmlə qorxudanlar ifşa olunur və göstərilir ki, Mirzə Şəfi Vazeh müftinin hiyləgərliyindən qətiyyən qorxmur.

### HƏKİMƏNƏ SÖZLƏR

Yaxşı gülü çiçəyindən tanımaq olur.  
Yaxşı şərabı keyfiyyətindən tanımaq olur.  
Yaxşı adamı əxlaq və xasiyyətindən tanımaq olur.  
Şeyxi və müftini çalmasından tanımaq olur.

Mirzə Şəfi Vazehin poetik dillə vurguladığı həkimanə sözlər dərin mənalı atalar sözlərinin bədii ifadəsidir. Həqiqətən də yaxşı adamı əxlaq və xasiyyətindən, mənəviyyat və əməksevərliyindən tanımaq olur.

### AZƏRBAYCAN LƏHCƏSİNDE TATAR MÜNTƏXABATINA ERMƏNİ XƏYANƏTİ

Azərbaycan xalqının mədəniyyəti tarixində ədəbiyyat dərsliklərində söhbət gedəndə tədqiqatçılar Mirzə Şəfi Vazehlə İvan Qriqoryevin birlikdə tərtib etdikləri, birincinin ölümündən sonra 1855-ci ildə Təbrizdə çap olunan iki yüz otuz səhifəlik «Kitabi turki» dərsliyinin öz dövrü üçün əhəmiyyətli metodik vəsait olduğunu qeyd edirlər.

Bu kitab rus dilinə «Tatarskaya xrestomatiya azerbeydjanskoqo nareçya» adı ilə tərcümə olunmuşdur. Pedaqogika tarixində də bu dərslikdən danışılır.

Professor A. Abdullayev bu dərsliyin bədii materiallarını məzmunlarına görə üç yerə böлür. İngilabadək çap olunan ədəbiyyat dərsliklərini tədqiq edən tanınmış alimlərimizdən, professor Camal Əhmədov da bu dərsliyin Təbriz nəşrindən danışır.

Bu sahədə geniş tədqiqat aparan Əli Əjdər Səidzadə «Mirzə Şəfi Vazeh» (1969) adlı kitabında yazır ki, Qafqazda bu dərsliyin birinci hissəsindən gimnaziyaların yuxarı, ikinci hissəsindən aşağı siniflərində və qəza məktəblərində istifadə olunması nəzərdə tutulmuşdur.

Bütün bunlara baxmayaraq indiyədək heç bir tədqiqatçı bu «Müntəxəbatın» necə, nə cür, nə kimi şəraitdə, necə bir şəkildə, hansı maddi vəsaitlə, kimin, hansı idarənin hesabına və icazəsi ilə çap olunması, təkrar nəşrinə göstərilən cəhdin nəticəsiz qalması barədə mə'lumat verməmişdir.

Bu vəziyyət dərsliyin zəhmətini çəkənlərin qiymətləndirilməməsi təsirini bağışlayır. Lakin xalq müşaviri Dm. Kobyakovun redaktorluğu və sədrliyi ilə 1888-ci ildə Tiflisdə çıxan Qafqaz Arxeologiya Komissiyası aktlarının 11-ci nömrəsinin 793-cü bəndində (səh. 756-757) Qafqaz Tədris Dairəsinin müdürü, həqiqi mülki müşavir baron A.Nikolain general-leytenant Vasili Osipoviç Bebutovun sorğusuna cavab

olaraq göndərdiyi dörd yanvar 1856-cı il tarixli səkkiz nömrəli izahlı raportu bu dərsliyin necə bir çətinliklə nəşr edildiyini, İ.Qriqoryevin bu sahədəki fədakarlığını aydınlaşdırır.

Dünənə kimi araşdırıcıların nəzərindən yayınlanan bu rapordan aydın olur ki, Qafqaz tədris dairəsinin müdürü hələ Mirzə Şəfinin sağlığında «Tatarskaya xresto-matiya...»nın nəşri üçün Qafqazın canişini general M.S.Voronsova göndərdiyi 2649 nömrəli təqdimatla müraciət etmiş, o da, 30 iyul 1852-ci il tarixdə həmin təqdimatın üstünə özünün razılığını yazmış, dərsliyin çapı üçün dərc ediləcək vəsaitin haradan götürülməsini də qeyd etmişdir.

Bu barədə baron A.N.Nikolain knyaz V.O.Bebutova göndərdiyi raportunda yazırlı ki, «O zaman mənim təqdimatıma və xahişimə əsasən Qafqazın sabiq canişini (M.S.Voronsov) Tiflis gimnaziyası müəllimlərindən Mirzə Şəfi Sadıqovun (Sadıq oğlu) və İvan Qriqoryevin Qafqaz Tədris Dairəsi məktəbləri üçün Azərbaycan ləhcəsində (nareçya) tərtib etdikləri «Tatarskaya xrestomatiya... » kitabının daş basması üsulu ilə çap olunmasına razılıq vermişdir.

Bu dərsliyi çap etdirmək üçün İvan Qriqoryevə dairənin mahalın qənaət edib yığıdığı puldan yeddi yüz manat məbləğində borc verilmişdir., bu şərtlə ki, dərslik Xalq Maarif Nazirliyində bəyənilmiş olsun...».

Borc alınan pul çap olunmuş müntəxəbat satıldıqdan sonra qaytarılmalı idi, həm də tədris dairəsi rəhbərliyinə tapşırılmışdır ki, kitab çapdan çıxdıqdan sonra bütövlükdə mahalın gimnaziyalarında, eləcə də qəza məktəblərində istifadə olunmalıdır.

Rapordan aydın olur ki, İvan Qriqoryev dərsliyi əvvəlcə Tiflisdə çap etdirmək istəmiş, lakin «şikəstə», «nəsx», «təliq» xətti ilə yazılığına görə «Müntəxəbat»ın Tiflis mətbəəsində çox xərc aparacağını nəzərə alan müəllif onu Ə.Ə.Səidzadə yazırlı ki, bir iranlı tacirin vasitəçiliyi ilə (mənbə göstərilmir və

biz də belə bir mənbəyə rast gəlməmişik) Təbrizdə çap etdirmək məcburiyyəti qarşısında qalmışdır.

Beləliklə, «Azərbaycan ləhcəsində müfəssəl müntəxəbat», «müfəssəl müntəxəbat: iqtibas» adlı iki hissədən ibarət olan «Azərbaycan ləhcəsində tatar (Azərbaycan) müntəxəbatı» Təbrizdə çox səliqəsiz və savadsız çap olunmuşdur.

Professor Mirzə Kazım bəy və L.Z.Budaqovun rəyinə görə bunun əsas səbəbi İvan Qriqoryevin özünün dərsliyin nəşrində iştirak edə bilməməsi olmuşdur.

Ona o zaman icazə verməmişdilər ki, Təbrizə getsin və kitabın nəşrinə rəhbərlik etsin. Buna, yəni kitabın nəşrinə rəhbərlik etmək üçün bir müddət Təbrizdə qalmağa İvan Qriqoryevin pulu yox idi.

Məhz buna görə də sahibsiz qalan sıfarişin nəşri dörd ilə yaxın (1852-1855) bir müddət də heç bir mətbəə mədəniyyətinə riayət edilməmiş və çox keyfiyyətsiz çap olunmuşdur. Bunu raportun bu aşağıdakı sözləri tamamilə təsdiqləyir və yəqin olur ki, Təbrizdə çap olunan «Müntəxəbat...»ın sətirləri, bəzi abzasları baş-ayaq, əyri-üyrü basılmış və çoxlu hərfi səhvə yol verilmişdir.

Bunlar təshih edilib qaydaya salındıqdan, bəzi abzaslardakı sözlərin lügəti verildikdən sonra bu dəfə Tiflis mətbəəsində (bəzi bölmələr) çap edilmiş və məktəblərdə istifadə olunması münasib sayılmışdır.

Bundan başqa İvan Qriqoryev «Rus-tatar lügəti» də hazırlamış, çap etdirmək istəmişdir. Bunun üçün ona yenidən yeddi yüz manat borc verilməli və lügət «Müntəxəbat»a əlavə edilməlidir ki, bəzi ifadələrin mənasını başa düşmək çətinlik törətməsin.

Həmin dərsliyi İvan Qriqoryev Qafqaz Tədris Dairəsi məktəblərində hər nüsxəsini almış qəpiyə satmayı öhdəsinə götürmüştür. Lakin indi «Müntəxəbat» lügət əlavə edildiyi üçün onun hər bir nüsxəsinin qiyməti səksən (80) qəpiyə qaldırılmışdır.

Məmənnuniyyətlə nəzərinizə çatdırıram ki, «Tatarskaya xrestomatiya aderbeydjanskoqo nareçıya»nın bir nüsxəsini Sizə göndərməyi özümə şərəf bilir və xahiş edirəm bu barədə öz fikrinizi Xalq Maarif Nazirinə bildirəsiniz və «Müntəxəbat»ın baxılmasına sərəncam verəsiniz.

Bir də onu bildirməyi özümə şərəf sayıram ki, hal-hazırda tatar dilini öyrənməkdə İvan Qriqoryevin kitabına («Kniq dlya çteniya İvan Qriqoryeva» -səh. 757) oxşar-bənzər başqa bir vəsaitin yoxluğu, məni məcbur etmişdir ki, Qafqaz Təhsil Dairəsinin tatar dili keçilən məktəblərində onun «Kniq dlya çteniya»ından (Bu raportda «Tatarskaya xrestomatiya aderbeydjanskoqo nareçıya», həm də «Kniq dlya çteniya» kimi yazılmışdır) istifadə olunmasını təklif edim.

Bununla əlaqədar olaraq demək lazımdır ki, o zaman Azərbaycan dilinin tədrisinə, ədəbiyyatının öyrədilməsinə («Kniq dlya çteniya»nın adından da məlum olur ki, buraya toplanan materiallar, bədii əsərlər olmuş və əgər belə demək mümkündürse) bu ilk ədəbi məcmuədir və buna görə də xüsusi diqqət verildi və bunu Qafqaz Arxeologiya Komissiyası Aktlarının 1881-ci ildə çıxan 8-ci cildindəki 1834-cü ilin fevral ayının 8-də Xalq Maarif Naziri gizli müşavir S.S.Uvarovun göndərdiyi 64 nömrəli məktubun bu sözləri də təsdiqləyir:

«Yerli dilləri, xüsusən Aderbeydjan dilini yaxşı öyrənən şagirdlər- pyc uşaqları təriflənilsin, məktəbin pedaqoji şurası lazımlı bilsə, belə şagirdlər qızıl və gümüş medallarla təltif edilsinlər» (səh, 99).

Bu göstəriş və tapşırıq hər şeydən əvvəl əyalətlərdə idarəcilik sistemini nizamlayıb möhkəmləndirməklə bağlı idi və o illərdə, Azərbaycan dili Qafqaz xalqlarının əsas ünsiyyət vasitəsi sayılırdı.

Yazılan dərsliklər də məhz bu məqsədə xidmət etmək vəzifəsini daşıyırıdı. Rus məktəblərində Azərbaycan dili və

ədəbiyyatının öyrənilməsinə verilən belə diqqət, göründüyü kimi siyasi məzmundan xali deyildir.

Həqiqi mülki müşavir baron A.N.Nikolainin raportunda göstərilir ki, Xalq Maarif Naziri litoqraf üsulu ilə çıxan «Tatarskaya xrestomatiya» kitabı özünün xüsusi məktubu ilə Peterburqa universitetin Şərq dilləri fakültəsinə rəyə göndərmişdir.

Fakültədə baxıb qərar vermişdilər ki, hazırkı vəziyyətdə bu «Müntəxəbat» Azərbaycan dilini və ədəbiyyatını öyrənmək baxımından kafi sayla bilməz. Deməli, onun üstündə yenidən «işləmək» lazım idi. Lakin bu zaman Mirzə Şəfi yaşamırı və bütün çətinlik İvan Qriqoryevin üzərinə düşürdü, bu sahədə o, səyini əsirgəmədi, erməni xəbisliyi ilə yazılın qərəzli «rəyi» təkzib (bu rəy erməni L.Z. Budaqovun təhrikilə yazılmışdır) etməkdə çəşqinqılıq göstərdi, geniş cavab hazırlayıb baron A. N. Nikolainə təqdim etdi.

O da, müəllifin bu cavabını dərsliklə birlikdə baxılmaq üçün yenidən Peterburqa, universitetin professorlarına göndərmişdir. Lakin yenə də bu dərsliyə müsbət rəy verilməmişdir.

Bu rəyi knyaz Aleksandr İvanovic Baryatinski 1858-ci ildə Qafqaz Maarif Nazirinə qaytarmışdır. Dərslik bu dəfə də Peterburqa universitetin «Türk-tatar dili» kafedrasına göndərilmişdir.

Kafedranın üç nəfər professoru (raportda adları göstərilmir). Lakin o zaman Şərq şöbəsində Mirzə Kazım bəy, L.Z.Budaqov və V.V.Qriqoryev işləyirdi. Bu dərslik L.Z. Budaqovun 1844-cü ildə cap etdirdiyi dərsliyi öz keyfiyyətinə görə məktəblərdən çıxartmışdır).

İvan Qriqoryevin «Müntəxəbatı...»nı və yazdığı izahatı çox «diqqətlə» oxuyub «təhlil etmiş» və belə nəticəyə gəlmişdilər ki, «Tatarskaya xrestomatiya Aderbeydjanskoqo nareçıya» Azərbaycan dilini və ədəbiyyatını öyrənmək üçün hazırlanısa da, bu dərsliyin mətni lügətlə də heç bir əhəmiyyətə malik vəsait deyildir» (səh 757).

Lakin xəbis erməni L.Z.Budaqov özü də hiss etmədən gizli müşavir S.S.Uvarova göndərdiyi bir məktubda isə etiraf etmişdir ki, M.Ş.Vazeh və İvan Qriqoryevin bu kitabı Qafqaz məktəblərində ən yaxşı dərslik kimi qəbul olunmuşdur. Belə bir dərslik - Azərbaycan dilini öyrənmək, ermənilərin gəlmə olduqlarını, onların dillərinin heç kəsə lazım olmadığını təsdiqləyir.

Ümumiyyətlə, bu «Müntəxəbat...» təkmilləşdirilmiş şəkildə lügətlə birlikdə professorları «razi sala bilməsə də», təkrar nəşrinə icazə verilməsə də, hər-halda Təbriz nəşrindən Gəncə, Şuşa, Naxçıvan, Ordubad, Nuxa, Şamaxı, Cəbrail, Kürdəmir, Qazax, Bakı, İrəvan mahalının azərbaycanlılar yaşayan Çobankərə<sup>1</sup> Qaçaparaq (Xoçaparaq) Mehmandar, Xatınarxi, Cəfərabad, Sərvanlar, Böyük Vedi, Qəmərli, Uluxanlı, Kolanlı, Ağcaqışlaq, Ağhamzali, Qarğabazar, Gürcüsanda Məngilis, Borçalı və başqa kənd məktəblərində istifadə olunurdu.

Mirzə Şəfi Vazehin öyrənilməsində Azərbaycan Elmlər Akademiyasının ziyalıları səmərəli fəaliyyətlərini əsirgəməmişlər.

Ulu öndər Heydər Əliyev 1993-cü il sentyabrın 21-də demişdir: «Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyani yaradan adamlar, Azərbaycanın böyük alımları çox böyük şücaət göstərmişdir. Ötən dövrdə bu akademianın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir».

<sup>1</sup> Ehtimala görə Peçeniklərin bir qolu Coban (Çobanilər) adlanırdı. Cənubi Qafqazın Rusiya-tərəfindən işğalından sonra bu eldən 200 ailə İrana köçürülmüşdür. İrəvan əyalətində Böyük Çoban-Qara, Kiçik Çoban-Qara kəndləri Türkiyənin Arazqırığı kəndləridir. Akademik Budaq Budaqov bu kənddəndir. Əhalinin əsas dolanışığı dəvələrlə bağlı idi... (prof. S.Şükürov).

## MİRZƏ ŞƏFİ VAZEHİN ŞEİRLƏRİNİN M.V.NACI TƏRƏFİNDƏN ÇIXARILMIŞ SURƏTİ. MİRZƏ ŞƏFINİN HƏYATINDAN (1792 - 1852)

Yaradıcı insanların, elm adamlarının və sərkərdələrin tərcüməyi-halı yalnız onların deyil, bütövlükdə mənsub olduqları xalqın mədəni-siyasi həyatı ilə sırtlənir; tərcüməyi halda hər şey-nöqtə vergül də düz olmalıdır.

Bu deyilənlər əsasında Gəncə müdriki Mirzə Şəfi Vazehin həyatını nəzərdən keçirmək maariflənmiş ağıl sahiblərinin vəzifəsidir. Onu da deyək ki, Vazehin həyatı XX əsrədə daha çox araşdırılmış, az və çox dərəcədə öyrənilmişdir. Buna baxmayaraq yenə də diqqətdən yayınlanan, bir-birinə zidd fikirlər örtülü qalmışdır.

Almaniyalı Fridrix Bodenstedt ziddiyətləri yaranan kiçik faktları mürəkkəbləşdirmişdir. Sovet məkanında tədqiqatçılar gəncəli şairin irlisinin ona məxsus olduğunu müəyyənləşdirərkən hissə qapanıb Bodenstedti plagiatar adlandırmışlar.

Gözə çarpan faktların birində isə deyilir ki, Gəncənin işgalindən xeyli sonra M.Ş.Vazeh Cavad xanın qızı Püstəbəyimlə birlikdə İrana getməmişdir». A.A.Bakıxanov yazır: «Üçkilisə (Eçmiədzin) yaxınlığında, Qırxbulaq adlı yerdə ruslar Abbas Mirzəni məglub etdi.

Bu zaman sədriəzəm Mirzə Şəfi İrəvan qalasına gedib Məmməd xanı cürbəcür nəsihətlərə İran dövlətinə tərəfdar etdi».<sup>1</sup>

Bu zaman onun 32-33 yaşı var idi. Bu kiçik fakt sayilsa da Vazehin həyatına işq salır: Ermənilərin satqınlığı ilə 1826-cı ilin sonlarında İrəvana gələn rus qoşunlarına qarşı Cavad xanın böyük oğlu Uğurlu ağa qəhrəmancasına vuruşurdu və bu çar əsgərlərini qorxuya salmışdı.

<sup>1</sup> A.A.Bakıxanov «Gülüstan irəm». Bakı, 1951, səh. 193.

Onu bu mübarizədən çəkindirməyə çalışan Qribayedov «Uğurlu ağa zərərin yarısından qayıtmak xeyirli olar».<sup>1</sup>- deyə yazmışdır.

Bir neçə ədəbi-tədqiqat əsərlərində Ə.Ə. Səidzadə yazır ki: «Mirzə Şəfi gah Mirzə Məhəmməd Şəfi, gah da Mirzə Əhməd Şəfi» deyiminə də rast gəlirik. Bu da məlumdur ki, Mirzə Şəfi ilk əsərlərində özünü «Mühəmməd Şəfi də» adlandırmışdır. Başqa bir mənbədən isə məlum olur ki, Mirzə Şəfi ata babası tərəfdən Mühəmməddir, əslən gəncəlidir.

Mübahisə doğurmayan bir fakt da ondan ibarətdir ki, Vazehin atası Kərbəlayı Sadıq Cavad sarayında sayılıb-seçilən bənnə (memar) idi və onun böyük oğlu Əbdüləli (Ali) atasının yolu ilə getmiş, kiçik oğlu Şəfi oxuyub-yazmağa meyl etdiyinə görə dindar ata onu Şah Abbas məscidində mədrəsəyə vermişdir.

Deyilənə görə onun müəllimi dini elmiləri mükəmməl bilən, «Qurani-Kərimi» bəlağətlə əzbər oxuyan Molla Hüseyn Pişanamaz (1783-1859) balaca Şəfini açıqfikirli olduğuna görə danlar, suallarını cavabsız qoyar, amma cəza verməzdə. O, cəzanı uşağı qorxudub kütləşdirən əməl sayırdı... lakin sinifdə müəllimlə şagird arasında mübahisə Şəfinin mədrəsədən qaçmasını tezləşdirmişdir.

A.Berje yazır ki: «Gəncə mədrəsəsinin ruhaniləri gənc Şəfinin fikrindəki dəyişikliyi gördükdə ona dərs verməkdən imtina etdilər... Şairin yaradıcılığında ruhaniliyə qarşı nifrətin... oyanması bununla bağlıdır...».<sup>2</sup>

Mədrəsədən çıxdıqdan sonra məscid küçündə yaşayıb xəttatlıq edən Şəfi Hacı Abdulla ilə rastlaşır. Hacı Abdulla onun açıqfikirli olduğunu bildikdə himayəsinə götürür.

1823-1824-cü illərdə Gəncəyə gələn, soykökü dərinliyilə Nizami yurduna bağlı olan tacir Hacı Abdulla (...1831) uzun müddət İranda yaşamış və Bağdda ingilis işgalinə qarşı azadlıq istəyən xeyrəndiş dərvişlərin aksiyasına

qoşulmuş, Seyid Əttar (Türkəçarə dərman hazırlayan) adlı bir sufi dərvishin müridi olmuş, ondan Şaman və Şamanizm haqqında da məlumat almış və öz araşdırılmalarından öyrənmişdir ki, Şamanın kökləri çox qədimdir və əsasən təbiət hadisələrinə (yağış, qar, fırtına, günəş, ulduzlar və s.) inamı ifadə edir. Onun Mərkəzi və Şimali Asiyada yarandığı bildirilsə də, bu inamın müxtəlif formaları Uzaq Şərq, Şimal və Cənubi Amerika, hətta Avstraliya qitəsinə qədər geniş ərazidə yayılmışdır.

Şamanlıq inancı sistemi bir çox qədim türk qəbilələri arasında da yayılıb tanınmışdır. Bu dini təsəvvür kimi İslam, Buddizm, Xristianlıq, Lamaizmə xas inanclardan bəhrələnərək varlığını, hətta bu günə qədər qorumaqdadır.

Elmi ədəbiyyatda Şaman Şamanizm kimi qeyd olunur və adı bəşəriyyətin ən ibtidai dini təsəvvürlərindən olan Totemizm, Manizm və Fetişizmlə birgə çəkilir. Təməl prinsipləri sehr və caduya inam təşkil edən Şamanizmin hər hansı müqəddəs kitabı və qurucusu olmadığı kimi meydana gəlmə tarixi də məlum deyildir...

Şamanizmin sehribazlıq olduğunu yəqin etdikdən, sehrlə hakimiyyəti yoxmaq mümkün olmadığını bildikdən sonra üstünlüyü Bəhayiliyə verib bu təriqəti qəbul etmişdi. Bəhayi məzhəbi pərdəsi altında Şamanizmdən fərqli olaraq sufi Bəhayilər hakimiyyət uğrunda mübarizə aparan Peygəmbərlik iddiası əqidəsinə uyğun sayılırdılar.

Hacı Abdulla bunu özünün əsas əqidəsi saymış və bir sufi kimi müəllimi Seyid Əttara sadiq qalmışdır. Bütün bunları bildirdikdən sonra Hacı Abdulla Mirzə Şəfinin həyatında xüsusi rol oynamış, vəfatı zamanı varidatının müəyyən bir hissəsinin ona verilməsini də vəsiyyət etmişdir.

Bir məlumatda görə Hacı Abdulla Mirzə Şəfini Cavad xanın qızı Püstə xanımın yanında onun var-dövlətini siyahıya alan vəzifəyə təyin olunmasına kömək etmiş və buna görə ona «Mirzə» adı verilmişdir.

<sup>1</sup> А.С.Грибоедов. «Горе от ума. Письма и записки. Баку, 1989, стр. 250.

<sup>2</sup> У.К. Ениколов. Поэт Мирза Шафи. Баку, 1938, стр. 12.

«Mirzə» adı ilə A.Berje səhvə yol vermişdir: O, «Mirzə»ni xan qızının «məktub daşıyanı», poçtalyon kimi izah etmişdi. A.Berje «Mirzə»nin mənasını başa düşməmişdi...

Mirzə Şəfinin şəxsi həyatı barədə elə bir sənəd bilmirik. Onun vəfatından sonra vəsiyətnaməsi də olmayıb. Tiflis gimnaziyasının kiçik müəllimi Mirzə Şəfi subay olmuşdur.

Aradan bir il keçdikdən sonra, təsadüfən gəncəli Seyid Nisə Seyid Yəhya qızı Mirzə Şəfinin öldüyünü eşidir və Qafqaz Təhsil Naziri Uvarova ərizə göndərir, Vazehin arvadı olduğunu və buna görə ona təqaüd verilməsinə razılıq istəyir.

Seyid Nisənin bu ərizəsi Gəncə şəriət məhkəməsinə göndərilir. 12 oktyabr 1853-cü ildə ərizəyə belə bir cavab alınmışdır: «Tiflis gimnaziyasının müəllimi, mərhum Mirzə Şəfi Kərbəlayı Sadıq oğlu Vazehin Gəncə şəriət məhkəməsində nəki kəbini, heç siğəsi də olmayıb...» (səh. 21).

Göründüyü kimi Seyid Nisə Seyid Yəhya qızı Vazehin arvadı olmayıb. Lakin çar dövründə vəfat edən müəllimlərin ailəsinə yüksək məbləğdə təqaüd verildiyinə görə Seyid Nisə şəriət məhkəməsinin yazdıqları ilə razılaşmamış, tələbindən geri çəkilməmiş, 1859-cu ildə hökumətdən bir dəfəlik min manat təqaüd almışdır.

Bu təqaüd Seyid Nisəyə ömrünün axırına kimi verilmişdi? Arxiv sənədləri və onunla bir dövrdə yaşıyanlar durur. Bir də ki, ölüün arvadı olmağa nə var, ondan xeyir gəlsin, ölüler diriləri itham etmir...

Tarixi mənbələrdən, arxiv materiallarından, dərsliklərdən, dərs vəsaitlərindən, dövrü mətbuatdan məlumdur ki, Mirzə Şəfi Vazeh Kərbəlayı Sadıq oğlu həyatında evlənməmiş, ailə qurmamış, subay olmuşdur.

Deməli, Mirzə Şəfi Vazeh Kərbəlayı Sadıq oğlunun haqqında gəncəli Seyid Nisə Seyid Yəhya qızının Qafqaz Təhsil Naziri Uvarova göndərdiyi ərizə saxlaşdır, onun Mirzə Şəfi Vazehin qadını olması tamamilə yalandır. Onun məqsədi hökumətdən təqaüd almaq olmuş və 1859-cu ildə hökumətdən bir dəfəlik min manat təqaüd almışdır.

## QAFQAZDA MİRZƏ ŞƏFI AVROPADA FIRİDRİX BODENŞTEDT

Hörkəmlı şair, mahir müəllim Mirzə Şəfi Vazeh Kərbəlayı Sadıq oğlunun vəfatından sonra müxtəlif əhvalatlar başlamışdır. Belə ki, hər şey Mirzə Şəfinin ölümündən sonra başladı. Əgər 1844-cü ildə F.Bodenştet «Mən İrvandan qayıtdığım zaman, Mirzəyə bir para kiçik hədiyyələr gətirmişdim. O, bu hədiyyələri dostluq xatirəsi kimi qəbul etdi və öz əlilə yazılmış şeirlərindən mürəkkəb qurumamış dəftərini mənə bağışladı. «Ağılların açarı» sərlövhəsilə yazılın bu dəftərdə bizim müəllimin dünyagörüşünü ifadə edən həkimanə sözlər, uzun mühakimələr vardi. Bu şeir dəftərçəsinə o bir müqəddimə də yazmışdır»:

Mirzə Şəfi Vazehin həmin şeir dəftərinə yazdığı müqəddiməni eynilə burada oxucuların mütaliəsinə veririk:

«Şagirdim və dostum Bodenştedt əfəndinin mükkərərəca və iltimasına görə mən Mirzə Şəfi ona qəsidə, qəzəl, mürəbbat və məsnəvilərdən ibarət olan öz məcmuəyiasarımı hədiyyə edirəm».<sup>1</sup>

Fridrix Bodenştedt bu şeirləri özü ilə Almaniyaya aparmış və onların bir hissəsini ilk dəfə 1848-ci ildə Şutqartda «Şərqdə min bir gün», 1851-ci ildə Berlində «Mirzə Şəfinin şərqləri» adı ilə çap etdirmişdir.

Nəşr olunan bu şərqlər az müddət içərisində böyük şöhrət qazanmış və alman dilindən başqa rus, ingilis, fransız, italiyan, isveç, holland, norveç, danimarka, polyak, çex və qədim Yəhudidilinə də tərcümə edilmişdir.

Bu şöhrət Fridrix Bodenştedti şirnikdirdi və o, iyirmi beş il M.Ş.Vazehin şeirlərinin tərcüməcisi olduğunu 1873-cü ildə birdən-birə inkar etdi, Amerikada Universitet tələbələri qarşısında çıxışında «Yaxşı olar ki, mənə Vazeh deyəsiniz...»

<sup>1</sup> Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi, II cild. Bakı, 1944, səh. 41.

fikrini yaradıb özünü bu şeirlərin müəllifi elan etdi, Avropada ikitirəlik yaratdı.

1912-ci ildə Fransız F.Makler Tiflisdəki dostu Sunduqyanə (Sandıqçıya) məktub göndərib Qafqazda Mirzə Şəfi Vazeh adlı adamı tanıyıb-tanımadığını, şair olub-olmadığı barədə məlumat verməyi xahiş etdi. O da F.Köçərli ilə görüşmüştür.

Bu xahişin xeyirxahlıq məqsədi daşıdığını bilən F.Köçərli Vazehin kimliyini öyrənmək üçün bir çox ziyalı ilə görüşmiş, əldə etdiyi məlumatları Sunduqyanə vermək istəyəndə onun olduğunu qəzətdən oxumuşdur.

Deməli, məlumatlar Maklerə çatdırılmamışdı. Mirzə Şəfi Vazehin haqqında olan məsələ yalnız Avropada deyil, Qafqaz ziyalıları arasında da şübhə doğurmuşdur.

Mirzə Şəfinin ölümündən iyirmi bir il sonra başlayan bu inkarçılığı Adolf Berje də Zaqqafqaziya Şeyxüislamı Səlyaniyə istinad edib Mirzə Şəfinin şarılıyini inkar etdi və bununla da F.Bodenstedtin ədəbi sirqətinə bərəət qazandırdı.

Bundan sonra Rusiyada və Qərbi Avropada Mirzə Şəfi Vazehin şeirlərinin müəllifi Bodenstedt tanıdı, şeirlərin əsl müəllifi unuduldu. Sovet dövründə bu sahədə Əli Əjdər Seyidzadə, M.Rəfili, Yenikolapov və başqaları ciddi araşdırımlar apardılar.

Ancaq bu axtarışların hamısında Fridrix Bodenstedt plagiator adlandırıldı. Lakin bu hadisə XIX əsrin 70-ci ilindən başlayır. Alman tədqiqatçıları bu ədəbi sirqət sözünü qəbul etmir, ona pis münasibət bəsləyirlər.

Akif Bayramov XX əsrin 70-ci illərində bu məsələni alman ədəbiyyatşunaslarının tədqiqatlarını əsas götürüb «Y.Mundek Mirzə Şəfi haqqında» məqaləsində izah etmişdir. Məqaləni necə varsa eləcə də buraya köçürüb saxlayır və oxuların mütaliəsinə veririk.

Tarixi sənədlər və tarixi mənbələr, arxiv materialları, dərsliklər və xatırələr aydın göstərir ki, almaniyalı Fridrix Bodenstedt şair olmamış, şeir yazmamış, yalançı və riyakar olmuş, Mirzə Şəfi Vazehin şeirlərini Almaniyada tərcümə edib kitab şəklində nəşr etdirmişdir.

## Y.MUNDEK MİRZƏ ŞƏFI HAQQINDA

Mirzə Şəfi irsi 60-70-ci illərdə alman ədəbiyyatşunaslarının diqqətini ciddi surətdə cəlb etmişdir. 1971-ci ildə Qərbi Almaniyada, Hamburq şəhərində Y.Mundekin «Mirzə Şəfi və Fridrix Bodenstedt Azərbaycan ədəbiyyatşunaslığında» adlı kitabı çapdan çıxmışdır.

Müəllif Almaniyada və Sovet İttifaqında Mirzə Şəfi Vazehin həyat və yaradıcılığına aid əsərləri öyrənmiş, sistemləşdirmiş, maraqlı mülahizələr irəli sürmiş, əsas məsələlərin şərhini vermişdir.

Başlıca məsələ bundan ibarətdir ki, müasir alman ədəbiyyatşunasları Mirzə Şəfi Vazehin şəxsiyyətini, onun şairliyini tərəddüsüz qəbul edirlər.

Fridrix Bodenstedtin məlum plagiatlığı ilə yanaşı, onun Qərb aləmində Mirzə Şəfini tanıtması xidməti də həmin tədqiqatlarda mühüm yer tutur, ətraflı göstərilir.

Y.Mundek əsərinin «Giriş» hissəsində (səh.-5-7) kitabın yazılıma səbəblərini izah edir. Müəllif göstərir ki, 1967-ci ildə Tiflisə səyahət ərəfəsində F.Bodenstedtin «Şərqdə min bir gün» kitabını ilk dəfə oxumuşdur.

Tiflisin məftunedici gözəlliyi ilə bərabər F.Bodenstedtin xatırladığı «Gecə şərqi»də onun diqqətini cəlb etmişdir. Məhz Tiflisə və Gəncəyə görə bütün Avropa keçən əsrin II yarısından Mirzə Şəfini tanımışdır.

Y.Mundek bu qərara gəlir ki, Almaniyaya qayıtdıqda «Mirzə Şəfi nəğmələri»ni müəllifliyini öyrənmək məqsədilə axtarışa başlasın. Bu məqsədlə də alman, rus, Azərbaycan və başqa dillərdəki materialları öyrənir.

O, Azərbaycan alımlarınə minnətdarlığını bildirir ki, Mirzə Şəfiyə aid ədəbiyyatla onu ətraflı tanış etmişlər. Y.Mundek Moskvada Lenin adına kitabxana fondunda zəngin mənbələrlə tanış olmuşdur. Təəssüf edir ki, Mirzə Şəfi haqqında Azərbaycan dilində ədəbiyyat yox dərəcəsindədir.

Ə.Ə.Səidzadənin, M.Rəfilinin, İ.Yenikolopovun kitabları rus dilində çıxmışdır. Y.Mundek bütün ədəbiyyatı nəzərdən keçirib belə bir rəyə gəlir ki, Azərbaycan ədəbiyyatşunaslığı həmin problemi-Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını kifayət qədər tədqiq etməmişdir. O, Ə.Ə.Səidzadənin 1969-cu ildə çıxmış-«Mirzə Şəfi» kitabını bu sahədə istisna edir.

Y.Mundek alman müəlliflərindən Karl Zunder-meyerin 1930-cu ildə Kildə müdafiə və çap edilmiş «Fridrix Bodenstedt və Mirzə Şəfinin nəgmələri» dissertasiya işinin tamamilə birtərəfli yazıldığını, Almaniya sağ ədəbiyyat-nüşaslarının əhval-ruhiyyəsini ifadə etdiyini göstərir. Y.Mundekin əsəri aşağıdakı problemləri əhatə edir:

I. Mirzə Şəfi alman ədəbiyyatşunaslığında. Burada aşağıdakı məsələlər işıqlandırılır: Almaniyada Mirzə Şəfi ilə ilk tanışlıq, Adolf Berjenin Mirzə Şəfinin həyatı haqqında məqaləsi, H.Burgeşin Mirzə Şəfinin Tiflis şəhərində olmasına dair verdiyi məhdud məlumat.

F.Bodenstedtin öz «saxta» məlumatını elan etməsi.

Mirzə Şəfi istedadının alman tədqiqində Bodenstedtin əlavə məlumatından sonra keçdiyi yol.

«Mirzə Şəfi nəgmələri»ndən nümunələr.

II. Mirzə Şəfi irlərinə Sovet Azərbaycanında diqqətin artması.

III. Mirzə Şəfi haqqında Azərbaycan ədəbiyyat tarixçisi Ə.Ə.Səidzadənin son və geniş tədqiqatı. Ümumən onun əsərləri haqqında fikirlər, bu sahədə fikir ayrılıqları.

Mirzə Şəfi «Divani-hikmət»in banisi kimi.

Mirzə Şəfinin fəlsəfi görüşləri.

Məxəzlər: Alman məxəzləri; Azərbaycan və rus mənbələri və ikinci dərəcəli ədəbiyyat Ə.Ə.Səidzadənin tənqidi.

A.Berje tərəfindən verilən Mirzə Şəfi şeirlərinin mətnləri.

IV. Ümumazərbaycan ədəbiyyatşunaslığında Mirzə Şəfi haqqında tədqiqatın təkamül yolu.

Birinci bölmədə deyilir ki, hələ bir əsr bundan əvvəl Azərbaycan şairi Mirzə Şəfinin adı bütün Avropada yayılmışdır.

Y.Mundek Mirzə Şəfi irlisinin öyrənilməsi tarixində aşağıdakı maraqlı faktları gətirir.

Türkoloq German Vamberinin «Türk xalqı, onun etimoloji və etnoqrafik əlaqələri» (Leypsiq 1885) əsərində Mirzə Şəfi şair kimi xatırladılır.

Misirşunas Henrix Burgen 1860-ci ildə Tiflisdə Mirzə Şəfi ilə əlaqədar axtarış aparmış («Pruss səfirliyinin İrandan keçən səyahəti 1860-1861»-Leypsiqdə 1862-ci ildə çıxmışdır), Mirzə Şəfinin qəbrini tapmışdır, Mirzə Şəfinin qəbrini tapmaq, ona abidə qoyulması təklifini irəli sürmək istəmiş, lakin irləndən bir iz tapmamışdır.

1853-cü ildə «Brokqauz -Yefron ensiklopediyası»-nın onuncu nəşrində Mirzə Şəfi adlı gəncəli türk şairinin «nəgmələri»nin nəşri qeyd olunur, nəgmələr təriflənir.

Orada göstərilir ki, «Nəgmələr»i F.Bodenstedt sərbəst şəkildə almancaya tərcümə etmişdir. Lakin həmin ensiklopediyada Mirzə Şəfinin Qarağabda doğulması və sağ olması haqqında məlumat səhvdir. 1852-ci ildə, yəni ensiklopediyanın onuncu nəşrindən bir il əvvəl Mirzə Şəfi vəfat etmişdi.

1874-cü ildə Bodenstedt «Mirzə Şəfinin irləndən» adlı kitabındaki giriş və əlavədə Mirzə Şəfini «şair və böyük alim» kimi qiymətləndirir. O, bildirir ki, kitabdakı bir şerisi «Molla, şərab istəmişdir...» (bax: «Şərqedə min bir gün», 1-ci cild, səh.60) orijinaldan tərcümədir. Qalanlar özü tərəfindən sərbəst tərtib edilmişdir.

Ə.Ə.Səidzadə isə göstərir ki, həmin misralarla başlayan şeir Mirzə Şəfiyə deyil, Füzuliyyə məxsusdur. Füzulini yaxşı tanıyan Bodenstedt burada da səhvə yol vermişdir.

Y.Mundekin fikrincə Mirzə Şəfinin şairlik istədadi, zövqü və yaradıcılıq işi haqqında dünya şərqşünaslığına ən

müfəssəl verən F.Bodenstedtdir. F.Bodenstedt Mirzə Şəfidə özünü allaha qarşı qoymaq meyllərini, onun fəlsəfi müdrikliyini göstərir. Bəs belə olduğu təqdirdə Azərbaycan şairinin alman dilinə tərcümə olunmuş əsərlərindəki bəzi dini əlamətlər haradandır?

Y.Mundek qeyd edir ki, «Mirzə Şəfi ırsinə» dini ruhu F.Bodenstedt özü əlavə etmişdir.

Onu məşhurlaşdırın şair, səyyah, dramaturq, professor F.Bodenstedt 1849-1850-ci illərdə dərc etdirdiyi üç cildlik «Şərqdə min bir gün» əsəri ilə özünə ölməz abidə qoymuşdur.

Bundan sonra naşirlərin təşəbbüsü ilə 1851-ci ildə «Mirzə Şəfi nəgmələri» kitabı çıxmış və 1881-1922-ci illərdə həmin kitab yüz qırx doqquz dəfə nəşr eldilmişdir. 1922-ci ildən bəri «Nəgmələr» dərc edilmir.

Mirzə Şəfi nəgmələri əsas Avropa dillərinə, ruscaya, hətta yəhudili diliinə tərcümə olunmuşdur. Y.Mundek M.Şəfi Vazehin həyatı haqqında Sovet ensiklopediyasında, A.Berjenin məqaləsində və son əsərlərdə verilən məlumatı təhlil edir.

Y.Mundek daha sonra bildirir ki, F.Bodenstedt nəinki Mirzə Şəfinin bədii əsərləri, hətta həyatı haqqında da başqa mənbələrə nisbətən bəzi dəqiqliklər qeyd etmişdir.

1889-cu ildə F.Bodenstedt özünün 70 illik yubileyində (O, 1819-cu ildə Hannover yaxınlığında, Peynedə doğulmuşdur) demişdir ki, «Şərqdə min bir gün» kitabında öz müəlliminə sadıq qalmışdır.

Guya o öz müdrik müəlliminin yolu ilə gedərək, onun fikirlərinə sadıq qalaraq çoxlu şeirlər yazmışdır. Bundan hələ xeyli əvvəl, 1874-cü ildə F.Bodenstedt «Mirzə Şəfi nəgmələrdə və həqiqətdə» məqaləsində yazmışdır ki, o, Mirzə Şəfinin bir obraz kimi təcəssüm etmişdir.

F.Bodenstedtin bu iddiaları doktor Samyel Conson və şotland şairi Makfersonun böyük etirazına səbəb oldu. Bu etiraz və mübahisələr Qərbdə geniş miqyas aldı.

Mübahisənin möğzi ondan ibarət idi ki, Mirzə Şəfi şeirlərini bədii gücünə yalnız Göte kimi «Qərb-Şərq divanı» müəllifi yarada bilərdi. F.Bodenstedtin şairlik istedadının zəifliyi isə çoxdan məlum idi. Sonralar Almaniyada belə bir vəziyyət yarandı ki, hətta F.Bodenstedt özü yazdığı şeir, dram, novellaların orijinalliğina hamı şübhə ilə yanaşdı.

«XIX əsr alman ədəbiyyatı tarixi» əsərinin (Berlin, 1899, I nəşr) müəllifi Pixard Meyer F.Bodenstedti ittihad etməyə məcbur oldu.

1961-ci ildə Ernes Algerin Şutqartda çap olunmuş «XIX əsr də alman ədəbiyyatı» əsərində F.Bodenstedtin xidməti (Puşkin, Lermontov şeirlərinin, Xəyyam rübai'lərinin, Şekspir sonetlərinin tərcüməsi) yüksək qiymətləndirilsə də, o, Mirzə Şəfi ırsini kölgədə qoymağa çalışmışdır.

xxx xxx

xxxx

Bir epoxa arxada qalıb, bütün digər sahələrdə olduğu kimi ədəbiyyatın dünyaya, dünya ictimai-fikir araşdırılmalarına yeni məramla yanaşma tərzində təbii bir axarla müstəqil baxış dəyişməsi, baş verməsini müşahidə etmək, yeni tarixi faktlara söykənib yazmaq, həqiqəti ortaya çıxarmaq mümkündür.

Qabaqcadan vurğulayaq ki, ədəbiyyatda nəsillərarası baş verən müəyyən anlaşılmazlıqlarda Sovet dövründə bu amil aparıcı rol oynayırdı, qiymətləndirilirdi. Lakin şəxsiyyətin bütün tərəfləriylə onə çıxması, siyasi-ideoloji yükden azad olması klassiklərə yanaşmada bütün çərçivələrin aradan götürülməsi hakim tendensiyaya çevrilmişdir. Əlbəttə, bütün bunlar dünyada baş verən proseslərlə bir başa səsləşir.

Respublikamızın müstəqillik qazanmasından sonra dünyaya çıxışı, siyasi-iqtisadi münasibətlərin insanlararası əlaqələri yeni düz müstəviyə keçirilməsi bir-birindən qaynaqlanır və bir-biri ilə paralel şəkildə hərəkətdədir... Qadağan olunmuş mövzulara, klassikləri orijinal əsasında (Mirzə Şəfi Vazeh) tədqiqat vaxtı ilə uşaq marağının təqribən 1000

Amma indi ulu öndər Heydər Əliyevin «Biz tariximizi, ədəbiyyatımızı yenidən yazmalıyıq» - deməsi M.Ş.Vazehi orijinal əsasında, sovet dövründə deyilənləri ümumiləşdirib, yeni tərzdə qiymətləndiririk.

Əsil həqiqət bu yolla ortaya çıxın, biz buna çalışmışıq. Axı, dünya mədəniyyətinin hər bir sahəsində daha bu yoxdur, bütün mövzular (klassiklərin yeni fikirlə tədqiqi) açıq hesab olunur, bu da öz növbəsində ali insan mifinin dağılmasına gətirib çıxarır.

Bu yerdə «Tarix-tarixdir» deyən mütfəkkir Heydər Əliyevin fikrinin köklərini daha dərin qatlarda axtarmaq tələb olunur. Ədəbi üfüqün sonsuzluğunda Mirzə Şəfi Vazeh Kərbəlayı Sadiq oğlunun poeziyası Avropaya intiqrasıya olunduğu sevinc doğurur. Aydın olur ki, Şərq təfəkkürü, həmişə Qərb təfəkkürüni realliga yönəltmişdir.

Dünya mədəniyyətinin korifeylərinin Mirzə Şəfi Vazehə heyranlığı da bununla bağlıdır. Bu məsələyə xüsusi diqqət yetirməyimizin əsas səbəbi də budur. Belə ki, bu prosesdə «Psixi reallıq» «Psixika» və ya «Əql» qədər ziddiyyətli anlayışdır, onu məzmunu ilə şurur kimi başa düşürər, başqaları «qaranlıq» və ya «şüurləti» təsəvvürlərin mövcudluğunu mümkün sayırlar, üçüncülər psixika sahəsinə instinktləri aid edirlər, dördüncülər onları istisna edirlər.

Böyük əksəriyyət psixikanı beyin hüceyrələrindəki biokimyəvi proseslər məcmusu hesab edir, bəzilərinə görə isə məsələn- M.Ş.Vazehin poeziyasında məhz psixika beyin qabığını fəaliyyət göstərməyə məcbur edir, bu poeziyadır, Qərb təfəkkürü özünə tabe edir.

Fridrix Bodenstedtdə bu proses ola bilməzdi. O, Qərb təfəkküründən psixoloji tabusu ilə doydurulmuşdur. Lakin bu insana inanmaq qabiliyyətinin Tanrıni dərk etməyə imkan verdiyi dini baxışına qəti tərəfdar olmağa maneçilik törətmir.

Tamah və şöhrət hissi Bodenstedti Qərb təfəkküründən ayıra bilməmişdir. Buradan da Qərbin yeni bələsi – elm və din arasında zidiyyət ortaya çıxır.

Halbuki, Şərq təfəkküründə İslam müdrikliyi «Quran-Kərim» kimi Səmavi kitabı bağlıdır. Məhəmməd Əleyhisalama göylərdən göndərilən «Quran-Kərim»də elm və din, millətlər arasında fərq olmamışdı. Peyğəmbərimiz demişdir: «İnsan beşikdən qəbirə gedincəyədək oxumalıdır». Bu Şərq təfəkkürünün qaynaqlandığı ilk mənbədir. Nizaminin «Xəmsəsi» bu Səmavi kitabın dediyini özündə ehtiva etdiyinə görə Eyniştəyni qabaqlamışdı.

Biz doğrudan belə bir fikrə öyrənmişik ki, idrak özünün universal xarakterindən uzaq düşüb, nə vaxt isə yaxınlaşacaq və bu yaxınlaşma Şərq təfəkkürüne baş eyəcəkdir.

Qərb İslam sözünün müdriklik olduğunu təsdiq-ləyəcəkdir. Buna görə demək olar ki, idrak az və çox dərəcədə şəxsi iş, subyektiv, hətta ixtiyari fenomen kimi M.Ş.Vazehdə daha güclü olub, kökünə bağlıdır.

Şərq təfəkküründən yaratdığı poeziyada (nəzərdə M.Ş.Vazehdir) «həyat var» deyən Qərb təfəkkürüne bağlı olan Karl Marks haqlıdır.

Şərq təfəkküründə yaşamaq, yaratmaq, cəmiyyətə xidmət çağırışı fenomenlikdir. Qərb təfəkküründə monastrlarda güşənişinlik təbliğ olur. Tanrı bunu qəbul etmir.

Qadın və qızları, hətta oğlanları manastra salmaq dünyanın boş qalmasını tezləşdirməkdir. Şərq təfəkküründə bu yoxdur...

Mirzə Şəfi Vazeh haqqında bir çox tədqiqatçılar öz əsərlərində bəhs edir, onun fəaliyyətini yüksək qiymətləndirirlər. Misirşunas Henrix Burgen 1960-cı ildə Tiflisdə Mirzə Şəfi haqqında axtarış aparmış, 1862-ci ildə nəşr olunmuş kitabında onun fəaliyyətini düzgün qiymətləndirmişdir.

Y.Mundek Mirzə Şəfi Vazeh Kərbəlayı Sadiq oğlunun tərcüməyi-halı və yaradıcılığı haqqında əhəmiyyətli məlumat verir, onun fəaliyyətini yüksək qiymətləndirir.

## MİRZƏ ŞƏFİNİN MAARİFÇİLİYİ

Dövründən, ictimai-sosial və siyasi hadisələrin mürəkkəbliyində asılı olmayaraq, Azərbaycan ədəbiyyatında maarifçilik poeziyadan-Nizamidən başlamış, Nəsimi maarifçiliyi özünü təsdiqləmək üçün «Ənəlhəq» deyib üsyan etmiş, bu Füzulidə yüksək zirvəyə çatmış, Xətaidə formalaşmış, XIX əsrə əvvəlki mütəfəkkirlərdən fərqli olapraq A.A.Bakıxanov və M.Ş.Vazeh kimi təşəkkül dövrü realist maarifçilərini yetirmişdir. Bu hər iki şəxsin maarifçiliyi onların müəllimliyini də özlərində ehtiva edir.

Maarifçilik, sadəcə olaraq maarifi xalq kütlələri arasında yaymaqdan ibarət deyildir. Maarifçilik, tarixi inkişafın müəyyən mərhələlərində yaranan və müəyyən siniflərin mənafisinə xidmət edən siyasi və ictimai bir hərəkətdir.

Maarifçilik, ümumiyyətlə, təhkimçilik hüququnun və onun iqtisadi, ictimai, hüquq sahələrində doğurduğu nəticələrin əlehinə çıxan və bu ictimai quruluşun məngənəsində əzilən xalq kütlələrinin, xüsusilə kəndlilərin hüququnu müdafiə edən bir hərəkət kimi tarixdə məlumdur.

Əlbəttə, bu hərəkətin məramnaməsində avam kütlələri maarifləndirmək və bu yolla onlara öz hüququnu başa salıb onları oyatmaq əsas yer tutur ki, maarifçilik də bununla əlaqədardır.

Bu maarifçilərin birinci xarakter xüsusiyyəti 60-cı illərin maarifçilərinin xarakter xüsusiyyətinə bənzəyir. Bu maarifçilərin ikinci əsas xüsusiyyəti, - maarifi, özünü idarəni, azadlığı, Avropa həyat tərzlərini və ümumiyyətlə Azərbaycanın hər cəhətdən avropalaşmasını qızgın müdafiə etməkdən ibarətdir.

Nəhayət, «maarifçinin» üçüncü xarakter xüsusiyyəti xalq kütlələrinin və başlıca olaraq kəndlilərin (maarifçilər dövründə hələ tamamilə azad edilməmişdir, ya da yenicə azad edilməkdə idilər) mənafeni müdafiə etməkdədir, təhkimçilik

hüququnun və onun bütün qalıqlarının aradan qaldırılması nəticəsində ümumi rifahın yaranacağına səmimiyyətlə inanmaq və buna səmimiyyətlə kömək etmək arzusudur.

Deməli, maarifçilik hərəkat, ümumiyyətlə, feodalizmin sarsılmağa başladığı bir dövrdə kəndli sinfinin ideologiyası olaraq meydana çıxır.

Maarifçilik hərəkatı Azərbaycanda da zorla Rusiyaya birləşdirilmə dövründən sonra, feodalizmin çürümə dövründə kəndli sinfinin ideologiyası olaraq yaranmışdır.

XIX əsr Azərbaycan ədəbiyyatında maarifçilik üç inkişaf mərhələsi keçirir: - Birincisi ilk təşəkkül dövrü, ikincisi kamal dövrü, üçüncüsü süqut dövrü.

Birinci mərhələ A.A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh kimi az-çox realizmə meyl göstərən şair və yazıçıların simasında meydana çıxır.

Bu, 30-40-cı illəri əhatə edir və A.A.Bakıxanov bu dövrün-təşəkkül dövrünün realist maarifçisi kimi diqqət mərkəzində önemlidir.

Yaradıcılığının birinci dövründə məsnəvi şəklində yazdığı bir sıra mənzum hekayə və romantik şeirlər, «Təhzübə əxlaq» və pedaqoji əsəri: «Kitabi-nəsihət» və «Nəsihətnamə» əsərləri ilə müasirlərinə istiqamət vermişdir.

A.Bakıxanov yazır:

Dila, əzm eylə bülbül sifət gülzarə, bismillah,  
Muradın olsa meyl etmək fəqani- zarə, bismillah.  
Görkəmli Mirzə Şəfi buna belə bir nəzirə yazmışdır:  
Gözlərinin kim aşiqə məxmur şəklin göstərər,  
Əhli-füqərə mərdum məgrur şəklin göstərər.  
Qamətini yadılə çəkdim bəski ah atəşin,  
Xatırəm nar şəcərdən tur şəklin göstərir.

İyirmi dörd misradan ibarət qəzəllərində Füzulinin təsiri daha aydın hiss edilir.

Tacım ah, göz yaşım Təxt, leşkərim dərddir, qəmim ölkəm,  
Mən eşqə sultan olsam da sənin eşqindir sultanım.

Göz yaşım taxt, ahım tac, dərd qoşun, qəm məmləkətimdir,

Mən eşqə sultan olsam da, sənin eşqindir sultanıma  
sevgilimin kuyunin qədası, eşq mülküün sultaniyam, gəl ey  
canım olan sevgilim! Gəl ki, sənsiz hicrandan canım dodağına  
çatıbdır. Dodağını dadağım üstə qoy sonra canım al.

Gəl ey canım ki, hicrimdə dodağa çatdı bu canım,  
Dodağın qoy dodağıma, özün al can, cananım.  
Sənin atəşli cöhrəndən iki xislət doğub məndə:  
Gözüm ağlar, özüm yannam, inan ey çeşmi-məstanı.  
Bu qəzəlin məqtə beytində isə oxuyuruq:  
O yarın zülfü ruyindin sən ümid gözləmə,  
Vazeh tutarsan Çini-Maćini, əlində vardır, imkanın.

Təfsiri belədir: Vazeh o dilbərin zülfindən və üzündən  
ümid gözləmə, əgər canımın canı, ürəyimin qanı hərəkətdən  
qalmayıb kömək edərsə Çini-Maćini tutaram. Əks təqdirdə  
eşqin əsasında casusluq edən, onun bədənini hərəkətə gətirən  
qan yorular, qocalıq üst gələr, bədən soyuyar, rütubət artar,  
soyuq türubət sümüklərə tökülər, ağrılar başlayar... Bu baş  
verməsin deyə, eşq-aşiq, məşuq öz canlarının təbibi olmalı,  
vücudlarının qədrini bilməlidir. Qan bədənin casusu, qulaqlar  
xəbərçi olsalar da hər iki tərəfin: eşq və aşiqin onlara ehtiyacı  
danılmazdır.

On dörd misralıq qəzəlində eşqsız insan susuz quyuya  
bənzədir, ürək ölü sayılır, sevən ürəyin və şəxsin  
ülviliyindən danışır, imanlı insanı məhəbbətsiz təsəvvür etmir.  
Məhəbbəti kamil insansa həyalidir və aşiqin əsiri olduğuna  
görə özünü bəxtiyar sayır və deyir:

İki dünyani verrəm sən baxanda,  
Mənə eşqin bu sövdası əyandır.  
Necə Vazeh, əsiri olmayım mən,  
Bu eşqin qarşısında Qaf yalandır.

Belə olduqda niyə Vazeh eşqin əsiri olmasın?! Axi,  
əzəmətli Qaf dağı başını eşqin ayağına qoymaqla heç bir şey  
itirmir, məhəbbəti artırır. Vazeh deyir: O düşüncə var olsun ki,  
o eşq haqqındadır. Eşq Allahın insana bəxş etdiyi mənəvi  
nemətdir. Nizami demişkən:

Eşqsız olsayıdı xılqətin canı,  
Dirilik sarmazdı bütün dünyani.

Mirzə Şəfi Vazeh Kərbəlayı Sadıq oğlu eşqin  
vurğunudur, onu çox yüksək qiymətləndirir, «Məktubun  
intizarında» adlı poemasında aşiq və məşuqi tərənnüm edir.

Bu baxımdan «Məktubun intzarında» lirik poemasında  
eşq (aşiq) məktubun intzarını çəkir. Məktub göndərən və onu  
həsrətlə gözləyən eşq hər iki halda insandır: - Aşiq və məşuq.

Məsnəvi formasında yazılan bu poema M.Ş.Vazehin  
indiyənədək orijinalı əlimizdə olmayan «Sədi və Şah»,  
«Teymur» və «Dərviş» kimi süjetli mənzum əsərlərindən  
mövzusuna görə də seçilir.

İkinci tərəfdən yüz yetmiş misralıq bu poema haqqında  
Həmid Məmmədzadə yazar ki, Vazehin öz xəttidir və həcm  
etibarı ilə onun yaradıcılığında mühüm yer tutur.

Ədəbiyyat tarixində yuxarıda adlarını çəkdiyimiz  
əsərlərə «poema» deyilməsi doğru deyildir, mənzum hekayə  
deyilsə daha düzgün olardı.

Bu da məlumdur ki, Mirzə Şəfinin Honnevarlı  
Bodenstedt tərəfindən tərcümə olunmuş şeirlərinin birinci  
hissəsi onun Gəncədə sevdiyi qızı – Züleyxanın eşqinə aid  
olan şeirlərdir. Vazehin Züleyxa adlı bir qızı sevməsini yalnız  
Bodenstedt deyil, başqa tədqiqatçılar da təsdiq edirlər.

I.K.Yenikolopov 1938-ci ildə Bakıda çap etdirdiyi  
«Şair Mirzə Şəfi» kitabında arxiv sənədlərində Züleyxa  
haqqında məlumat olduğunu qeyd edibdir. Cox güman ki,  
«Məktubun intzarında» poeması Züleyxaya həsr olmuşdur.

Tiflisdə yaşayan şair görünür Gəncədən – Züleyxadan məktub gözləyir, yarının hicrindən şikayətlənir, onun fəraqından kipriklərinin xəncər olub ürək qanının gözlərindən axıtdığını, könlündən göy gurultusu kimi ucalan nələ-əfqandan didələrindən leysan yağışı kimi yağan damcılari təsvir edir.

Dilsiz yollardan gələn karvanı qarşılıamağa tələsir, sevgilisindən xəbər tutmaq isteyir. Ümidi boşça çıxır. Həsrətdən kövrəlir, qəm-qüssəsi getdikcə artır. Aşıq, kədərin artıran fələkdən şikayətlənir. Talehinə qarşı üşyan edir. «Nə olaydı ki, heç aşinalıq (məhəbbət) olmayıyadı» - deyir.

Nəhayət, Aşıq-Mirzə Şəfi Vazeh Heyran xanım Dümbülü kimi səhər mehinə müraciət edir: «Yalvarır ki, sevdiyimi görsən ona dərdimi deməyə tələsmə, əvvəlcə başına dolan, onun ala gözlərindən öp.

Əgər lütf eləyiib öz aşiqinin əhvalindən xəbər tutmaq istəsə de ki, «Nə gecəsi var, nə də gündüzü... Səndən sonra aşiqın yazı xəzan olub, abi-həyat onun gözündən itibdir, susuyan adamın su dalınca heyran-heyran baxdığı kimi, o da yana-yana sevgilisini axtarır. Ağlamaqdən gözləri kor, qulaqları kar olub... Belə gedərsə, onların görüşməsi yəqin ki, məhşərə qalar...».

«Məktub intizarında» poemasında olduğu kimi, Vazehin lirik şeirlərində də aşiq-məşəq ünsiyəti təkrar olunursa, bu yeknəsəklik deyildir. Məhəbbətdə yeknəsəklik yoxdur. Şair hər dəfə eşqin vüsətində dayanan məhəbbətə hər dəfə yeni ruh, yeni məna verir və bunu bacarıır.

Bu bacarıq Allah vergisidir, ona görə də sevgi tərənnüm edən parçada aşiqin keçirdiyi müxtəlif ruhi halları təsvir edəndə hissə qapanmir. O bilir ki, hissələr həmişə eyni axarla getmir, bu da şiltaqlıq yaradır. Axı, «Hisslərin şiltaqlığı, məhəbbətin bədbəxtliyidir»- demişlər. Lakin M.Ş.Vazeh bu şiltaqlığı, bacarığı qədər öz həkimanə sözləri ilə düz müstəvi üzərinə yolunu azmağa qoymayıb demişlər:

Xoş olsun ol könül, eşqə məkandır,  
Var olsun ol fikir, eşqə həyandır.

Və  
Dideyi bə didar dust dəstdir ağuş yar.  
Eşq əz an suniyaz hüsн əzan suyun niyaz  
Sədr hürrim qəbul dər xur hər xam nist.

Mirzə Şəfi Vazehin könlü eşqə tamamilə məkan olmuşdur. Onun fikri eşqin əsasında həqiqəti dərk edir.

Deməli, Mirzə Şəfi Vazeh Kərbəlayı Sadıq oğlu əməksevər, vətənpərvər, bütün varlığı ilə eşqə vurulmuş sənətkardır. Mirzə Şəfi Vazehin ayrı-ayrı sevgi təرانələrində onun şair xəyalı ilə ürəkdən deyilmiş şirin və mənalı sözləri həyat simfoniyasıdır. Bu da insana gözəl təsir edir.

Şair, bir sevgi nəğməsində öz sevgisinə müraciət edib deyir: «Sən mənim saatlarımı şirinləşdirdin, fəqət tez ötüb keçdin və qəlbimdə elə bir od qoydun ki, bu, od səhrada yanın atəşə bənzər».

Mirzə Şəfi Vazeh bu atəşi «Səhrada yanın atəşə» ona görə bənzədir ki, onu - səhra atəşini söndürmək mümkün deyildir.

Eyni sevgi mövzusunda yazılın digər şeirlərində, «Məktubun intizarında» poemasında şair sevgi haqqında deyir: «Gecə yasəmən öz rahiyyadar ətrini ətrafa səpərkən, ulduzlar parlarkən, bütün dünya yuxuya dalarkən, bütün ətraf sakitikən məhəbbət oyaqdır.

Məhəbbəti fəlsəfiləşdirənlər məhəbbətin oyaqlığını görmüş, ya da özlərini dərrakalı göstərmək məqsədi daşıyırlar. Məhəbbətin fəlsəfəsi insanı hissərlə bağlıdır, bu da idrakin mahiyyətidir».

Bu da həqiqətdir ki, Mirzə Şəfi Vazehin məhəbbəti tərənnüm edən şeirlərində müasir ictimai həyat öz əksini tapmışdır və bu şeirlər əsas etibarilə intim psixoloji baxımdan duyğuları ifadə edir.

Lakin bu şeirlərdə dərin həyat motivləri, məhəbbətin fəlsəfəsi, insan hissələrinin çarpanlaşması və dünyəviliyin tərənnümü onları bu dövrdəki antrealist, maarifçilikdən uzaq

qəzəl epiqonçuluğuna qəsidə və mərsiyə ədəbiyyatına qarşı qoyur.

«Məktubun intizarında» poemasından başqa, toplanılıb kitaba daxil edilən qəzəl və şeirlərin heç biri orijinal olmayıb, Salman Mümtazın dediyi kimi, Mirzə Şəfinin bizə gəlib çatan irsi onun bilavasitə özü tərəfindən deyil, ya F.Bodenstedtin alman dilinə tərcümələri, ya da müasirləri və dostlarının: - Mirzə Mehdi Naci, Mirzə Nəsrulla Nasırın əlyazmalarından götürülmüşdür. Hər iki şəxs «Divani hikmət» ədəbi məclisinin üzvü olmuş və Mirzə Şəfinin «Göstərir» rədifli bu şerinə də nəzirə yazmışlar-

Səbzə puş olmuş qədəmin rüxsar- atəşgünülə,  
Museyi-İmrana guya tur şəkilin göstərir.

Vazehin yaxın dostlarından olan Fazıl xan Şeyda (Molla Məhəmməd) və Qafqaz sərdarı Voronsovun öz saatını açıb qoluna bağladığı Şeyx İbrahim Qüdsi də nəzirə yazmışdır. Məsələn:

Naci: - Tiğn almış dəstinə ol çeşm cəlladın sənin,  
Cana qəsd etmək dilər məxmur şəklin göstərir.

Nasir: - Cism zarimdən çıxar hicrinin əlindən nalələr,  
Belə bir təndir tənim tənbür şəklin göstərir.

Şeyx İbrahim: -  
Kəhrü badik (Kəhrüba tək) rəng zərdim sanağa  
bihudə kim,  
Dərd eşqə uğramış, rəncur şəklin göstərir.

xxx xxx

XIX əsr Azərbaycan üçün uğurlu olmadı. Rus çarı Azərbaycanı tabeliyinə bağladı. 1813-cü il oktyabrın 12-də Rus-İran dövlətləri arasında bağlanan «Gülüstan» əhdnaməsinə əsasən İran dövləti həmişəlik olaraq Qarabağ, Gəncə, Talyş, Şəki, Şirvan, Bakı, Dərbənd, İrəvan, Naxçıvan xanlıqlarını Rusiyaya verdi.

Nikolayın zor gücünə özünə tabe etdiyi bu xanlıqlarda qayda-qanun yaratmaq üçün rus məmurlarını ailələrilə birlikdə xanlıqlara köçürüdü.

Məmur uşaqlarının oxuması üçün 1830-cu ildə Şuşada, 1831-ci ildə Nuxada, 1832-ci ildə Bakıda, 1833-cü ildə Gəncədə, 1837-ci ildə Şamaxı və Naxçıvanda məktəblər açıldı.

Bu məktəblərdə azərbaycanlı uşaqlarının oxumasına da icazə verildi. Əsas məqsəd çar özünə sədaqətli – Azərbaycan və rus dilini mükəmməl bilən tələbələr hazırlamaq idi.

Bu siyaset guya yerli əhalini savadlandırmaq məqsədi daşıyırı. Gəncədə açılan məktəb də bu siyasetlə bağlı idi.

Görkəmli şair və mahir müəllim, əməksevər və vətənpərvər insan Mirzə Şəfi Vazeh də burada kolleqrafiyadan dərs deyirdi. Bu məktəb onun dünyagörüşünü artırır, təlimin yeni metodlarını öyrədirdi.

Onu da deyək ki, M.Ş.Vazeh ilk pedaqoji fəaliyyətə məscid mədrəsəsindən başlamış və burada M.F.Axundzadəyə dərs demiş, onu yeni ideyalara maraq göstərməyə yönəltmişdir.

Tiflis gimnaziyasında Azərbaycan dilinə ehtiyac yarananda Mirzə Fətəli Axundzadə müəlliminin Gəncədən Tiflisə çağrılmasını gimnaziya direktoruna məsləhət görmüş, gimnaziyanın hesabına ona ev kirələmiş və bu vəsait Maarif müdürü Uvarovun razılığı ilə olmuşdur.

Mirzə Şəfi Vazehin pedaqoji fəaliyyətinin ikinci mərhələsi Tiflis gimnaziyası ilə bağlıdır. O, burada İ.I.Qriqoryevlə birlikdə «Kitabi-türkü» adlı dərslik hazırlanmışdır, «Divani-hikmət» ədəbi məclisini burada davam etdirmişdir.

O, burada rus ədəbiyyatından Aleksandr Veltmanın (Şərq poeziyasının mənəvi yetginliyi hiss olunurdu) şeirlərini xoşladığı üçün onlardan bəzilərini fars dilinə tərcümə etmişdi. Bu tərcümələrdən yalnız «Aydın fəcri nə üçün duman bürüdü» şeirinin tərcüməsi bizə gəlib çatmışdır.

Aleksandr Veltmanın əsərləri ilə onun maraqlanmasının səbəbi hər ikisinin dünyagörüşü arasındaki yaxınlıq ilə əlaqədar idi. XIX əsrin 40-cı illərində yaşayan rus şairi öz şeirlərində demokratik xırda-burjua ziyalalarının əhvali-ruhiyəsini tərənnüm edirdi ki, bu da xırda sənətkar təbəqəsi içərisindən çıxan Mirzə Şəfi Vazehin ruhuna uyğun gəlirdi.

M.Ş.Vazeh 1820-ci illərdə Gəncədə təşkil etdiyi «Divani-hikmət» (Hikmət – evi.) ədəbi məclisini sonralar Tiflis gimnaziyasında da davam etdirmişdir.

Tiflisdə davam etdirilən «Divani - hikmət» məclisində iştirak edənlərin əksəriyyəti onun şagirdləri və yaxın dostları idi. Gəncə məclisindən fərqli olaraq Tiflisdə təşkil olunan «Divani - hikmət» beynəlmiləlçi idi.

Divani-hikmət» məclisində A.A.Bakıxanov, İ.İ. Qriqor-yev, M.F.Axundzadə, Mirzə Yusif, Vidadi, Ağa İsmayıll Zəbih, Fazıl xan Şeyda, X.Abovyan, F.Bodenştedt, Mirzə Mehdi Zəbih, Q.Rozen, L.Z.Budaqov kimi tanınmış ziyalalar iştirak edirdi.

Məclisin (bütovlük də Azərbaycanda fəaliyyət göstərən məclislərin hamısında) iştirakçılarının çoxu M. Füzuli və M. P.Vaqif ədəbi məktəblərinə mənsub olan dünyagörüşləri yetkin insanlar idi.

Onların əksəriyyəti nəzirə yazuşalar da, hər birisinin özünəməxsus bədii ifadə vasitələri, sözü və bədii naxışı olmuşdur. Vaqif ədəbi məktəbinin nümayəndələri isə əsasən qoşma şəklində yazmağa meyl göstərmişlər.

M.Füzuli ədəbi məktəbinə mənsub olanların əsərlərində dövrəndən şikayət («Fələklər yandı ahımdan, muradı şəmi yanmazmı») əsas yer tutduğu halda, Vaqif ədəbi məktəbinin nümayəndələri gözəlin xarici görkəmini-gözünü, qasıını, təsvir edir; «Kür qıraqını seyrangah edən» telli, toqqalı gəlini behişt hurisi adlandırdı.

«Divani-hikmət»in üzvlərinin yaradıcılığında sevgi motivləri ilə bir sıradə ictimai motivlər də güclüdür. İctimai motivlərin güclülüyü Q.Zakirin «Çıxmazı qurtulaq dərdi-

bəladan, gündə bir zaqonu görən canımız» sözlərini yada salır. Q.Zakir gözəllərin xaricini deyil, mənəvi aləmini tərənnüm edirdi. Əsil gözəllik mənəvi aləmdir.

«Divani-hikmət» məclisinin əsas xüsusiyyətlərindən biri yaxşı şeir yazmaq uğrunda yarış, qızgrün ədəbi və fəlsəfi mübahisələr gedirdi; F.Bodenştedt yazar ki, bu mübahisələrin çoxu Mirzə Şəfi Vazehlə Abbasqulu ağa Bakıxanov arasında cərəyan edirdi.

«Divani-hikmət»də ən əvvəl şeir oxunur və sonra oxunan şeir haqqında mübahisə açılır və bu şeirlərə çox zaman Vazeh qiymət verirdi. Məclisin sədri Mirzə Şəfi Vazehin özü idi. Bu da təbii idi. Ona görə ki, Tiflisdə «Divani-hikmət» məclisinin bünövrəsini qoyan, bu müqəddəs məclisi yaradan Mirzə Şəfi Vazeh olmuşdur.

Mirzə Şəfi Vazeh bu dövrün görkəmlı, əməksevər, vətənpərvər, qayğıkeş, tələbkar və müdrik tarixi şəxsiyyəti olmuş, ümumxalq məhəbbəti qazanmışdır.

F.BODENSTEDTİN «MİRZƏ ŞƏFİ HAQQINDA  
XATIRƏLƏR» KİTABINDAKI BU ŞERLƏRİN ALMAN  
DİLİNDEN TƏRCÜMƏSİ AKİF BAYRAMOVA  
MƏXSUSDUR

Şərab müdrik adamların içkisidir,  
O, gözəl əhval-ruhiyyənin mənbəyidir.

\*\*\*

Molla, şərab təmizdir,  
Günahdır onu təhqir etmək.  
Həqiqəti də axtarsan onda taparsan  
Ayaqlarım məni bilərək məscidə gətirməyib,  
Sərxoş idim, yolumu azıb gəlmışəm.

\*\*\*

Məhəbbətin əzabı belimi əydi,  
Kimdən ötrü, soruşma.  
Mənə ayrılığın zəhərini verdi,  
Kimin əliylə, soruşma.

\*\*\*

Sərin külək, əs o yerə ki, tanışdır oralar sənə.  
Ona şirin söz söylə, o söz ki, bəllidir sənə.  
Kədərli cavab istəməm, o, bil, yaddır mənə.  
Şəfa versə gətir, etiraf edərsən nə bəllidir sənə!

\*\*\*

Həm inkar, həm də nifrət,  
Qəzəb timsalıdır tikan.  
Gözəl səni inkar (rədd) etsə,  
Demək, verir sənə tikan.

Bir gözəl qız gül qönçəsi  
Tullayırsa mənə sarı.  
Bəxt üzümə gülür demək,  
Ölənəcən sevmək gərək.

Qızılıgülü versə o qız  
Ümidlərim hasil olar,  
Dilbər mənə qismət olar.  
Məhəbbəti qəlbə dolar.

\*\*\*

Hamətinin yanında sərvin qiyməti olmaz,  
Maralın gözləri də gözlərinə tay olmaz.  
Küləklərin gətirdiyi Shirazın ətri  
Nəfəsinin ətrilə, gülüm, yarışa bilməz.  
Dodaqlarından qopan inci kəlmənin yanında  
Heç nədir Hafızın oxuduğu şirin nəgmələr də.  
Bülbüllərin su kasası, o qızılıgülü butası,  
Bənzər rənginə al dodaqlarının sənin.  
Günəş nədir, Ay nədir, göydə sayrısan ulduzlar nə?  
Onlar camalını seyr edib sayrışırlar göylərdə.  
Özüm nəyəm, ürəyim nə, nəgmələrimin mənası nə?  
Qüdrətinin quluyam, yaşadıram gözəlliyyini nəgmələrimdə.

\*\*\*

Mənim qəlbimdə müqəddəs, səmimi bir duyğu  
Yaxınlaşıram, gülüm, sevgimin zirvəsinə.  
Oxuyuram, bax, bu nəgməni sırlı, arzulu,  
Sənə min sözü var, sualı var, söhbəti var.

Qəbul et onu, ya sevincə, ya da nifrətlə,  
Ya mənə tikan bağışla, ya qarşılıq gül-çiçəklə.  
Ya məni məhv elə, ya da ümid ver qəlbimə,  
Gözləyirəm etirafını, gülüm, cavab ver mənə.

\*\*\*

Nə mavi göylərdə uçan mələklərə,  
Nə çiçəkli çöllərdə qızılıgullərə,  
Nə əbədi günəşin şəfəqlərinə,  
İnan, dəyişmərəm Züleyxamı mən.

\*\*\*

Mələklərin qəlbində məhəbbət olmaz,  
Qızılıgül budağı da tikansız olmaz.

Günəş də gecələr itərər nurunu.  
Züleyxam itirməz gözəlliyini.  
Axtarib tapmadım heç yanda  
O Züleyxama tay cahanda.  
Gözəl, tikansız, əbədi eşqin macərasında  
Tayınıancaq özündə gördüm Zeylxamin.

\*\*\*

Əydi məhəbbət belimi  
Kimdən ötəri, soruşma.  
Ayrılıq zəhəri verdi mənə  
Kimin əliylə, soruşma.

\*\*\*

Bir vaxt ömrünün sonu gələcək,  
Xatırələr ulduzlara dönəcək.  
Onlar dərinliklərdən sayışaraq,  
Artıq gecənin düşdүünü söyləyəcək.

\*\*\*

Mən oxuduqca nəgmələrimi,  
Qızların sevincdən qəlbə kövrələr.  
Zümrüdtək incə sözlərim  
Saplara düzülüb sevinc gətirər.

Hurimin nəfəsilə dolmuş  
Sözlərim ətir qoxuyar.  
Sanki bir dəstə qızılğülü  
Hədiyyə vermiş mənə Züleyxam!

Təəccüb etməyin ki, nəgməkarın  
Qəlbə hikmətlə doludur.  
Hikmətlərimlə şıltaq gəncliyim,  
Anaq şerlərimdə qovuşur.

Eşqdir, məhəbbətdir müdrikliyim,  
Ondan öyrəndim sözü, söhbəti.

Qara gözlüm, gözəl mələyim  
Çevrilmiş nəgməmin sözlərinə.

Hikmətsiz olsa da nəgmələrim,  
Xoş gələr sizə, mənə bəllidir.  
Dodaqlarından qopan sözlərim,  
Çünki sevgilimin vəsfidir.

Cəmşidin cuşə gətirən şərabının  
Qüvvətinə bənzər onun qüdrəti.  
Hikmətin sərrini mənə açdırıan,  
Füsunkar aləmidir, bir də şöhrəti.

Gözəl səslənmirmi o nəgmələrim  
Qəlbləri oxşayan ahənglərimdə?  
Nəgmələrimin axını deyilmi  
Gözəlin yüngül qədəmləri?

\*\*\*

Nazlı canan, qəlbim sənin gözəlliylə bəzənir,  
Səma günəş şəfəqlərindən bəzənən kimi,  
Sən mənə, ey gül, camalını bəxş etməsəydin,  
Qaranlıq aləm olardı mənə zindan kimi.

Günəş işıqlandırmamasayı qaranlıqları,  
Dünya gözəlliklərə, inan, həsrət qalardı.  
Sənin gözəlliyyindən şəfəq alan anları,  
Qəlbim qızılğülü kimi xoş ətir saçardı.

\*\*\*

Nəgməni yaradan da sən, oxuyan da sən!  
Ancaq sənə bəzək verən rəssamam mən.  
Mənə öz əlinlə verdiyin təmiz mərmərdə  
Gözəllik yaradan heykəltəraşam mən.

Sən mənə ruh, fikir verirsən,  
Məndəancaq ağıl vardır.

Əgər ağlım mənə azlıq etsə,  
Onu ruhundan alıǵım ilhamla doldururam.

\*\*\*

İnsanın axmaqlığına  
Gülüm, kədərlənim mən?  
Başqalarının sözlərini  
Söyləyənləri söyümmü mən?

Axmaqlar yer üzündə olmasaydilar,  
Qiyməti olmazdı şerin, sənətin.  
Tərifə layiqdir müdrik sənətkar,  
Odur sənət aləminin hömrətli şahı.

\*\*\*

Müəllimim Hafız, məqsədim meydir,  
Onlardır gözəllikləri sevdiren mənə.  
Odur ki, vurğunam mən hər ikisinə.  
Gəzib-dolandıqcə Kama yetirəm,  
Gəlirəm sevinclə, deyirlər müdrikimiz gəlir.  
Gedirəm, qəlbləri kədər-qəm alar  
Əgər yoxamsa, demək, günəş qaralar.  
Qonaq qalaramsa, sevincdən könüllər açılar.  
Uzaq olmaq üçün Dinin pis əməllərindən,  
Daim allaha dua edib yalvarıram mən.  
Deyirəm məhəbbətdən qəlbim qoy cana gəlsin,  
Meyin özü məni pis əməllərdən gözləsin!  
Məni yaşayıb-yaratmağa sövq edən meydir,  
Qəlbimi oxşayan o, sanki, həzin bir neydir.  
Odur həyatın sırrını anladan mənə,  
Məni daim alışdırıb-yandıran.  
Odur mənə xeyir-dua verib yaşıtdıran.  
Oh, mey içində keçən fərəhli dəmlərim,  
Gözəl sevgilim qovuşan anlarım.  
Onu bağırma basıb xoşbəxt ölmək istərəm,  
Hər kəsə mən haqq yolunda «amin» dilərəm.

\*\*\*

Ürkək-ürkək addım atan nazənin,  
Düşünmə ki, qıvrım tellərinə toxunaram.

Bir busə keçəsə qəlbimdən gizlin,  
Düşünmə ki, al dodaqlara toxunaram,  
Allaha, Qurana inanan kim  
İnana bilərsən məhəbbətimə.

Başqaları məhəbbətinə kor olan kimi,  
Mənim məhəbbətim nur ciləyir səadətimə.  
Çünkü belə yazılıb taleyimə.  
Yad məhəbbət incitsə səni,  
At onu qəlbindən, sevindir məni.  
Əgər axtardığımı taparamsa mən,  
Başqası yad olar sevər qəlbimə,  
Çünkü belə yazılıb taleyimə.

İstəsən qəlbimi alıb aparmaq,  
Hazıram yolunda rəfiqin kimi.  
İstəsən məhəbbətini sinəmdə tapmaq  
Müraciət et sevən qəlbimə,  
Çünkü belə yazılıb taleyimə.

Ürəkdən gələn səsimi dinlə,  
Qəbul e tonu eşqimin ahəngi kimi.  
Ölüm yatağında cənnət məstliyindən  
Yaxşıdır bu dünyada sevib-sevilmək mənə.  
Çünkü belə yazılıb taleyimə.  
Səhər küləyində gələn qızılgül ətri  
O mənim qəlbimin hərarətindəndir.  
Məni bağışla, çılgın olsa da eşqim,  
Qovuşdurmuş məni səadətimə,  
Demək, belə yazılmış taleyimə.

\*\*\*

İnana bilmirəm, sevimli canan,  
O zərif ayaqların sənin  
Dünya qədər gözəlliyini necə daşıya bilsin

incə əlinə baxanda düşünürəm, mələyim,  
onlar insana

Necə xəsarə yetirə bilsin.  
Laləyə bənzər al dodaqlarını görəndə,  
Anlaya bilmirəm, gözəlim,  
Odlu öpüslərdən necə imtina etsin.  
Elə ki, baxıram o ağıllı gözlərinə,  
Fikirlər məni alıb aparır.  
Ülvi məhəbbət yolunda ona  
Çətin tay ola bilsin.

Səni hiss edirəm, mənə məhəbbətlə bax.  
Qəlbim səndən cana gəlir, sevimli qız.  
İnan, mənim ürəyimdir səni sevən yalnız.  
Bu füsunkar nəğməmə qulaq as bir an,  
Dodaqlarından sözülür eşqim, ilhamım,  
Mənim dodaqlarım qədər başqası  
Heç vaxt məhəbbətini bürüzə verməz.

\*\*\*

Yer, gözəl bir kürrədir,  
Asta-asta dövrə vurar.  
Kimi onda xoşbəxt yaşıar,  
Kimi də ki, ondan qaçar.

Mən xoşbəxtlərin xoşbəxtiyəm.  
Torpaq kimi dayağım var,  
Gen sinəmdə eşqi yaşıar,  
Qollarında qüvvəti var.

Axmaqların adətidir  
O dünyani tərif etmək,  
Gül camallı torpaq kimi  
Bir cananı seyr etməmək.  
Bədbəxtlikdir, inanın mənə  
Kor-koranə ömür sürmək.

Mollaların arzusudur  
Xoşbəxt olmaq o dünyada  
Çünki yoxdur onun haqqı  
Yaşamağa bu dünyada.  
Gözəllik yad, sevda ona biganədir,  
İnsanlıqda payı olmaz, divanədir.  
Allah deyə bayquş kimi haray salar,  
Mənası yox kəlamdan ilham alar.  
Gözəllik qarşısında diz çökərək,  
nəğmə deyib oxuyuram,  
Bu dünyaya səcdə edib,  
şair kimi yaşayıram.  
\*\*\*

Əlində titrər o nazik tellər,  
Sonsuz həyəcanla titrədi qəlbim.  
O incə, o şirin, dadlı nəğmələr,  
Fələyə qadırkı ruhumu mənim.  
Eşqim yüksəldi  
Fərəhlə bir an,  
Şövqə gəldi can.  
Qoy açın qanad,  
Sənin xəyalın.

Bir an da olsa qoy gülsün bu həyat,  
Məst etsin qəlbimi gözəl camalın.  
Hamıdan xoşbəxtəm bu dünyada mən,  
Səninlə bağlıdır bəxtiyarlığım.  
Əqlim də sən oldun, düşüncəm də sən,  
Sənsiz nəyə lazım mənim varlığım?  
Hüsnünün nurunu gördükcə bu dəm,  
Könül qaldı mat.  
Sanasan dövrəmdə rəqs etdi aləm,  
Bütün kainat  
bir nəğmə oldu.  
Füsunlu ahənglə qəlbimə doldu.  
Mən səni araram, ey əziz nigar,

Qoyma ki, arzum qəlbimdə qalsın,  
Təbiət məst olub, bizə oldu yar,  
Çalışır tez bizi ağuşa alsın.  
Onun şaqraq səsi vardır,  
Ürəyim səninlə  
Nə bəxtiyardır.<sup>1</sup>

\*\*\*

Yaxşı əsasdır badənin qızıl tutumu,  
Ən yaxşı ağız isə sərxoşun ağızıdır.

\*\*\*

Şərabın od-alovundan,  
Badənin sehrkar tutumundan  
Qaynar zəhər, qaynar həyat (ləzzət)  
Sərxoş şəxsin keyfiyyətlərdən,  
Bir də onun içmək qabiliyyətindən  
Qaynar gözəllik, qaynar alçaqlıq.

Alçaqlığın dərinliyinə batmış  
Yatar axmaq adam sərxoşluğundan.  
O içəndə tez sərxoş olar.  
Biz içəndə sevincə qərq oluruq,  
Hikmətin zirvəsinə ucalırıq.  
Gözəllik aləmini duyaraq,  
Məlakələrin dili ilə danışırıq.

Şərab da yağış kimidir,  
Palçıqda yatanın üstü palçıq olar.  
Gözəl zəmilər ürək oxşayır  
Hər kəs öz rahatlığını orda tapar.

\*\*\*

Gözəllikdə nöqsan olmaz  
Desəm yanılmaram, həm də

Gözəl qadında vəfa, məhəbbət  
Yoxdur, deyə bilmərəm.

\*\*\*

Mən sənə baxanda yanaqlarının  
Parlaq izlərini qəlbimdə daşıyıram,  
Bax, günəş də sənin yanaqlarının  
Parlaqlığında titrəyir.

\*\*\*

Qop yerindən, mənim parçalanmış ürəyim.  
Min yerə parçalan  
Min qiymətli şeylərdən daha çox ol.

\*\*\*

Yüngül beyin, soyuq ürək, Mirzə Şəfi,  
Sən öz məhəbbətini şerin kimi xirdalayırsan...

\*\*\*

Qoy sənə gənc qızın öpüşü,  
Bir də şərab çoxlu sevinc gətirsin.  
Çünki əvvəldən gəncliyə şıltاقlıq,  
Bir də məhəbbət bəxş edilib.

\*\*\*

Ay qız şərab gətir,  
Qızılıgülün fəslidir.  
Gəl birlikdə qızılıgullar arasıyla  
Peşmançılıq cığırında gəzək.

\*\*\*

Mən coşğun dənizdə çox səhayət etdim.  
Ölümlə üzbüüz gəldim, lakin ölüm yan keçdi.  
Elə ki, mirvari tapdım, dəniz mənə dəhşətli görünmədi.

\*\*\*

Biz yüksək məqsədimizə çatmağa can atırıq,  
Mən də sənin kimi.  
Bu yolda əsir düşürük,  
Mən də sənin kimi.  
Mən öz qəlbimi sənə verirəm,  
Sən də qəlbini mənə verirsən.

<sup>1</sup> A.Bakıxanov. Bədii əsərləri, Bakı, 1964, səh. 301.

Biz ayrı yaşacaq da,  
Lakin bir qəlbdəyik,  
Sən olan kimi, mən də elə.  
Ağlım mənim səni tutub,  
Məni sənin ala gözlərin.  
İki balıq təki asılmışq çəngəldən,  
Sən necə asılmışan, mən də elə.  
Hər halda biz balığa oxşamırıq,  
Biz bir cüt qartal kimi səmaya yüksəlirik,  
Sən necə yüksəlsən, mən də elə!

\*\*\*

Bizi hər tərəfdən təhlükə bürüsə,  
Gəlin qəmsiz yaşayaq.  
Şərab, qızılğıl, bir də qadınla  
qayğısız yaşayaq.  
Qoy riyakarlıq lovğalıqla, qərəz axmaqlıqla  
birləşsin.  
Gəlin nəzakətli ağıllıların müqəddəs dəstəsində olaq.  
Qabaqlar dini xurafata qarşı çıxan üsyankar sələflər  
İndi bizə aydın olan həqiqətin müjdəçiləri idilər.  
Peyğəmbərin iti qılincından da iti qılınca malikik.  
O haraya dəyərsə, kor belə qara göz xəstəliyindən  
müalicə olunur.  
Biz Günəşi, Ayı, ulduzları yerə endirək ki,  
Qoy onların ocağı nəgmələrlə alovlanınsı,  
Qoy gözəllik gümbəzinin nəzir alovuna dönsün.  
Biz sevinc xəbəri ilə gəlirik,  
Qoy bizə, gözəl göz, qırvım saçlardan başqa ayrı  
xəsarət qismə olmasın!

\*\*\*

Ayaqlarım altında coşğun, sarı rəngli Kür axır,  
Onun dalğaları günəş şəfəqləri altında rəqs edərək,  
bərəq vurub gülümsünür.  
Mənimsə qəlbim çəmənlikləri seyr edir,  
Ah, kaş həmişəlik belə olaydı.

Qırmızı rəngli kaxet şərabi qədəhdə şəfəq saçır,  
Mənim sevgilim isə qədəhimə şərab sürürlər,  
Mən şərabla birlikdə sanki onun baxışlarını da içirəm,  
Ah, kaş həmişəlik belə olaydı.

Günəş batır, qaş qaralır,  
Mənim qəlbimdəsə məhəbbət ulduzu  
Qaranlıqdan parlaq şəfəq çiləyir,  
Ah, kaş həmişəlik belə olaydı.

Mənim coşğun məhəbbətimin axını  
Sənin qara gözlərinin dənizinə axır,  
Gəl, ay qız! Qaş qaralır, heç kəs görünmür,  
Ah, kaş həmişəlik belə olaydı!

Dənizin gen sinəsinə günəş şəfəq saçır,  
Onun dalğalarında öz əks-sədasını tapır.  
Sən də günəş kimi nəgmələrimdə öz əksini tapırsan.  
Sənin şəfəqindən nəgmələrim nur alıb, cana gəlir!

Mən hiss edirəm ki, sənin nəfəsindir  
Hər tərəfində əsən,  
Hara baxıramsa, mənə elə gəlir ki, səni  
orada görürəm.

Mənim fikrim dənizdədir,  
Sən bəlkə orda yenicə batmışan ki,  
Günəş kimi səhərlər yenidən gözəl çıxasan.

\*\*\*

Avropadan gələn qəribin şərəfinə oxuyuruq.  
Onun hikmətinin zirvəsinə yolu uğurlu olsun.  
Onun zəhmətinin, qoçaq görkəminin,  
Gözəl atının, onun zərli-zibali geyiminin şərəfinə  
oxuyuruq.  
Güller səpirik uçub gələn ayaqlarının altına,  
Onun hikmətinin, düşüncəsinin

şərəfinə oxuyuruq.

Qərib, xoş gəlmisən bizim evə!

Sizə, öz çətin yolunuzda qalib gəlmeyiniz

şərəfinə oxuyuruq.

\*\*\*

De görüm, qızılgülün qiyməti olardımı,  
Bülbül bağda olmasayı?!

De görüm, saçlarının qiyməti olardımı  
Gərdənində höruklerin yellənməsəydi?

İstərdim o gözəl şux qaməti,  
İstərdim o qızılgül rəngli yanağını,

Dodaqlarından qopan bülbül səsini.  
Hansı bədənin qiyməti olardı

Aşiq gərdənini qucaqlaması?  
Oh, Fatma, qaytar mənim arzumu.

\*\*\*

Kim oxumaqda və ahəngində  
Hafız sənətinə ucala bilər?

Bu o deməkdir ki, yaxıq bir qaranquş  
Özünü qartalla müqayisə edər.

\*\*\*

Mirzə Şəfi, necə məhəbbətlə səslənir,  
Sənin ahəngində hikmətlərin.

Nəğmələrin danışığında səslənir,  
Danışığın nəğmələrində ülviləşir.

\*\*\*

Şah öz ziynəti, varı ilə tanınar,  
Şair isə öz səsi, öz mənliyi ilə seçilər.

\*\*\*

Mirzə Yusif, kefim kökdür şərabdan,  
Səninlə sözləşmək gərəyim deyil.

Həyatını özün zəhərləyirsən,  
Haqla yaşayana həyat cənnət olar, bil.  
Mirzə Yusif daim qaşqabaqlı dolanar,  
Bəyənməz heç kəsi, sevməz heç kəsi.

Özünü hamidan ağıllı sanar,  
İstəyir ki, hamı ona bənzəsin.

Öküz maymaq olar, üzü də gülməz,  
Yersiz böyürtüsü də qulaq batırar.

Bülbül ilə o heç zaman yarışa bilməz  
Çünki bülbülün zərif, incə səsi var.

\*\*\*

Mirzə Yusif çox qəribə oglandır,  
Günəş parıltısı xoş gəlməz ona.

Əlinə qızılgül heç zaman almaz,  
Tikanları ox olub batar canına.

Tək özün bəyənər, tək özün sevər,  
Xəyalı göylərdə gəzər həmişə,

Həqiqət axtarmaq istəsə əgər,  
Həqiqi sənətə salmaz bir nəzər.

Mirzə Şəfi onun aldadıcı görkəmindən,  
Kədərindən onunçün gözəl bir nəgmə yazar.

\*\*\*

Sənin baxışların oxtək qəlbə sancılır,  
Sən ki, bunu yaxşı bilirsən?

Bəs mənim baxışlarımdan niyə qızarırsan!  
Söylə, nədir buna çarə!

Raziyam, canan, öldürməyinə,  
ancaq icazə ver

Xərif qızartıları görməyimə,  
\*\*\*

Həyat camını sixib dodaqlarına,  
Tüllər üzərində uzanmış canan.

Xərif qızartı çökür yanaqlarına,  
Külək duvağını yellədən zaman.

Günəşdək yandıqca al yanaqları,  
Əqlimi itirir bal dodaqları.

İstərəm diz çöküb bu zaman, bu dəm,  
Mən öz günəşimə səcdə eyləyəm.

\*\*\*

Ziyali Adama bənzəyir Mirzə Yusif,  
Gah Hafizi oxuyur, gah da Qurani,  
Gah Camini oxuyur, gah da «Gülüstanı»,  
Gah Xaqaniyə, Sədiyə atır göz,  
Hərədən bir üsul, hərədən bir söz,  
Hərədən bir gözəl misra götürür,  
Sonra özgələrin dediklərindən  
Bzüyçün bir şer çələngi hörür.  
Mirzə Şəfi parlaq bir ulduz,  
Qəlbə daim işıqlı bir gündüz,  
Sinəsi çıçəkli bir bağça-bağdır,  
Onun hər sətrinin öz ətri vardır.

\*\*\*

Ulduz işıqsız olunca,  
İşiq ulduzsuz olsun.  
Örtük ciyidsiz olunca,  
Ciyid örtüksüz olsun.  
Cibsız pul olunca,  
Pulsuz cib olsun.  
Şərab şüşəsiz olunca,  
Şuşə şərabsız olsun.

\*\*\*

Mənim qəlbim elə bir dənizdir ki,  
Orda boran da var, dalğa da.  
Aşib-daşmağına söz olmaz,  
Onun dərinliyində gözəl incilər yatar.

\*\*\*

Ulduzlar min illərdir.  
Səpilib asimana,  
Bir sevda həsrətilə  
Baxarlar yana-yana.  
Gözəl bir dildə onlar

Danışır milyon ildir.  
Heç bilçilər də bilmir  
Dilləri necə dildir.

Mən isə öyrənmişəm  
Onlaradır xitabım.  
Yarın ulduz camalı  
Əzəl gündən olubdur  
Dil öyrədən kitabım.

\*\*\*

Dindarlar pis əməllərini,  
Dərd çəkən qəmli görünməyi,  
Ümidlə yaşıyan gələcəyi,  
Ustadlar isə əqlin gücünü sevər.

\*\*\*

Mirzə Şəfi, badəni qaldıranda  
Dodaqlarından süzülən pis sözə belə  
Xoş bir xəbər kimi sərxoşun da  
Qəlbini şadlandırır.  
Onlar bunu hər saat hiss edirlər ki,  
Həyatda axmaqlığa qarşı  
Mənim qəlbimdə hikmət dolu  
Bir qədəh qalxır.

\*\*\*

Əgər sən nəzərlərini göyə dikib, allahdan,  
Şeytandan danışmaq istəyirsənsə, yalan danış.  
Çünki bu yolda riya cəsarətə bərabər olur.

\*\*\*

Yaxşı dişənmiş bıçaq iti olar,  
Lakin koruş bıçaqla bundan yaxşı kəsirlər.

\*\*\*

Mən oxuyanda sevənlərlə sevənin,  
«Böyüklərin» qarşısında günahkartək  
baş əyməyin.  
Özündən kiçiklərin qarşısında lovğalanma,

Bil, hikmət nəğmələrdə şöhrətləndirilər.  
İkiüzlü yanına gələndə dedim:  
Kim ki, özlüyündə müqəddəsdir o allahdır.  
Kim ki, onun adına nifrət edir, söyür,  
O öz müqəddəsliyində yəqin bir kinayə daşıyır.

Mən gözəlliyi, məhəbbəti, şərabı tərifləyəndə,  
Bu, mənə min ahəngli tərifdən irəlidir.

Ey Abdullanın oğlu Mirzə Şəfi,  
Alçaqlıqdır mollanın ikiüzlüyü.  
Sevgi aləmində, şərab məclisində  
Unutma ala gözləri, bir də dolu qədəhin şəfəqini sən.

Gözəllikdən, məhəbbətdən, şərabdan ləzzət alanda,  
Həyatda yaşamağım məni gözəlləşdirir.  
Eşidəndə ki əsəbiləşib məni söyürlər,  
Bütün dünya birdən məni kədərləndirir.

Onlar dini ziddiyyətləri ilə,  
Göyə inanıb ona xidmət etmək istəyirlər.  
Lakin intiqam hissi damarlarında coşur,  
Nifrət isə sifətlərinə rəng verir.

Əllərində ölüm qılınçı,  
Onlar bizdən inam və peşmançılıq tələb edirlər.  
Onlar elə hesab edirlər ki, bu yaxşı yolda  
allah da onlarladır.

Lakin mən deyirəm: allah pis əməllərdən uzaqdır.  
Nifrət allahsızlıqdır, məhəbbət allahlılıq.

Kim xoşbəxtırsə, o, yaxşı adamdır.  
Bu özünü hər addımda göstərir.  
Kim ki yer üzündə pis əməllərlə məşğuldur,

O öz cəzasını özü ilə daşıyır!  
Əs, ey dəhşətli dindar,  
Nifrət və alçaqlıq qulu.  
Sən xoşbəxt, yaxşı adam deyilsən.  
Sənin bizə nifrətin sənin öz cəzandır!

Xoşbəxt adam həyata xoşbəxtlik gətirir,  
O, bunu başqalarından almır.  
Yaxşılıq ondan gəlir, ona da qayıtmalıdır,  
Çünki əzəldən bu ona verilib!

Nə qədər ki mən yaxşı şərabdan dadıb,  
Gözəl biliklə silahlanmışam,  
Qorxma alçaqlığa, pis yola yuvarlanıam.

Bəzi məhəbbət incilərinin parıltısı sırlı qalardı  
Yaxşı şərab ətri dəyib onu oyatmasayıd.  
Nə qədər ki mən yaxşı şərab içirəm,  
Xoş zarafatımla öz əqlimi göstərirəm,  
Onda mənim böyüklüyümü dərinliyimdə axtar!

Ustad qədər heç kəs şərabın ləzzətini duya bilməz.  
Çünki bizim içkidə qiymətləndirdiyimiz şey axmaqlar  
üçün əlçatmazdır!

Şərabla çiçəkli çəməni əfsaeyə döndərmək olar,  
Orada allahın nəfəsi duyular, gözəlliyyin ruhu orda gəzər!  
Güllər ayaqlarımız altında çiçək açır,  
Ulduzlar başımızın üstündə sayrışır,  
Biri yaxından bizi oxşayır, o biri  
Uzaqdan bizi salamlayır.

Necə xoş bir aləmdir, hər addımdımda  
Sevinc üzümə gülür. Sanki bütün  
Kainat ulduzlarını bir dəstə çiçəktək  
özümlə daşıyıram.

Allahın əmri ilə günəş yanır,  
Bütün dünyaya şəfəq salır.  
Onun əmrilə qızılgül açır  
Ətirli çiçək çəmənində.  
Onun əmri ilə dağlar qatarlaşır,  
Yer üzündə yüksəlirlər.  
Küləyə də əmr edib ki, əsib coşsun  
Canlı həyatımıza min rəng versin.

Quşlara uçmaq üçün qanad verilib,  
Dənizə də öz səsi, öz ahəngi.  
Mənə də nəgmə oxumaq qismət olub ki,  
Qulaqlarınız onu eşitsin.

Günəş niyə yanır,  
Külək, dalğa nə oxuyur,  
Qızılgül niyə açır,  
Göydə coşan nədir, yağan nə,

Onları ancaq mən duyuram,  
Nəgmələrimdə həvəslə oxuyuram.

Bu dünya allah bizə nə veribsə,  
Ona zaman deyilər.  
Biz öləndən sonra o dünyaya əbədiyyət deyilər.  
Bizi bədbəxtliyə, xoşbəxtliyə zaman hazırlayırlar.  
Sonra ölüm körpü salır mavi əbədiyyətə.

Biz öləndən sonra pisliyimizdən,  
yaxşılığımızdan ayrılıraq.  
Mən isə ürəkdən sevinərək deyirəm:  
Kim zamanı dərk edirsə, o xoşbəxtidir zamanında.  
O da xoşbəxt qalacaq ədəbiyyətdə.  
Gecə yuxumda göydən ayrıldı, bir mələk gəldi üstümə.  
Çünkü onu göydən qovmuşdular.  
Onun da yerdəkilər kimi nöqsanı çox idi.

Buna görə də o, yerlə göyü səhv salmışdı.  
Allah məhşur günü ona dedi:  
Hər şey necə varsa, elə də qalmalıdır.  
Səmada səma sıfəti öz parlaqlığı ilə olmalıdır.

Yerin şərabı, nəgməsi, məhəbbəti var.  
Səmanın da öz xeyir-duası var.  
Nə qədər ki sənin ürəyin yerə bağlıdır,  
Gərək yer gözəlliyyinə adət edəsən.

Kim ki həyatda yaxşılığa çalışır,  
Mənim rəhmim yerə nə verə bilər?  
Onun yer üzündə o qədər günahı olar ki,  
Göyə qalxsa belə, xoşbəxt ola bilməz!

\*\*\*

Oh, qəlbim ağır bir təsirdən  
Necə məhəbbətlə döyüñür,  
Sən yüngül qədəmlərinə  
Qarşımızdan ötüb gendəndə.

Valehedici ab çarşabın  
Kürəyində yelləndikcə,  
Sanki gözlərində alışır  
Qəribə bir alov.

Çoxlu qara, burma tellərin  
Boynuna dolaşır oynasır.  
Sinən bu örtükdə  
Elə bil ki, bədənidə darıxır.

Vücudunda olan bu hərəkət, bu sövq  
Əqlimi alıb aparır, ağır bir təsirdən  
Qəlbimdə məhəbbət baş qaldırır.  
Sən yüngül qədəmlərinə qarşımızdan keçəndə.  
Mavi səma paltarını geymək üçün

Nərgizlər, qızılgüllər açır.  
Al-qırmızı ipək tumanın altında  
balaca, zərif ayaqların bir aləmdir.  
İncə, totuq əllərin,  
Şirin dodaqların da sanki sehrlənmiş,  
sonsuz bir aləmdir.

Oh, ağır bir təsirdən  
Qəlbimdə məhəbbət baş qaldılar,  
Sən yüngül qədəmlərinlə qarşısından  
ötüb keçəndə!  
\*\*\*

Gözəl qız, sənin tellərinin etrini  
Külək Hafızın qəbrinə aparsa,  
Onun sakit qəlbindən minlərlə  
Gözəl güllər baş qaldılar.  
\*\*\*

Canlar verib, sənin kimi canə yetmişəm.  
Rəhm eylə ki, yetincə sənə canə yetmişəm.  
Halim deyib, muradıma yetsəm əcəb deyil,  
Bir bəndəyəm ki, dərgahi-Sultanə yetmişəm.

Muri-məhəqqirəm ki, sərasımə çox gəzib,  
Nagah barigahi-Süleymana yetmişəm.  
Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm,  
Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm.  
\*\*\*

Sən mənə sarı əyil, gözəl tumurcuq,  
Nə istəyirəmsə yerinə yetir.  
Mən sənə qulluq edib bəsləyəcəyəm,  
Sən mənim qoynumda istəniləcəksən.  
Gözəl bir gülə dönəcəksən.  
\*\*\*

Qovla qəmini incə məhəbbətin,  
Şirin nəğmələrinin ahəngi ilə.  
Özünə bir misal qızılguldən,

Bir misal da bülbüldən götür.

Qızılgül, o rəng qönçəsi  
Palçıqsız yerdən çıxmaz.  
Nəğmə vurğunu sarı bülbülün  
Qidasıdır qurdalar.

\*\*\*

Mirzə Şəfi, sənin o böyük ağlin  
Güclə başında yer tapıbdır.  
Necə olub ki, o balaca ağı əllər  
Ürəyini, ağlini qarət edibdir?

\*\*\*

Görüşmək, sevişmək, seçmək.  
Burada danışmağa nə var, de görək.  
\*\*\*

Gözəl qızların camalını görəndə  
Sanki gözlərimə inanmiram mən.  
Bilmirəm gözlərimdə həqiqətmi yuxuya dönmüş.  
Yoxsa yuxu həqiqətə.  
\*\*\*

Sənin sehrlənmiş o baxışın məni sevindirir.  
Getdikcə təsir edir, qəlbimi alovlandırır.  
Bəxtimin o parlaq qəribəliyində.  
Ehtiramla qulaq as, şirin həyatım,  
Bir sual verirəm sənə:  
O baxışlar həsrətləmi zillənmiş mənə,  
Bildir bir işarənlə bu sırrı mənə!  
Sənin icazənlə nazını çəksəm,  
Ağuşumda əlçatmaz olarsan.  
Qəlbim mənim də şadlıqla dolu,  
Olmazdı sevincimin həddi-hüdudu!  
Möcüzəli taleyimdə səadətimi anlarıma,  
Anlarımı səadətə qatardım.  
İllər boyu mən xoşbəxt yaşardım!

## XACATUR ABOVYANIN MİRZƏ ŞƏFİ HAQQINDA RAPORTU

XIX əsr erməni demokratik-maarifçi ədəbiyyatın görkəmli nümayəndəsi, 1837-ci il yanvarın 30-da Zaqafqaziya məktəblərinin direktoru Qessenmyullerin Tiflis qəza məktəblərindən birinə tarix və hesabdan dərs deməyə göndərdiyi Xacatur Abovyan təyinat aldığı yerə gələrkən orda M.F.Axundzadənin işlədiyini görmür. Bir pedaqoji kollektivdə fəaliyyət göstərən iki xalqın maarifpərvəri dostlaşır. Lakin M.F.Axundzadə bu məktəbdə çox işləyə bilmir. O, 1840-ci ildə xəstəliyinə görə müəllimlikdən azad olunmasını ərizə ilə xahiş edir və yerinə M.Ş.Vazehi məsləhət bilir. X.Abovyan dostunun zəmanəti ilə Zaqafqaziya məktəblərinin direktoruna aşağıdakı məzmunda belə bir raport yazıb:

Zaqafqaziya məktəblərinin baş müfəttişi cənab Nikolay Nikolayeviç Yenopfinə Tiflisdəki qəza məktəbinin şatlı müdirlinin vəzifəsini aparandan

### RAPORT

Yerli qəza məktəbində tatar (Azərbaycan S.A.) dili müəlliminin vəzifəsi üçün Gəncə müsəlmanlarından biri, Mirzə Şəfi Sadıq oğlu adlı bir şəxs ərizə təqdim etmişdir. Həmin şəxs haqqında eyni dinə mənsub olan yüksək rütbəli ruhanilər, bütün namuslu tatarlar yaxşı şahidlik verirlər.

Mən özüm bir neçə dəfə adı çəkilən Mirzənin xasiyyətləri haqqında xəbər tutaraq, onun məktəbimizə verəcəyi mənəfəti nəzərə alaraq, həmin vəzifənin ona verilməsinə dair yazdığı xaişnaməni sənədlərlə birlikdə Sizə təqdim edirəm.

Şatlı müdirlin vəzifəsini aparan  
X.Abovyan.  
Tiflis, 3 may 1840-cı il.

X.Abovyan Tiflis maarif idarəsinə göndərdiyi 12 noyabr 1842-ci il tarixli raportunda isə Mirzə Şəfinin Azərbaycan dilinin tədrisinin yaxşı apardığından razi qaldığını bildirir.

Bu tarixi sənəd Gürcüstan SSR Dövlət Arxiv, məktəblər şöbəsi, fond 19, xüsusi sənəd 1, səh: 312. saxlanılır.

A.Səmədov  
filologiya və pedaqoji  
elmləri doktoru, professor

## NƏTİCƏ

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, fitri istedadlı şair, böyük maarifçi, mahir müəllim, əməksevər, vətənpərvər, qayğıkeş və tələbkar sənətkar Mirzə Şəfi Vazeh Kərbəlayı Sadiq oğlu (1792-1852) əbədiyaşar tarixi şəxsiyyətdir.

Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mirzə Şəfi Vazehin 220 illik yubleyinin keçirilməsi haqqında 3 fevral 2014-cü ildə Sərəncam vermişdir.

Sərəncamda deyilir ki, 2014-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyi tamam olur.

Vazeh Şərq poeziyasının çoxəsrlilik ənənələrini layiqincə yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getmişdir. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mirzə Şəfi Vazehi Şərq poeziyasını yaşatmış, insanpərvərliyi və mənəvi gözəlliyi tərənnüm edən sənətkar adlandırır, Mirzə Şəfi Vazehin yubleyinin təntənəli keçirilməsini göstərir.

Müstəqil dövrümüzdə Mirzə Şəfi Vazehin 220 illik yubleyi təntənəli keçirilir. Ədəbiyyat xalqın bədii təfəkkürü, obrazlı düşüncəsi, həyata, dünyaya, insana poetik münasibətinin ifadəsidir. Ədəbiyyat qüvvətli və çox əhəmiyyətli tərbiyə məktəbidir. Ədəbiyyat xalqın həyatı, mənəviyyatı ilə möhkəm bağlıdır və onun inkişafına əsaslı təkan verir.

XIX əsr realist Azərbaycan ədəbiyyatının inkişafında XIX əsr klassik rus ədəbiyyatı kömək etmişdir. Realizmin inkişafı bu dövrdə əsasən iki xətt üzrə gedirdi. Bunlardan biri Molla Pənah Vaqif (1717-1797) ədəbi məktəbi, digəri isə

Abbasqulu ağa Bakıxanov (1794-1847), İsmayııl bəy Qutqaşınlı (1806-1861) və Mirzə Şəfi Vazehin simasında yaranmış olan erkən maarifçilik xətti idi.

Həmin erkən maarifçiliyin A.A.Bakıxanov, İ.Qutqaşınlı və M.Ş.Vazeh simasında təzahür edən Azərbaycan maarifçiliyi özünün xarakterik xüsusiyyətləri ilə XVIII əsrin Qərbi Avropa maarifçilərinə yaxın idilər. Bu baxımdan Fridrix Martin Fon Bodenstedtin (1819-1892) Mirzə Şəfi Vazehin nəgmələrinin Avropada tanıdılmasında rolu başlıca yer tutur.

Qətiyyətlə demək olar ki, XIX əsrin 40-50-ci illərində Avropada tanınan və ümumxalq məhəbbəti qazanan, əsərləri oxuculara təlim-tərbiyəvi, bədii-estetik zövq və yüksək əxlaqi keyfiyyətlər aşlayan görkəmli vətənpərvər, maarifpərvər, humanist sənətkar Mirzə Şəfi Vazeh olmuşdur.

Mirzə Şəfi Vazehin şeirlərini Fridrix Bodenstedt alman dilinə tərcümə etmiş, 1850-ci ildə Berlində «Şərqdə min bir gün» adlı iki cildlik əsərini çap etdirir. Kitabda Mirzə Şəfi Vazehin haqqında «Gəncənin müdrik adamı» adlı maraqlı yazı və onun şeirlərindən nümunələr verir. Bundan sonra Fridrix Bodenstedt 1851-ci ildə Berlində alman dilində «Mirzə Şəfinin nəgmələri» adlı kitab nəşr etdirir.

Alman ədəbiyyatşunası O.Burger yazır ki, bu kitabdakı şeirlər o qədər gözəldir ki, onlar ayrıca kitabça halında 1917-ci ilə qədər iki yüz altmış dörd dəfə çap olunmuşdur.

Biz bu kitabda Mirzə Şəfi Vazehin mənali ömrünün salnaməsini, xüsusilə poeziyasının, «Divani-hikmət» ədəbi məclisinin şərhini tarixilik, elmlilik, pedaqoji-metodik prinsiplər əsasında təhlil edib yekunlaşdırmışıq.

Görkəmli ədəbiyyatşunas Salman Mümtazın, məşhur jurnalist Həsən bəy Məlikov Zərdabinin, Y.Mundekin, M.V.Nacinin, Akif Bayramovun, Əjdər Səidzadənin, Mikayıl Rəfilinin, Həmid Araslinin, Sadiq Şükürovun və başqa mütəxəssislərin Mirzə Şəfi Vazeh haqqında əsərləri, xatirələri, məqalələri diqqətlə nəzərdən keçirilir, tədqiq edilib şərhi verilir.

«Mirzə Şəfi Vazeh-220» adlı kitabda təhlil edilən əsas problemlərin şərhi mündəricatda göstərilən başlıqlar əsasında verilmişdir. Mirzə Şəfi Vazehin həyatı, yaradıcılığı, pedaqoji fəaliyyəti, «Divani-hikmət» ədəbi məclisi ətraflı şərh olunmuş və yekunlaşdırılmışdır.

Kitabda istifadə olunmuş ədəbiyyatın səliqəli siyahısı verilir, müəlliflər və mənbələr düzgün göstərilir.

«Mirzə Şəfi Vazeh-220» adlı kitabı oxuyan, Mirzə Şəfi Vazehi sevən, onun əsərlərindən bəhrələnən kütləvi oxuculardan, mütəxəssislərdən, ziyalılardan, alimlərdən, müəllimlərdən, universitetlərin, institutların, kolleclərin tələbələrindən, ümumtəhsil məktəblərinin müəllimlərindən, aspirant, dissertant və magistrlerdən xahiş edirik ki, kitab haqqında ədəbi-tənqidi qeydlərini bizə göndərsinlər. Bu münasibətlə onlara uzun ömür, cansağlığı, şərəfli yaradıcılıq fəaliyyətlərində parlaq uğurlar arzulayırıq».

## ƏDƏBİYYAT

1. Heydər Əliyev. Azərbaycan xalqının hünəri ədəbi yaşayacaqdır. Bakı, 1995.
2. Heydər Əliyev. Tarix tarixdir. Gəncə, 1996.
3. Heydər Əliyev. Mədəni irsimizin keşiyində, I, II kitab. Bakı, 2001.
4. Azərbaycan təhsil siyasəti (1998-2004), I kitab. Bakı, 2005.
5. Azərbaycan ədəbiyyatı tarixi, iki cilddə. Bakı, 1970.
6. Mir Cəlal, Pənah Xəlilov. Ədəbiyyatşunaslığın əsasları. Bakı, 1988.
7. Əlyar Səfərli, Xəlil Yusifli. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, 1998.
8. Feyzulla Qasımkadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1974.
9. Mir Cəlal, Firdun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1982.
10. Vaqif Vəliyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1970.
11. Gəncə (tarixi oçerk). Bakı, 1994.
12. Mirzə Şəfinin almanca nəğmələri. Berlin, 1851.
13. Mirzə Şəfinin ırsindən. Berlin, 1875.
14. Şərqdə min bir gün. Berlin, 1951.
15. Mirzə Şəfi Vazeh. Nəğmələr. Bakı, 1961.
16. Mirzə Şəfi Vazeh. Bakı, 1926.
17. Песни Мирзы Шафи в перевод У.Ейферта. Москва, 1930.
18. И.К.Ениколов. Поэт Мирза Шафи. Бакы, 1938.
19. M.Rəfili. Mirzə Şəfi və dünya ədəbiyyatı. Bakı, 1958.
20. Salman Mümtaz. Mirzə Şəfi Vazeh. Bakı, 1926.
21. Ə.Ə.Səidzadə. Mirzə Şəfi Vazeh. Bakı, 1929.
22. Ə.Ə.Səidzadə. Mirzə Şəfi Vazeh. Bakı, 1969.
23. Akif Bayramov. Mirzə Şəfinin ədəbi ırsı. Bakı, 1980.
24. Б.Марков. Навстречи. CAB. 1878.

25. Л.Н.Толстой. Полно сов.сочи. Л-М., 1934.
26. Sadiq Şükürov. Gəncə məktəblərinin tarixindən. Bakı, 1990.
27. Sadiq Şükürov. Gəncəli Vazehin nağılı. Bakı, 1998.
28. Sadiq Şükürov. XIX və XX əsr Azərbaycan ədəbiyyatına aid tədqiqlər. Bakı, 2002.
29. «Mirzə» povest. İrəvan, 1932.
30. Əlisa Nicat. Nəğməyə dönmüş ömr. Bakı, 1980.
31. Şəmistan Mikayılov. Elmi-metodik əsərlərdən seçmələr. Bakı, 2009.
32. Şəmistan Mikayılov. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1981.
33. Şamil Qurbanov. Ömrün fikir dünyası. Bakı, 1991.
34. Asya Bəkirova. Repressiyaya məruz qalmış yazıçıların yaradıcılığının ümumtəhsil məktəblərində öyrədilməsinə dair. Bakı, 1996.
35. Abbas Səmədov. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Gəncə, 2008.
36. Abbas Səmədov. Maarifpərvər Gəncə müəllimlərinin ədəbi-pedaqoji fəaliyyəti (1830-1920). Bakı, 1999.
37. Abbas Səmədov. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda təhsilə və təhsil xadimlərinə qayğısı. Gəncə, 2010.
38. Qara Namazov. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 2007.
39. Qara Namazov. Seçilmiş nəğmələr. Bakı, 2008.
40. C.Hacıyev. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1955.
41. Kamal Talibzadə. XX əsr Azərbaycan tənqidçi. Bakı, 1966.
42. F.Köçərli. Azərbaycan ədəbiyyatı tarixi, iki cilddə. Bakı, 1978, 1981.
43. Abbas Səmədov. Mirzə Fətəli Axundzadə-200. Gəncə, 2012.
44. Himalay Qasımov, Nəcəf Nəcəfov. XX əsr Azərbaycan ədəbiyyatşunaslığı məsələləri. Bakı, 2007.
45. Gəncə şəhərinin hərb tarixi və şəhidləri. Gəncə, 2013.

## MÜNDƏRİCAT

1. Ön söz.....	3
2. Mirzə Şəfi Vazehin hayatı.....	10
3. Mirzə Şəfi Vazehin yaradıcılığı.....	14
4. Mirzə Şəfi Vazehin «Divani-hikmət» ədəbi məclisi.....	28
5. Salman Mümtaz (1885-1941). Mirzə Şəfi.....	39
6. Həsən bəy Məlikovun L.N.Tolstoya məktubu.....	43
7. Cənnətməkan filosof Mirzə Şəfi.....	49
8. Məktubun intizarında.....	60
9. Mirzə Şəfin Vazehi Bodenstedt Avropada tanıtmışdır.....	72
10. Məhəbbətdə yaş yoxdur.....	77
11. Eşq idi Züleyxanı dünyasına qovuşdur.....	82
12. Azərbaycan ləhcəsində tatar müntəxəbatına erməni xəyanəti.....	85
13. Mirzə Şəfi Vazehin şeirlərinin M.V.Naci tərəfindən çıxarılmış surəti. Mirzə Şəfinin həyatından (1792-1852).....	91
14. Qafqazda Mirzə Şəfi Avropada Firidrix Bodenstedt....	95
15. Y.Mundek Mirzə Şəfi haqqında.....	97
16. Mirzə Şəfinin maarifçiliyi.....	104
17. F.Bodenstedtin «Mirzə Şəfi haqqında xatırələr» kitabının daxili bu şeirlərin alman dilindən tərcüməsi Akif Bayramova məxsusdur.....	114
18. Xaçatur Aboyanın Mirzə Şəfi haqqında raportu.....	136
19. Nəticə.....	138
20. Ədəbiyyat.....	141

Çapa verildiyi tarix 01. 07. 2014

Kağızin növü: A3, snequroçka

Çap vərəqi: 9 ç.v. Tiraj : 300 ədəd

Gəncə Dövlət Universitetinin nəşriyyatı

Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 159

AY 2014  
726



Abbas Səmədov Abbas oğlu Qərbi Azərbaycanın Qaraqoyunlu bögəsinin (Krasnoselo rayonunun) Əmirxeyir kəndində 1927-ci il aprel ayının 10-da anadan olmuşdur. İbtidai məktəbi Əmirxeyir, yeddillik məktəbi Çaykənd kəndində bitirmişdir.

Abbas Səmədov İrəvan pedaqoji texnikumunu 1949-cu ildə, Bakı Dövlət Pedaqoji Universitetini 1955-ci ildə fərqlənmə diplomla bitirmiş, Krasnoselo qayonunda müəllim və rayon qəzetinin redaktoru işləmişdir.

Abbas Səmədov 1964-cü ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyası müdafiə edib filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 1994-cü ildə professor elmi rütbəsinə layiq görülmüşdür. Professor Abbas Səmədov 2007-ci ilə kimi universitetdə əyani, qiyabi və axşam şöbələrinin dekanı vəzifəsində işləmişdir.

Abbas Səmədov bir sıra dərsliklərin, monoqrafiyaların, iki yüzdən artıq elmi-nəzəri və pedaqoji-metodik məqalənin müəllifidir. Onun elmi rəhbərliyi ilə alımlar yetişdirilmişdir. Abbas Səmədov orden və medallarla, fəxri fərmanlar və digər mükafatlarla təltif edilmişdir.

Professor Abbas Səmədovun son illərdə «Kitabi-Dədə Qorqud» dastanının tədqiqi və öyrənilməsi tarixindən» (2003), «Azərbaycan məktəblərində ədəbiyyat tədrisinin inkişaf problemləri» (2006), «Heydər Əliyev və Azərbaycan ədəbiyyatı» (2008), «Böyük vətəndaş, Prezident İlham Əliyev» (2009), «Əbədiyəşar professor Mir Cəlal Paşayev» (2009), «Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda təhsil və təhsil xadimlərinə qayğısı» (2010), «Mirzə Fətəli Axundzadə-200» (2012), «Hüseyn Cavid Rəsizadə-130» (2012), «Əhməd Cavad-120» (2012) kitabları çap olunmuşdur.

Abbas Səmədov Yeni Azərbaycan Partiyasının 91 təssisçisindən biridir, arxa cəbhə və əmək veteranıdır, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, filologiya elmləri doktoru, Gəncə Dövlət Universitetinin professorudur. Ailəlidir, iki oğlu, üç nəvəsi var. Həyat yoldaşı Bayramova Süreyya Əsəd qızı ali təhsilli müəllimdir, Yeni Azərbaycan Partiyasının üzvüdür, pensiyaçıdır.

98954